


YAQUT BAHADUR QIZI



AŞIQ ƏHMƏDİN
YARADICILİĞİ

Bakı — 2009

AZƏRBAYCAN MİLLİ EMLLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU

*Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun
Elmi Şurasının qərarı ilə çap olunur*

ELMİ REDAKTOR: *AMEA Folklor İnstitutunun
direktoru, filologiya elmləri doktoru
Hüseyin İSMAYILOV*

RƏYÇİLƏR: *AMEA-nın müxbir üzvü, prof.
Rafael HÜSEYNOV
filologiya elmləri doktoru, prof.
Qara NAMAZOV
filologiya elmləri doktoru
Seyfəddin QƏNİYEV*

Kitabda XX əsr Şirvan aşiq mühitinin görkəmli nümayəndəsi, Böyük Vətən müharibəsi veterani, əməkdar mədəniyyət işçisi, yarım əsrдən çox müddətdə sazi və sözü ilə aşiq sənəti ənənələrini böyük sədaqətlə yaşatmış, şeirləri və bəstələri ilə Azərbaycan aşiq sənətinin inkişafında böyük rol oynamış, mahnıları bu gün də el möcəlislərinin yarasığı olan Aşıq Əhmədin ömür yolu və yaradıcılığından bəhs olunur. Sənətkarın poetik irsinin geniş elmi əsaslarla araşdırıldığı bu tədqiqat həm uyğun sahə müütəxəssisləri, həm də aşiq sənəti və yaradıcılığı ilə məraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

ISBN 978-9952-27-164-5

©Yaqut Əşrəfova, 2009

ŞİRVAN AŞIQ YARADICILIĞININ YORULMAZ VƏ CƏFAKƏS TƏDQİQATÇISI

Azərbaycan folklorşunaslığının xüsusi tədqiqat obyektlərinindən biri olan aşiq sənətinin, aşiq mühitləri və bu mühitləri təmsil edən ayrı-ayrı sənətkarların yaradıcılığının öyrənilməsi həm sənətin təşəkkülü və inkişafı baxımından, həm də xalq yaradıcılığının bir çox xüsusiyyətlərini özündə ehtiva edən, onu şifahi ənənədə yaşıdan peşəkar söyləyici və ifaçıların sənət irsi vasitəsilə xalqın mənəvi ehtiyatlarının elmi şəkildə təhlili baxımından olduqca aktualdır. Bu baxımdan, Şirvan aşiq mühitinə mənsub olan görkəmli sənətkarlardan biri Aşiq Əhmədin yaradıcılığının tədqiqi çoxdan öz elmi həllini gözləyən məsələ idi.

Şirvan aşiq mühitinin zəngin sənət ənənələrini öz yaradıcılığında ehtiva edən Aşiq Əhmədin irsi indiyə qədər müstəqil bir tədqiqat mövzusu kimi işlənməmişdir. Şirvan folklorundan, aşiq yaradıcılığından bəhs edən müxtəlif səpki və formalı araşdırımlarda Aşiq Əhməd poeziyasına müraciət olunsa da, onun yaradıcılığı sistemli şəkildə tədqiq olunmamışdır.

Şirvan aşiq mühitinə məxsus sənət və yaradıcılıq spesifikasiyasını öz yaradıcılığında parlaq şəkildə əks etdirən, şeirləri və mahniları dillər əzbəri olan, ən başlıcası, sazi, sözü və sənəti ilə xalqın qəlbində yaşıyan ustad aşığın yaradıcılıq irlisinin çağdaş folklorşunaslığın nəzəri-metodoloji prinsipləri ilə peşəkar səviyyədə tədqiqi folklorşunaslıq elminin təxirəsalınmaz məsələ-

lərindəndir. Belə ki, mühit sənətkarlardan yaranır: sənət və sənətkar olmasa, heç bir mühit hadisəsindən söhbət gedə bilməz. Bu cəhətdən Şirvan aşiq mühitini (o cümlədən Azərbaycan aşiq sənətini) Aşıq Mirzə Bilalsız, Aşıq Şakırsız və Aşıq Əhmədsiz təsəvvür etmək olmaz. Necə ki, Göycə aşiq mühiti və bütövlük-də aşiq sənəti və yaradıcılığını Ağ Aşıqsız, Aşıq Alısız və Aşıq Ələsgərsiz təsəvvür etmək mümkün deyildir. Bu sənətkarların hər biri məhəlli mühitin parlaq simaları olmaqla yanaşı, həmin mühiti Azərbaycan aşiq sənəti və yaradıcılığı səviyyəsinə qaldırmaqla ümumi aşiq sənətini həmin səviyyədə təşkil edən danılmaz yaradıcı simalardır. Belə sənətkarların ayrıca monoqrafiyada öyrənilməsi, əslində, Azərbaycan aşiq sənətinin onun mənalı struktur vahidləri səviyyəsində tədqiqi deməkdir. Bu baxımdan, Şirvan aşiq mühitinə mənsub olan sənətkarların yaradıcılığının öyrənilməsi və təbliği sahəsində diqqətəlayiq xədmətləri olan **Yaqut Bahadur qızının «Aşıq Əhmədin yaradıcılığı» adlı monoqrafiyası** təkcə Şirvan aşiq mühitinin yox, eləcə də Azərbaycan aşiq sənəti və yaradıcılığının struktur əsaslarının öyrənilməsi baxımından çox əhəmiyyətlidir.

Yaqut Bahadur qızı Şirvan aşiq mühitini, onun ayrı-ayrı sənətkarlarını, bu sənətkarların sənət irlərini və xüsusilə, onların yaradıcılığının səciyyəvi cəhətlərini, söz və musiqi repertuarını, başlıca olaraq onların yaradıcılığının ənənədən gələn folklor qaynaqlarını uzun müddət diqqətlə və ardıcıl şəlildə öyrənmişdir. Yaqut xanımın bu sahədə əldə etdiyi bir sıra elmi qənaətləri və müşahidələri onun kitablarında, məqalələrində və konfrans məruzələrində elmi ictimaiyyətə çatdırılmışdır. Bu mənada, oxuculara təqdim olunan monoqrafiya hazırlıqlı bir tədqiqatçının elmi əsəri kimi Şirvan mühitinin, Azərbaycan aşiq sə-

nətinin və ümumiyyətlə, Azərbaycan folklorunun öyrənilməsin-də uğurlu bir addım hesab oluna bilər.

Monoqrafiya mükəmməl mündəricat əsasında hazırlanı-ğından problemin elmi həllinin optimal yolları aranmış, sənətkar və mühit, ənənə və sənət, sənətkar və gerçəklilik kimi əsas istiqamətlər əhatə edilmişdir. Başqa sözlə, tədqiqatda Aşıq Əhmədin yaradıcılığı Azərbaycan aşiq sənəti və Aşıq Əhməd, Şirvan aşiq mühiti və Aşıq Əhməd kontekstlərində götürülmüş, onun poeziyası və dastan yaradıcılığı bu istiqamətlərdən təhlilə cəlb olunmuşdur.

Müəllif sənətkarın şəxsiyyətinə xüsusi diqqət ayırmış, gənc nəsil üçün böyük tərbiyəvi əhəmiyyəti olan vətənpərvərlik və millətsevərlik məsələlərini aşığın şəxsi həyatından gətirdiyi ör-nəklərlə diqqətə çatdırmışdır. Hesab edirəm ki, humanitar yönümlü araşdırmałarda bu tipli məsələlər az əhəmiyyət daşımir. Aşığın Büyük Vətən müharibəsində iştirakı, Qarabağ savaşında əsgərlər qarşısında çıxışları sənətkarın vətəndaş şəxsiyyətini səciyyələndirmək üçün gətirilən uğurlu örnəklərdir.

Tədqiqatda sənətkarın yaradıcılığındakı dövlətçilik məsələ-lərinə, daha doğrusu, onun bədii tərənnümünə həsr olunmuş motivlərə də xüsusi diqqət verilmişdir. Buraya aşığın yaradıcılığında xüsusi çəkisi ilə seçilən Ulu Öndər Heydər Əliyevə həsr olunmuş silsilə şeirlər daxildir. Bu şeirlərdə xalqın qəlbindən gələn sonsuz sevgi və inam Xilaskar obrazında öz poetik ifadə-sini tapmışdır. Yaqut xanım bu şeirlərin təhlilinə geniş yer vermiş, onları müstəqil dövlət quruculuğunun mənəvi əsasları kimi dəyərləndirərək, Heydər Əliyev şəxsiyyətini aşiq yaradıcılığının-dən görünən möhtəşəm dövlətçilik abidəsi kimi təqdim etmişdir. Və xüsusi qeyd olunmalıdır ki, Aşıq Əhməd poeziyasında

geniş yer alan mənəvi dəyərlər tədqiqatçının təqdimində öz dolğun elmi ifadəsini tapa bilmışdır.

Aşıq Əhmədin zəngin poetik irsini araşdırın tədqiqatçı onu mövzu və məzmun baxımından təsnif etmişdir. Burada vətən-pərvərlik, dövlətçilik kimi mövzularla yanaşı, insan duyğularının lirik ifadə olunduğu sevgi və məhəbbətə həsr olunmuş örnəklərdə bədii-estetik baxımdan təhlil olunmuşdur. Tədqiqatçı şeir örnəklərini təhlil edərkən ənənəvi olan və ənənəvi olmayan mövzuları səciyyələndirmiş, aşığın yaşadığı dövrün reallıqlarını əks etdirən örnəkləri də diqqətdən kənarda qoymamışdır. Xalqımızın həyatında birmənalı qiymətləndirilməsi çətin olan sovet dönəminin gerçəkliliklərinin sənət ifadəsinə münasibətdə Yaqut xanımın mövqeyini tamamilə təbii hesab edirəm...

Sovet dönəmində tədqiqatlardan kənarda qalan dini şeirlər də mövzu baxımından ayrıca olaraq təhlilə cəlb olunmuşdur. Bu şeirlərin təhlilində tədqiqatçı məsələnin mənəvi aspektlərini diqqətdə saxlamış və təhlillərində də bu prinsipləri rəhbər tutmuşdur.

Müəllifin əldə etdiyi qənaətlərə görə, Aşıq Əhmədin poeziyası həm mövzu, həm də aşıq şeirinin rəngarəng forma və şəkillərdə yaradılması baxımından diqqəti cəlb etməkdədir. Ona görə də geniş əhatə dairəsinə malikdir. Bu şeirlər Şirvan aşıq mühitinin səciyyəvi xüsusiyətlərini, bu bölgədə yaşayan insanların poetik duyğularının bədii-estetik qüdrətini, xalqın mənəvi həyatının lirik dinamikasını əks etdirir. Tədqiqatçı, haqlı olaraq, bu poeziyanın nikbinliyini və mükəmməlliyini onun xalq yaradıcılığına dərindən bağlılığı və onun təməlləri üzərinə yaranmasının nəticəsi kimi qiymətləndirmişdir.

Tədqiqatçı aşığın zəngin sənət irsindən çıxış edərək onu həm ustad aşıq, həm də el şairi kimi səciyyələndirmiş, xalq

ədəbiyyatı ilə yanaşı divan ədəbiyyatından gələn janrların mövcudluğunu sənətlər arasında gedən integrasiya proseslərinin nticəsi kimi izah etmişdir.

Yaqut xanım aşığı dastan yaradıcılığından ayrıca bəhs etmiş, onu həm Azərbaycan dastançılıq ənənəsi, həm də Şirvan aşiq mühitinin sənət özəllikləri kontekstində araşdırılmışdır. Aşığın dastan yaradıcılığı digər mövcud dastanlarla müqayisədə tədqiq olunmuş, lokal xarakterli dastanların ənənədə mövcudluğu və səciyyəsi mükəmməl elmi şərhini tapmışdır.

Ayrıca vurgulamaq istərdik ki, tədqiqat işinin strukturu mükəmməldir və problemin elmi həlli üçün əsas istiqamətləri əhatə etməyə imkan vermişdir. Monoqrafiyada qarşıya qoyulan məqsədə nail olunmuşdur. Belə ki, Aşıq Əhmədin yaradıcılığı ilk dəfə olaraq geniş elmi təsvirini və təhlilini bu işdə tapmışdır. Tədqiqat bu baxımdan elmi yeniliklərlə zəngindir.

Qeyd edək ki, Yaqut Bahadur qızı hələ «Aşıq Əhmədin yaradıcılığı» monoqrafiyasına qədər özünü peşəkar tədqiqatçı kimi təsdiq edə bilmışdır. Onun Şirvan aşiq sənəti və yaradıcılığına həsr olunmuş neçə-neçə kitabı, çoxsaylı məqalələri qiyamətli fakt və təhlillərlə zəngindir. Azərbaycan Milli Elmlər Akademiyasının Folklor İnstitutu Yaqut xanımın aşiq sənəti və yaradıcılığına dərin bağlılığını, elmi qabiliyyətlərini və tədqiqatçılıq fəaliyyətinin diqqətəlayiq nəticələrini nəzərə alıb, onu peşəkar əməkdaşlığa dəvət etmiş və o, bir neçə il bizim elmi rəhbərliyimiz altında dissertant olaraq «Aşıq Əhmədin yaradıcılığı» mövzusu üzərində işləmiş, namizədlik dissertasiyası müdafiə etmiş və filologiya elmləri namizədi alimlik dərəcəsi almışdır. Bizim bunu vurgulamaqdə əsas məqsədimiz bu monoqrafiyanın Yaqut xanımın peşəkar elmi axtarışlarının akademik

standartlar səviyyəsində olduğunu möhtərəm oxucuların diqqətinə çatdırmaqdır.

Yaqut xanım yorulmaz tədqiqatçı, cəfakes alim və sadıq sənətsevərdir. O, Azərbaycan xalqının ölməz sənəti olan aşiq yaradıcılığının tədqiqi və təbliği sahəsində, sözün həqiqi mənasında, hünərlər göstərir. Əyalətdə yaşamağın ətalətdə yaşamamışlığını hamiya sübut edir. Kürdəmir şəhərində işığı bütün ölkəyə şolə saçan mədəniyyət ocağı qurub.

Biz bu ocağın əbədi yanacağına, nuru ilə aşiq sənətinin bugünü və sabahına daim işıq saçacağına inanır və bu yolda Yaqut xanıma uğurlar arzulayırıq.

*AMEA Folklor İnstitutunun direktoru,
filologiya elmləri doktoru
Hüseyin İSMAYILOV*

GİRİŞ

Azərbaycan mədəniyyətinin və ədəbiyyatının milli mənəvi inkişafımızda, ədəbi-estetik dəyərlərimizin zəginləşməsində xüsusi rolu və mövqeyi ilə seçilən aşiq sənətinin, o cümlədən onun söz repertuarının, ədəbi yaradıcılığının ümummilli xarakterini aşkarlamaq üçün həmin sənətin davamçıları olan aşıqların yaradıcılığının regional və lokal kontekstlərdə öyrənilməsi folklorşünaslığımızın aktual problemləri sırasına daxildir. Regional və lokal mühit, məktəb və ayrı-ayrı sənətkarların yaradıcılığının fərdi şəkildə tədqiqi bütövlükdə Azərbaycan mədəni sisteminin mükəmməl öyrənilməsi üçün zəruridir. Bir sıra səciyyəvi xüsusiyyətləri ilə fərqlənən Şirvan aşiq mühitinin və bu mühitin görkəmli sənətkarlarının yaradıcılığının öyrənilməsi də həm folklorumuzun, hə də konkret olaraq aşiq ədəbiyyatının gerçek elmi mənzərəsini yaratmaq üçün vacibdir. Sovet dönməmində aparılmış məhdud araşdırmaların etnik-mənəvi və dini dəyərləri təhrif etdiyini də nəzərə alsaq, işin aktuallıq dərəcəsini bir qədər də aydın təsəvvür etmək olar. Azərbaycan ədəbiyyatının inkişafında Şirvan folklor, aşiq və ədəbi mühitlərinin mühüm rolu vardır. Aşıq Mirzə Bilal, Aşıq Şamil Piriyev, Aşıq Mürsəl, Aşıq Şakir, Aşıq Əhməd və onlarla başqa ustad sənətkarların yaratdığıları sənət inciləri demək olar ki, lazımı səviyyədə öyrənilməyib. Ayrı-ayrı sənətkarların yaradıcılığının öyrənilməməsi səbəbindən mühit və sənət haqqında təsəvvür-lər məhdud olaraq qalır. Bu mənada XX əsr Şirvan aşiq mühitinin görkəmli nümayəndələrindən biri olan Aşıq

Əhmədin yaradıcılığı mövzu aktuallığı ilə tamamilə yenidir. Büyük Vətən müharibəsinin veterani, əməkdar mədəniyyət işçisi, onlarla şagird hazırlamış, 50 il aşıqlıq etmiş, Qarabağ savaşında səngər-səngər gəzib sazı və sözü ilə əsgərlərimizi mənfur düşmən üzərində qələbəyə ruhlandırmış bu ustاد-peşəkar sənətkarın keşməkeşli, milli fədakarlıqla dolu həyatının da bir örnək olaraq öyrənilməsinə ehtiyac vardır.

Artıq dünyasını dəyişmiş bu böyük sənətkarın, ədəbi irsini təşkil edən 2000-dən çox şeir və 20-yə yaxın dastan müstəqil tədqiqat mövzusu olmayıb, demək olar ki, əksəriyyət etibarilə elmi dövriyyədən kənarda qalıb. Bu səbəbdən də kamil sənət nümunələri kimi sevilib seçilən, Şirvan, Dağıstan və Güney Azərbaycan aşıqlarının repertuarının aktiv hissəsinə daxil olan Aşıq Əhməd poeziyasının növ, janr, mövzu və sair poetik xüsusiyyətlərinin çağdaş elmi-nəzəri tələblər səviyyəsində, sistemli şəkildə araşdırılması folklorşünashlıq elmi üçün zəruri və aktual problemidir.

Araşdırma Aşıq Əhmədin mətbu əsərləri (nəşr olunmuş 5 kitabı) ilə yanaşı, nəşr olunmamış şeir və dastan mətnləri əsasında aparılmışdır. Tədqiqatın əsasını Aşıq Əhmədin bioqrafiyası və sənət yolu, poeziyasının mövzu-janr xüsusiyyətləri və sənətkarın dastan yaradıcılığının poetik xüsusiyyətləri təşkil edir.

Tədqiqat işində başlıca məqsədimiz Aşıq Əhmədin yaradıcılığının səciyyəvi cəhətlərini müəyyənləşdirməklə konkret sənətkarın timsalında Şirvan aşıqlığının gerçek təbiətini aşkarlamaq, onun ədəbi-estetik məzmununu, funksiyasını və filoloji-nəzəri dəyərini üzə çıxarmaq ol-

muşdur.

Bu məqsəddən irəli gəlməklə aşağıdakı işlərin görülməsi nəzərdə tutulmuşdur:

- Sənətkarın ədəbi irsi və sənətkar şəxsiyyəti haqqında məlumatları təhlil etməklə aşağıın sənətkar statusunu müəyyənləşdirmək;
- Aşığın sənət irsi haqqında elmi təsəvvür yaratmaq;
- Aşığın poeziyasının mövzu əhatəsini və janr səciyyəsini müəyyənləşdirmək;
- Dastan yaradıcılığını təhlil etməklə XX yüzil aşiq dastançılığının ənənəvi və özəl xüsusiyyətlərini aşkarlamaq.
- Aşiq Əhmədin söz və musiqi repertuarı, şairliyi və aşıqlığının səciyyəvi cəhətlərini müəyyənləşdirməklə Şirvan aşiq mühitinin regional özəllikləri və Azərbaycan aşiq poeziyası haqqında elmi təsəvvürləri genişləndirmək.

Tədqiqat tarixi-müqayisəli metod əsasında işlənmişdir. İş hazırlanarkən müasir folklorşünaslığın elmi-nəzəri müdədəalarına, türkologiyanın və Azərbaycan filologiyasının aşiq sənətinə dair mülahizələrinə əsaslanılmışdır.

Ustad sənətkar Aşiq Əhmədin yaradıcılığının tədqiqi mövzusu Azərbaycan folklorşünaslığında ilk dəfə qoyulur. Sənətkarın yaradıcılığının təhlilindən əldə edilən qənaətlər yenidir:

- Aşıqlıq fəaliyyəti və ədəbi irsi əsasında sənətkarın statusu müəyyənləşdirilmiş;
- Ustad aşığın sənətkarlığıının özəllikləri aydınlaşdırılmış;
- El sənətkarının epik və lirik yaradıcılığının mövzu əhatəsi və janr səciyyəsi müəyyənləşdirilmiş;

- Aşığın yaradıcılığında arxaik türk dastançılığı və orta çağ Azərbaycan klassik dastan tiplərinin mövcudluğu aşkarlanmış;
- Azərbaycan aşiq sənətinin Şirvan mühiti üçün xarakterik xüsusiyyətləri açıqlanmış;
- Sənətkarın yaradıcılığının dini, əxlaqi dəyərləri, dövlətçilik və vətəndaşlıq şüurunu gücləndirən ədəbi-estetik və sosial-mədəni mahiyyyəti, sənət özəllikləri aşkarlanmışdır.

Qeyd etmək istərdik ki, bu tədqiqatdan folklorşunaslığın aşiq yaradıcılığı ilə bağlı nəzəri problemlərinin həlli ali məktəblərin folklor, orta məktəblərin ədəbiyyat dörsliklərinin aşiq sənəti ilə bağlı bölmələrinin hazırlanması üçün istifadə etmək olar. Ali məktəblərin filologiya fakültələrində aşiq sənətinə dair xüsusi kursların tədrisi zamanı elmi vəsait kimi tədqiqatdan istifadə oluna bilər.

Monoqrafiya Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunda namizədlik dissertasiyası şəklində işlənib hazırlanmışdır. Tədqiqatın nəticələri müəllifin konfrans və seminarlardakı məruzələrində və müxtəlif elmi məcmuələrdə çap olunmuş məqalələrində öz əksini tapmışdır. Qeyd etməliyik ki, tədqiqatın bir hissəsi bundan əvvəl də ayrıca kitab şəklində hörmətli oxuculara təqdim olunmuşdur.

Oxucularda tədqiqatın əsas tematik-analitik təhlil istiqamətləri haqqında təsəvvür yaratmaq üçün bildirməliyik ki, əsərin birinci fəsli «Aşiq Əhmədin həyat və yaradıcılıq yolu» adlanır. Tədqiqatın bu hissəsində öncə «aşığın həyatı və sənət yolu» haqqında dolğun təsəvvür yaradılır. Çünkü aşığın sənətkar statusunun müəyyənləşdirilməsində

onun bioqrafiyası və sənət şəcərəsi, eləcə də onun haqqında elm və mədəniyyət nümayəndələrinin fikir və mülahizələri və başqa bu tipli məlumatlar olmadan keçinmək mümkün deyil. Ona görə də aşığın sənətkar kimi yetişməsində ciddi rolü olan sosial-mədəni mühit, tarixi gerçəklilik qiymətləndirilir, aşiq Əhmədin sənət yolu işıqlandırılır.

Tədqiqatın «Aşıq Əhmədin poeziyası» adlanan ikinci fəslində sənətkarın nəşr olunmuş və olunmamış şeirləri üzərində aparılan müşahidələr onun sənətkar kimi formalasmasında folklor və yazılı ədəbiyyat qaynaqlarının rollunu təsdiqlədiyindən Nəsimi, Xətai, Vaqif, Sabir, Seyid Əzim ənənələrinin, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Ali, Aşıq Ələsgər, Aşıq Mirzə Bilal örnəklərinin təsir dairəsi və imkanları da təhlil kontekstində cəlb olunmuşdur. Aşıq öz dövrünün ədəbi-mədəni çevrəsində fəaliyyət göstərdiyindən onun müasiri olmuş aşıqlarla sənət əlaqələri də araşdırında öz əksini tapmışdır. Aşıq Əhmədin lirik və epik yaradıcılığının şeir fondu araşdırılaraq ictimai-siyasi və etik-estetik motivlərin aktiv məqamları müəyyənləşdirilir, sənətkar və zaman problemi diqqətdə saxlanaraq «şeirlərin mövzu əhatəsi» dəqiqləşdirilir. Aşığın mövzu əhatəsinə görə zəngin poetik sənət nümunələri ideya-estetik keyfiyyətləri, əxlaqi-etik xüsusiyyətləri, yüksək arzu və amalları təbliğ etməsi baxımından sənət təravətini əbədi olaraq itirməyən milli-mənəvi irs kimi dəyərləndirilir. Sənətkarın şeirlərinin janr səciyyəsi geniş təhlil olunur; xalq şeiri və divan şeirinin çeşidli qəliblərindən istifadə edən sənətkarın irsinin janr spesifikası və poetik özünəməxsusluğu müəyyənləşdirilir.

Monoqrafiyanın «Aşıq Əhmədin dastan yaradıcılığı»

adlanan üçüncü fəslində isə aşığın arxivində saxlanan dastan mətnləri təhlil olunmuşdur. Burada sənətkarın özündən alınan məlumatlara əsasən onun dastan repertuarı müəyyənləşdirilir, klassik dastanların ifa özəllikləri və dastan yaradıcılığı məsələləri şərh olunur. Aşıq Əhmədin Şirvan mühitindən məşhur olan başqa aşıqların da repertuarında aktiv şəkildə işlənən dastanları, «Kitabi-Dədə Qorqud», «Oğuz Xaqan», «Koroğlu» kimi qəhrəmanlıq dastanları və orta çağ Azərbaycan xalq dastanları (təsəvvüfi dastanlar) ilə müqayisə olunur, oğuz-türk epik ənənəsinin XX əsr dastan reallığı aydınlaşdırılır. El sənətkarının dastanları tipinə, strukturuna, məzmununa və mövzusuna görə çəsidişli aspektlərdən elmi prinsiplərə əsasən təsnif edilir.

Əsərdə eyni zamanda aşığın klassik saz havalarının ifa özəllikləri və Şirvan aşiq mühiti üçün xarakterik cəhətləri fərdi sənətkarlıq xüsusiyyətlərinə, toy mərasimində aşığın iştirakının bəzi spesifik məqamlarına aydınlıq gətirilir. Bu-nunla Şirvan aşiq fenomeni haqqında elmi təsəvvürlər genişləndirilir.

İFƏSİL

AŞIQ ƏHMƏDİN HƏYAT VƏ YARADICILIQ YOLU

AŞIĞIN HƏYATI VƏ SƏNƏT YOLU

Azərbaycan aşiq sənətinin görkəmli nümayəndələrin-dən biri olan Aşiq Əhməd Ədil bəy oğlu Rüstəmov 1920-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuşdur. Aşığın uşaqlıq illəri kifayət qədər ağır və məhrumiy-yətlərlə dolu bir dövrə təsadüf edir. Məhz həmin ildə Azərbaycan Xalq Cümhuriyyəti (AXC) (1918-1920) sü-quta uğramış, rus bolşevik imperiyası Azərbaycanı yenidən işgal etmişdi. Bu işğalın ilk zərbələrindən biri də türk milli zadəganlıq institutuna – bəyliyə dəymışdı. İmperiya «qol-çomaq» adı altında bəyliyi sinfi düşmən kimi tamamilə məhv etmişdi. Elə yaranışının ilk ilindən – 1920-ci ildən başlanan bolşevik represiya rejiminin ilk qurbanlarından biri də Aşiq Əhmədin atası Ədil bəy olur. Aşığın sayca üçüncü, müstəqillik dövründə nəşr olunmuş ilk şeirlər kitabında «Müəllifdən» başlığı altında həmin dövrün bir ailənin simasında konkret xarakteri açıqlanır: «Mən Aşiq Əhməd Ədil bəy oğlu Rüstəmov 1920-ci ildə Kürdəmirin Carlı kəndində dünyaya gəlmışəm. Atam Ədil bəy Məşədi Rüstəm oğlu Kür çayı bölgəsində varlı adamlardan olub.

Bu var-dövlət Ədil bəyə ata-babasından miras qalmışdı. Beşqovaq bağı, Əncil bağı, İydəli qoruq, Çərovuş, Büyük Ağ Çalanın bir hissəsi Ədil bəyin torpaqları idi. Atamın Şıxtəpəsində mal-qara üçün qışlağı, Kürün o tayında – Xəlsə gölü ətrafında lobya, küncüt, dari, sılıf əkmək üçün torpaq sahəsi vardi. İndi görün, belə bir xeyrül-əməl sahibinin son aqibəti necə oldu. 1924-cü ildə vəzifə başına keçənlər atamı «xalq düşməni» adı ilə qollarını bağlayıb Kürdəmirə apararkən yarı yolda Muradxan kəndi yaxınlığında, seyrək qamışlıqda güllə ilə vurub öldürdülər. Sonradan bütün var-dövlətimizi yığıb apardılar. Özümüzü də evdən bayırə atdılar» (16, 3).

Qeyd edək ki, 1960-cı ildə nəşr olunmuş «Aşıqlar» kitabında Aşıq Əhməd Rüstəmovun tərcüməyi-halı haqqında qısa məlumat verilmişdir (30, 172). Folklorşunas Əhliman Axundovun tərtib etdiyi «Azərbaycan aşıqları və el şairləri» kitabının ikinci cildində isə Aşıq Əhməd haqqında belə məlumat verilir: «Aşıq Əhməd Adil oğlu Rüstəmov 1921-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olmuşdur. O, gənc yaşlarından aşiq sənətinə həvəs göstəmişdir. Sonra məclis keçirməyə, saz çalıb, söz qoşmağa başlamışdır. Aşıq Əhməd şeirlərinin mövzusu əsasən müasir həyatdan götürülür» (34, 464).

Şirvan bölgəsi folklor örnəklərinin, o sıradan aşiq yaradıcılığı nümunələrinin toplanmasında, tərtibində və nəşrində böyük xidmətlər göstərmiş folklorşunas S.Qəniyev «Şirvan aşıqları» kitabında ustad sənətkarın bioqrafyasından danışaraq qeyd edir: «Əhmədin orta məktəbdə oxuduğu illərdə aşiq sənətinə rəğbəti günü-gündən artır. O, evlərində heç kəs olmayanda zülmələr də edirdi. Atası

Ədil kişi işdən hali olur. Oğlunun bu sənətə bağlanması onu çox sevindirir. O, Əhmədi kənddə aşiq sənətinin bili-cisi, saza bələd, gözəl balaban çalan Əlinin yanına gətirir. İki il ərzində Əhməd aşiq sənəti haqqında çox şeylər öyrənir ustası Əlidən. O, müharibədən qayıdanan sonra, 1945-ci ildən aşıqlıq edir» (127, 35).

Qeyd edək ki, aşığın özünün təqdim etdiyi «tərcümeyi-haldan»da göründüyü kimi, onun 4 yaşı olanda atası güllə-lənib. Ona görə də aşığın atası ilə bağlı məlumat dəqiqliyildir.

Aşiq Əhmədin həyatı və yaradıcılığı haqqında bir sıra əsərlərdə müxtəlif məlumatlara rast gəlinir (139, 90-94; 6, 40-43 və s.).

Sənətkar özü uşaqlıq illərini belə xatırlamışdır: «1930-cu ildə ibtidai məktəbə qəbul edildim. Dərd bizi Ozana, Qazana döndərmişdi. Şeirə, sənətə çox marağım var idi. Üçüncü sinifdə ilk şeirimi yazdım:

*Qara neşt ölkəmizi
Doldurur.
Allah birin yixır,
Birin qaldırır.*

1936-ci ildən başlayaraq taxtadan bir saz qondarıb, qonum-qonşuda, bayramda, çı�ə çıxaran qızların məclisində çalışıb oxuyardım... Anamda elə bir hafizə var idi ki, Ərəbxana kəndindən Aşiq Zeynalabdinin bizim kənddə keçirdiyi toy məclislərində çalışıb-oxuyanda dediyi sözləri, oxuduğu havaları dərhal əzbərləyirdi. «Seydi və Kərəm» dastanını da mən anamdan öyənmişəm. Saz götürüb ilk dəfə etdiyim

toy Carlıda Nəsir adlı bir oğlanın toyu olub. Ondan sonra anam məni öz həmkəndlərimiz balabançı, saz çalmağı bacaran Əli dayının yanına apardı. Bir tağar buğdaya, bir camış düyəsinə, üç batman lobyaya qiymət kəsdilər ki, məni öyrətsin. Əli dayı mənə «Ordubadi»ni, «Şəşəngi»ni, «Şirvan gözəlləməsi»ni, «Qobustan pişroları»ni, «Osmanlı» havalarını öyrətdi, çaldırdı, oxutdu, oynatdı. Bircə Kərəmi havasından başqa. Ustad nə qədər çaldı, oynadı, bacarmadım. Dedi sol ayağının pəncəsini yerə qoy, sağ ayağının baş barmağı üstündə axsaya-axsaya irəli get. Nə isə alınmadı. Əsəbi halda bayırı çıxdı. Mən elə bildim ki, çıxıb evlərinə getdi. Dedim ay dadi-bidad, xərcim batdı. Handan-hana gəldi, dedi, sağ ayağını qaldır. Mən ayağımı qaldıran kimi dabanıma nə isə xırçadan sancıldı. Dedi, indi götür sazi. O, balabanla, mən sazla. Dabanımı yerə basa bilmirdim. Sən demə dabanıma batırıldığı innab tikanıymış. Ondan sonra hər şey öz qaydasına düşdü» (16, 4).

Beləliklə, Aşıq Əhməd sənət praktikasına başlayıb. Əlli ildən artıq yorulmadan el şənliklərində, toyda-düyündə, ictimai tədbirlərdə çalıb-çağırib. Yetmiş yaşında «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb» (139, 90.)

Aşıq öz ömür yolu haqqında bunları da bildirir: «1941-ci ildə müharibəyə getdim, 1942-ci il noyabr ayında xəsarət alıb, arxa cəbhəyə qaytarıldım. Gələn gündən bəri Kürdəmir mədəniyyət şöbəsində aşıqlar ansanblına rəhbərlik etmişəm. Çoxlu şagirdim olub. İlk şeirlər kitabım 1965-ci ildə «Azərnəşr»də nəşr olunub – «Sazımın təlləri». 1980-ci ildə «Əlləriniz yorulmasın» adlı kitabım «Yazıcı» nəşriyyatında işıq üzü görüb. Çap olunmamış

yüzlərlə şeirim, 20-yə yaxın dastanım var. Dağlıq Qarabağ hadisəsindən bəri bütün cəbhə boyu səngər-səngər gəzmişəm. Cəbhədə döyüşənlərə yardımalar eləmişəm. İki nəvəm də, cəbhədədir (məlumat 1995-ci ildə verilib – Y.B.)» (16, 5).

İki övladı olan sənətkarın yaşı səksəni ötəndə də rayonun ictimai-siyasi, mədəni-kütləvi tədbirlərində iştirak etmişdir. Qoca vaxtı əli titrədiyinə görə saz çalmamış, amma bədahətən, sinədəftər istənilən qədər şeir söyləmişdir. Aşiq həm də son əlli ilin canlı mədəniyyət ensiklopediyası olmuşdur. Onun aşiq sənəti ilə bağlı zəngin məlumatları vardır ki, bu da bütövlükdə bu sənətin öyrənilməsi üçün az əhəmiyyət daşımir.

Aşığın ədəbi irsi 2000-dən çox müxtəlif janrlı şeiri və 20-dək dastanı əhatə edir. Yaradıcılıq nümunələrinin bir hissəsi aşiq şeirlərindən ibarət müxtəlif antologiyalarda (o cümlədən 30; 34; 127 və s.) və ayrıca aşığın şeirləri toplanmış «Sazımın telləri» (1965), «Əlləriniz yorulmasın» (1980), «İtən sazım»(1995), «Xoş gəlmisən Kürdəmirə, rəhbərim» (1998), «Dastanlar» (2004) kitablarında nəşr olunmuşdur (14; 15; 16; 17).

Aşiq Əhməd yüksək şairlik istedadına malik sənətkarı idi. Cəbhədə yaralanıb döndükdən sonra cəbhə qəzetlərində, müxtəlif dərgilərdə qələbəyə ümid, inam artırmaq məqsədilə ilhamverici şeirlərlə çıxış etmiş, qospitallarda konsertlər vermişdir. Eyni zamanda elə gənclik illərindən aşıqlıq sənətinin sirlərini, tarixini, incəliklərini dərindən öyrənmişdir. Xalq arasında sevilən dastanları mükəmməl öyrənməklə özü də əski dastan ənənəsinə uyğun dastanlar yaratmışdır. Onun təcnisləri, qoşmaları, gəraylıları, ustad-

namələri ağızdan-ağıza düşür, el arasında aşıqlar, müğənnilər tərəfindən sevilə-sevilə oxunur. Aşıq Əhmədin öz səsi, öz boğazı, öz üslubunda oxuduğu gözəlləmələr («Bir salam verək», «Muğanlı qız, Şirvana gəl», «Yox-yox»), şəşəngi («Düzməyə gəlsin»), şikəstə («Dur gedək» «Məni») və s. tez bir zamanda el məclislərində bənzərsizliyi ilə seçilir, sevılır, bəyənilir, ruhları oxşayır, ürəklərə yol tapır və əbədiləşir. Aşıq Teyfur, Aşıq Məmmədağa, Əvəzxan Xankışiyev, Aşıq Şərbət, Aşıq Yanvar, Rəhilə Həsənova, Eynulla Cəbrayılov, Sabir Mirzəyev, Şahnaz Haşimova Aşıq Ağamurad, Solmaz Kosayeva, Aşıq Fərhad, Aşıq Əhliman, Aşıq Rza və başqa bir çox məşhur aşiq və müğənnilər Aşıq Əhmədin sözlərini repertuarlarına daxil etmiş, el şənliklərində, konsert salonlarında, efirdə və ekranda yüksək peşəkarlıqla ifa etmişlər. Geniş dinləyici auditoriyasının rəğbətini qazanmış çoxsaylı mahnları bu gün də yüksək səviyyədə sevilməkdədir.

Aşıq Əhməd Kürdəmirdə və bütövlükdə respublikada mədəniyyət və incəsənətin inkişaf etdirilməsində səmərəli fəaliyyət göstermiş, ictimai-siyasi və mədəni-kütləvi tədbirlərdə fəal iştirak etmişdir. 1978-ci ilin fevral ayının 11-də Bakıda Abbasmirzə Şərifzadə adına Aktyor evində onun yaradıcılıq gecəsi keçirilmişdir. Gecədə respublikamızın görkəmli elm, mədəniyyət xadimləri, tanınmış usstad sənətkarlar iştirak etmişlər. SSRİ Həmkarlar İttifaqı Mərkəzi Şurasının 21 fevral 1978-ci il tarixli 15 sayılı qərarı ilə Aşıq Əhməd Rüstəmov «Kəndlərdə mədəni həmlilik əlaçısı» döş nişanı ilə təltif olunmuşdur.

Aşıq Əhməd müharibə və əmək veterani idi. O, Büyük Vətən müharibəsində qələbənin 20, 25, 40, 50 illik yubiley

medalları, habelə bir neçə ordenlə təltif edilmişdir.

Aşıq sənətinin inkişafında, təbliğində yarıməşrlik səmərəli xidmətlərinə və anadan olmasının 70 illiyi münasibətilə Aşıq Əhməd Rüstəmov Azərbaycan Aşıqlar Birliyi Rəyasət Heyətinin «Fəxri Fərmanı» ilə təltif olunmuşdur.

Aşıq Əhmədin həm də zəngin ictimai fəaliyyəti olmuşdur. O, dəfələrlə rayon və şəhər sovetlərinin deputati seçilmiş, rayon «Bilik» Cəmiyyətinin, Ziyalılar Cəmiyyətinin, Ağsaqqallar Şurasının üzvü olmuşdur.

Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin 3 noyabr 1989-cu il tarixli fərmani ilə Əhməd Ədil oğlu Rüstəmova xalq yaradıcılığında xidmətlərinə görə «Azərbaycan SSR-in əməkdar Mədəniyyət İşçisi» fəxri adı verilmişdir. Azərbaycan Yaziçılar Birliyinin 14 aprel 1998-ci il tarixli qərarı ilə Azərbaycan Yaziçılar Birliyinə üzv qəbul edilmişdir.

O ölümünə qədər rayonun ictimai-mədəni həyatında fəal iştirak etmiş, bütün qüvvə və bacarığını yaradıcılığa, mədəniyyət və incəsənətin çiçəklənməsinə, mədəni-kültəvi tədbirlərin hazırlanıb keçirilməsinə sərf etmişdir. Müttəmadi surətdə hərbi hissələrdə olmuş, milli ordumuzun əsgər və zabitləri qarşısında hərbi-vətənpərvərlik mövzusunda şeirlər söyləmiş, əsgərləri mərdliyə, cəsurluğa ruhlandırmışdır.

Aşıq Əhməd Rüstəmovun yaradıcılığı və ictimai fəaliyyəti heç vaxt diqqətdən kənardə qalmamış, onun yaradıcılıq gecələri, anadan olmasının 70, 75, 80 illik yubileyləri böyük təntənə ilə qeyd edilmişdir.

Görkəmli sənətkar Aşıq Əhməd ömrünün yarım əsrəndən çoxunu xalqımızın mənəvi dünyasının zənginləşməsinə

həsr etməklə elin dərin hörmət və məhəbbətini qazanmışdır. O uzun illər qədim Şirvan aşiq mühitinin ənənələrini yorulmadan davam etdirmişdir. Aşiq Əhməd ustad sənətkar olmaqla yanaşı, həm də geniş oxucu kütləsi tərəfindən rəğbətlə qarşılanan şair idi. Bu mənada Aşiq Əhməd yaradıcılığını həm aşiq yaradıcılığı kimi, həm el şairliyi kimi, həm də ümumiyyətlə, şairlik kimi səciyyələndirmək mümkündür.

Azərbaycan aşiq sənətinin inkişafında görkəmli rol oynamış Aşiq Əhməd 2008-ci ilin avqust ayının 12-də ömrünün 88-ci ilində Kürdəmir rayonunda vəfat etmiş və rayonunun Fəxri Xiyabanında dəfn olunmuşdur.

AŞIĞIN SƏNƏTKARLIQ FƏALİYYƏTİ

Çağdaş folklorşunaslıqda xalq yaradıcılığının öyrənilməsi, onun mədəni-estetik fəaliyyət sahələrinin sistemli şəkildə tədqiqi problemi tarixən formalaşmış və zaman-zaman zənginləşərək möhtəşəm sənət arsenalına çevrilmiş etnik-mədəni irsin elmi təhlilində çeşidli aspektlərin tətbiqini zəruri edir. Belə aspektlərdən biri kimi sənətkar və mühit münasibətləri mədəni fəaliyyət sisteminin konkret vahidləri səviyyəsində əsas elementlər kimi götürülə bilər. Azərbaycan aşiq sənətinin lokal və qlobal spesifikasiyası da bu baxış prizmasından daha aydın şəkildə özünü biruzə verir. Əslində, aşiq sənətinin də tərkib hissəsini təşkil edən ədəbi fəaliyyət sistemi iri struktur elementləri kimi yaradıcı (və ya ifaçı) sənətkar şəxsiyyətini (subyekti), yaradılan əsəri (poeziya, musiqi, rəqs), yəni reallaşmış mətni və bunların hər ikisinin mövcud olduğu sənəti bütövlüklə içində alan etnik-mədəni arealı – mühiti nəzərdə tutur. Bu mənada Azərbaycan aşiq mühitləri içərisində öz spesifik sənət statusu olan Şirvan aşiq mühitinin və bu mühitin görkəmli nümayəndəsi ustad Aşıq Əhmədin sənətkarlıq fəaliyyəti, o sıradan ədəbi yaradıcılığı – poeziyası və dastan yaradıcılığının qeyd olunan münasibətlər sistemində öyrənilməsi, bütövlükdə Azərbaycan aşiq ədəbiyyatının spesifikasiyasının müəyyənləşdirilməsi üçün ciddi elmi əhəmiyyət daşıyır.

Əsası Göyçəli Miskin Abdal tərəfindən qoyulmuş (83, 51; 112), əski oğuz ozan sənətindən qaynaqlanan Azərbaycan aşiq sənəti Qurbani, Tufarqanlı Abbas, Xəstə Qasım, Sarı Aşıq, Aşıq Valeh, Aşıq Ali, Aşıq Ələsgər kimi ürfan

elmini haqqdan almış vergili şəxsiyyətlərin – ariflərin söz və saz dünyasından, xalq yaradıcılığı incilərindən, dindən və təriqətdən qaynaqlanaraq zəngin inkişaf yolu keçib gəlir. Genezisi etibarilə eyni kökdən yaranan Azərbaycan aşiq sənətinin differensial keyfiyyətlər qazanmasında, qollarla üzvlənməsində əsas faktor kimi sosial-mədəni mühitin rolu sənət və mühit münasibətlərini müstəqil mövzu kimi araşdırmağı şərtləndirir.

Ümumiyyətlə, Şirvan aşiq mühitinin formalaşmasında elm, mədəniyyət mərkəzi olan Şamaxı şəhəri ilə yanaşı, bu regionda mövcud olan sufi-təkkə ocaqları və «...təkkə ocağından çıxan dərviş aşıqların böyük rolu olmuşdur» (128, 3). S.Qəniyevin apardığı araşdırmalar nəticəsində Şirvan regionunda 60-dan artıq «sufi-təkkə» ocağının müəyyənləşdirilməsi (bax. S.Qəniyev, Övliyalar, ziyarətgahlar, müqəddəslər və din xadimləri. B.:1994) faktı da Şirvan aşiq mühitinin formalaşmasında təsəvvüfün funksional təsiredici rolunu aydınlaşdırır. Əslində aşiq sənəti tərəkəmə-elat mədəniyyəti hadisəsidir. Əsası çöldən başlanan mədəniyyətin, konkret olaraq sözügedən sənətin şəhər mühitinə düşməsi və ya sosial sıfarişin şəhərdən və şəhər dirləyicisi səviyyəsində verilməsi sənətin auditoriyaya, sosial mühitə uyğunlaşmasını, adaptasiya olunmasını şərtləndirmişdir.

Şirvan aşiq qolunun əsas differensial əlaməti onun xənəndəlik sənətinə yaxınlaşmasıdır. Bu əlamət də məhz şəhər mühitinin təsiri ilə yaranmışdır. «Şamaxı paytaxt olduğu üçün sarayda şair, rəqqasələrlə yanaşı xanəndələr, musiqiçilər də fəaliyyət göstərirdi. Bunun nəticəsi idi ki, bəzən saray məclislərinə aşıqlar da dəvət olunurdu. Bu da

aşiq sənəti ilə xanəndəlik sənətini bir-birinə yaxınlaşdırıran amillərdən ən başlıcasıdır. Deməli, Şirvan aşiq mühitinin canına bir tərəfdən «Sufi dərvişlərin», «diringili avazları», nəfəsləri hopmuş, ikinci bir tərəfdən xanəndəlik sənəti qoşulmuşdur. Beləliklə, eyni bir kökdən su içən Şirvan aşiq mühitinin özünəməxsus ifa tərzi, ənənəsi, sənət üslubu meydana gəlmışdır» (128, 4).

Şirvanın musiqi mədəniyyətinin özünə xas cəhəti onun hədsiz dərəcədə rəngarəng olmasındadır: bu ərazidə həm xalq mahnıları, həm instrumental musiqi, həm də muğam sənəti geniş təşəkkül tapmışdır... Folklor ekspedisiyalarının nəticələri göstərdiyi kimi bu ərazidə xalq musiqisinin həmin növləri ilə yanaşı qədim zamanlardan Molla Qasım, Baba Şirvani, Oruc, Sədrəddin, Daşdəmir, Fətəli Heybət oğlu, Mücülü Bəşir kimi sənətkarlar yetişdirmiş aşiq sənəti məktəbi də inkişaf etmişdir (8, 1).

Son dövr filoloji araşdırılmalarda Şirvanın bəzi aşıqları haqqında da təsvir xarakterli bilgilər verilsə də onların yaradıcılığı hələ də kifayət qədər öyrənilməmişdir. «Şirvan aşıqları tərəfindən söylənən dastanlar, onların musiqi repertuarı, toyun aparılma qanun-qaydaları və söz açlığımız aşiq məktəbinin inkişaf tarixini səciyyələndirən başqa xüsusiyyətlər haqqında məlumatlar hələ də çox bəsidiir» (8, 1).

Şirvan aşıqlarının XV-XVIII əsrlər üzrə Aşıq Dostu Şirvani, Aşıq Saleh, Aşıq Rüstəm, Aşıq İbad, XIX və XX əsrin birinci yarısı üzrə Baba Rəxşan, Aşıq Mürsəl Babaş oğlu, Aşıq Soltan, Aşıq Qənimət, Aşıq Cəlal, Aşıq Daşdəmir, Aşıq Zeynalabdin, Aşıq Bilal, Aşıq Şamil, Aşıq Abbas və başqalarının adları və sənət irsi ilə bağlı məlumatlar

vardır. «Bu sənətkarların əldə olunan şeirlərində yaşadıqları dövrün ab-havası, yurdumuzun füsünkar gözəllikləri öz poetik ifadəsini tapa bilmışdır. Bu istedadlar həm də neçəneçə dastan bağlamış, saz havaları bəstələmişlər. İndiyə kimi çap olunmayan «Mustafa və Sənəm xanım», «Barid-diy Soltan və Kövsər», «Küçə Rza», «Koroğlunun Şirvan səfəri», «Aşiq Bilal və Naburlu Badam» və s. dastanlar Şirvan sənətkarları haqqında çox söz deyir. Şirvan aşıqlarının bəstələdikləri, yaratdıqları saz havalarının sayı iyirmidən artıqdır. «Peşrev», «Şəşəngi», «Şirvan şikəstəsi», «Əlicadi», «Sarıtorpaq şikəstə», «Qocaman şikəstə», «Qara qafiyə», «Güllü qafiyə», «Qobustanı», «Cığdançıx-maz», «Ordubadi», «Gəraylı» və s. aşiq mahnıları əsrlərlə Şirvan məclislərinin bəzəyi olmuşdur (128, 5).

Təkcə bu qeyd olunanlarla məhdudlaşmayan Şirvan aşiq mühitinin sənət irsi, onun özünəməxsus xüsusiyyətləri, bölgədə geniş yayılmış dastanlar və saz havaları, təəssüf ki, sistemli şəkildə tədqiq edilməmişdir. «Şirvanda müğamla aşiq sənətinin qarşılıqlı təsirinin nə vaxtdan və necə başladığını dəqiqlik demək çətindir. Lakin artıq XIX əsrin axırına yaxın və XX əsrin ilk onillikləri dövründə Şirvanda həm xanəndələrin, həm də aşıqların iştirakı ilə keçən toy-lara daha tez-tez təsadüf olunurdu (Şirvanda keçirilən məclislərdə Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdı, Kəblə Hüseyn, Səhəb və başqa musiqiçilər iştirak edirdilər) (8, 4).

Şirvan aşiq mühitinin görkəmli nümayəndələrindən olan Aşiq Şamil Şirvan toylarında sənətkarların iştirakını belə təsvir edirdi: «Bizim əsrin (XX əsrin – Y.Ə.) əvvəllərindən Şirvan toylarına daha çox tərkibində xanəndə olan

aşıq dəstələri dəvət etməyə başladılar. Amma söz yox ki, bu məclislərdə üstünlük yenə də aşağı verilirdi. Elə buna görə də aşıq daha dərin, daha zəngin biliyə malik olmalı idi: O, xanəndənin bildiklərini də bilməliydi. Aşıqla xanəndənin birgə çıxışları belə keçərdi... Aşıq hər hansı bir mahnını oxuyub qurtaran kimi xanəndə həmin mahniya ayaq verərdi və beləliklə aşıqla xanəndə arasında bir növ deyişmə yaranardı. Və yaxud da dastanın müəyyən hissələrində aşıq sözünə ara verər, xanəndə də öz çıxışı ilə, məsələn «Qarabağ şikəstəsi» ilə meydana girərdi» (8, 5).

Qeyd edək ki, Şirvan aşıq mühitinin səciyyəvi xüsusiyyətlərinin mövcudluğu faktını və bəzi xarakterik elementlərini Q.Namazov, M.Qasımlı və b. da qeyd ediblər (117, s.6). «Belə ki, bu mühitdə aşıq tərzi ilə xanəndə tərzinin qovuşuğu olan «Pişrov» havaları (ona yaxın belə hava var), «Şikəstələr» (doqquz şikəstə havası mövcuddur), «Şəşəngi»lər (sayı üçdür) müşahidə edilir ki, həmin havalar sırf bölgə səciyyəlidir... Bununla belə, Şirvan aşıqlarının müsiqi repertuarında yerli havalarla yanaşı bütövlükdə Azərbaycan aşıq sənətinə məxsus olan klassik saz havaları («Müxəmməs», «Dübeyti», «Kərəmi», «Koroğlu» havaları və s.) da mühüm yer tutur.

...Musiqi repertuarından fərqli olaraq, Şirvan aşıq mühitinin söz repertuarı digər mühitlərdən özünəməxsus əlamətlərlə seçilmir. Ənənəvi klassik aşıq dastanları, eləcə də, saz-söz ustadlarının poetik irsi burada da söz yükünün əsasını təşkil edir. Bir sıra hallarda bəzi dastanların («Abbas-Gülgəz», «Xəstə Qasım», «Alixan-Pərixanım», «Şah İslmayıl» və s.) süjet xəttində variant dəyişiklikləri nəzərə çarpır ki, bu da aşıq mühitlərinin əksəriyyəti üçün

səciyyəvidir və folklor mətninin şifahi şəkildə mövcudluğundan irəli gələn təbii bir haldır» (98, 202-203).

M. Qasımlı Şirvan aşiq mühitindən fragmentar şəkildə bəhs etdiyindən (mühit üçün bəzi xarakterik əlamətləri qeyd etsə də) sözügedən bölgənin sənət və sənətkar spesifikasiyası geniş aydınlaşdırılmamışdır. Konkret olaraq, Şirvanın XX yüzildə, xüsusilə, onun ikinci yarısında geniş şöhrət qazanmış, məşhur ustad aşığı Əhmədin adını belə xatırlatmamışdır. (128, 61).

Ustad aşığın şeləri bir neçə kitabçada nəşr olunmuşdur. Aşıq Əhməd ustad aşiq kriteriyasının tələblərinə tam uyğun bir sənətkar olmuşdur. O, həm ustad-şagird ənənəsi, həm də dastan yaradıcılığı baxımından ustad sənətkar statusu qazanmışdı.

Azərbaycan aşiq ədəbiyyatı və Şirvan aşiq mühiti çevrəsində Aşəq Əhmədin sənətkarlığını səciyyələndirən keyfiyyətləri bütövlükdə müəyyənləşdirmək üçün məsələyə hissədə (fərddə və mühitdə) və tamda (Azərbaycan aşiq sənəti səviyyəsində) baxılmalı, coğrafi, sosial-siyasi və mədəni faktorların təsirləri araşdırılmalıdır. Çünkü Aşıq Əhmədin poeziyasında Kürdəmirin o qədər də zəngin olmayan təbiəti ilə zəngin peyzaj, yaşadığı sosial-siyasi şəraitin saxta kommunist ideologiyası ilə Allah, din, haqq-ədalət, primitiv sosialist mədəniyyəti ilə zəngin mədəni, mənəvi, ruhi dünya kontrast yaradır. Sənət dünyasında kasib reallıqla zəngin obstraksiya, təffəkkür və fantaziyanın daha çox son ikinciyə meyllənən istiqamətinin reallaşlığı sabit mənəvi dəyərlər üstünlük təşkil edir. Aşıq Əhməd ustad aşiq, kamil sənətkar, savadlı şairdir:

*Vuruldum sənətə, şeirə, dastana,
Dilqəmə, Abbasa, Aşıq Qurbana.
Baş əydim Mirzəyə, Növrəs İmana,
Səcdə qıldım Ələsgərə, Aliya (46, 12)*

Aşıq Əhməd poeziyası dövrün və özünəqədərki dövr-lərin zəngin mənəvi dəyərlərinin estetik biçimdə ifadəsi, türk bədii gerçekliyinin, türk ruhunda da tam dolğunluğu ilə iştirak etdiyi poetik informasiyanın təzahür faktıdır. Bu fakt subyekt və mühit münasibətləri sistemində ifadə imkanlarını reallaşdırır.

Ustad aşığın sənətkarlığı haqqında bu sənətə bələd olan müxtəlif elm və sənət adamlarının fikir və mülahizə-ləri vardır. Onun sənətinin görkəmli tədqiqatçılarından olan folklorşunas alim Qara Namazovun «Ulu Şirvanın söz-saz ustası» adlı yiğcam, amma dərin məzmunlu məqa-ləsində (119, 139-143) Aşıq Əhmədin bütövlükdə mənsub olduğu sənət mühitinin, onun əski ənənələrinin, görkəmli nümayəndələrinin konkret səciyyəsi verilmişdir: «İllk öncə mübahisə doğuran səbəblərdən başlıcası-aşığın ansamblda kölgədə qalması, sazin isə zərbli və nəfəslı musiqi alətləri arasında zəif səslənməsidir. Əlbəttə, ümumən şərq aşiq məktəbinin ansambl quruluşunda formalaşması bir sıra tarixi amillər və xalqın möişət və mədəni təkamülü ilə bağlıdır» (119, 139).

Şirvan aşılığının xarakterini doğru müəyyənləşdirən alim bu xüsusiyyətin formalaşmasında tarixi-mədəni faktorların rolunu diqqətə çəkir: «Bəllidir ki, Şərq-Şirvan aşiq məktəbinin təkamülü və keçdiyi tarixi yol-Qafqaz ərazisində qədim Alban Xəzər dövlətləri, eləcə də Şirvan Şahlığı

hakimlik sürmüş, onlar qonşu Şərqi dövlətləri ilə mədəni əlaqələrdə olmuş, bir-birinin mədəniyyətinə, ədəbiyyat və incəsənətinə təsir göstərmişlər. Şirvan dövləti ilə ilk növbədə İran Şahlığı və Osmanlı İmperiyası arasında münasibətlər yaranmış, bu münasibətlər, əlaqələr incəsənətdə və ümumən mədəniyyətdə də dərin iz buraxmışdır» (119, 140.)

Prof. Qara Namazovun Şirvan aşığıının Azərbaycan aşiq sənətinin bir qolu kimi formalaşmasında kənd və şəhər mədəniyyətlərinin əlaqəsinin, o cümlədən, saray mədəniyyətinə integrasiyanın dəyərləndirməsini elmi baxımdan ciddi məntiqi və tarixi təcrübəyə əsaslanan tezisi özünü doğruldur: «Xatırladaq ki, saray mühiti üçün məqbul sayılan, sevilən və dəyərləndirilən muğam ifaçılığı, zərbli alətlərin müşayiəti ilə oxunan havalar saray xanəndələrinə hörmət və nüfuz qazandırırdı. İncəsənətin bu sahəsi geniş inkişaf tapır və ətraf vilayətlərə də yayılırdı. Yalnız iri şəhərlərdə deyil, hətta kəndlərdə də belə toy mərasimlərinin daha təntənəli və şən keçməsi üçün sənətkarlara böyük ehtiyac duyulurdu. Kənd mühitində məclis keçirən aşiq isə təkcə bu tələbi ödəyə bilmirdi. Xanəndəliyə, zərbli və nəfəslili musiqi alətlərinə meyl get-gedə güclənir, bu da təkcə çalıb çağırın aşığın nüfuzuna təsir edirdi. İstər-istəməz aşiq mühitlə barışmalı, ətrafına başqa çalğıçılar da toplamalı olurdu. Bu uzun tarixi gediş aşığı xanəndəyə, sazi tara yaxınlaşdırırdı. Deməli, aşiq öz sənətini yaşatmaqla yanaşı məqamı gələndə xanəndəni də əvəz edirdi. Aydındır ki, xanəndənin saraydakı nüfuzu aşığı da saraya sövq edir, saz tutan barmaqları tədricən muğam notları üstə köklənirdi» (119, 140).

Aşıq Əhmədin mənsub olduğu sənət mühitinin mənşəyini Q.Namazov belə aydınlaşdırır: «Rəvayətlərə və tarixi qaynaqlara görə, Rəsul Əleyhüssəlamin məsləhətilə Dədə Qorqud Dəmirqapı Dərbəndə və ümumən Şirvana İmam təyin edilmiş və orada ömrünü başa vurmuşdur. Şübhəsiz, bu qüdrətli bilici, keçmişdən və gələcəkdən xəbər verən Ozanın şöhrəti bütün Şərqə yayılmış, Şirvan ozan məktəbinin bünövrəsini qoymuşdur»(119, 141).

Bir milli mədəniyyətin içərisində mövcud olmuş bu iki oxşar sənət (ozan sənəti və aşiq sənəti) xalq musiqisini və xalq şeirini inkişaf etdirmiş, əhalinin estetik tələbatını uğurla ödəyə bilmişdir. Qara Namazova görə, Şirvan aşıqlarına əski sənət mirası ozanlardan qalmışdır: «Tarixin daş yaddaşından nə qədər silinsə də, yenə də Şirvan-Dağlıstan ozanlarının izləri itməmişdir. Molla Qasım Şirvani (XIII yüzil), Məlik Kürəli (XIII yüzil), Abbas Bayatlı (XYI yüzil), Dostu Şirvanlı (XYI yüzilin II yarısı), Aşıq Abdulla (XYIII yüzil), Dəllək Murad, Şair Tamı, Aşıq Soltan, Baba Şirvani (XYIII yüzil), Məhəmməd Varxiyanlı (XYIII-XIX yüzil), Aşıq Oruc Tircanlı (XIX), nəhayət bizim yüzildə Aşıq Ağaməhəmməd, Aşıq İbrahim, Aşıq Bilal, Aşıq Şamil, Aşıq Qurbanxan və yüzlərlə Şirvan aşıqları bu məktəbi ləyaqətlə davam və inkişaf etdirmişlər. Bu ənənəni davam etdirən saz-söz sənətkarlarından biri də yarımdən çox ulu Şirvan torpaqlarında, hətta ondan çox-çox kənarlarda tanınan Aşıq Əhməd Rüstəmovdur» (119, 139-143).

Aşıq Əhmədi bir sənətkar kimi səciyələndirən alim yazar: «Aşıq Əhməd yaradıcı sənətkardır. O, Şirvan aşiq məktəbinin ənənələrini davam etdirir, saz havalarını tək-

milləşdirir, həm də özünəməxsus bir ustalıqla ifa edir. Əhməd şair-aşıqdır. Şeirlərində daha çox ustalıqla hikmətli fikirlər, yaddaşlarda qala bilən nəsihətamız misralar, beytlər, bəndlər söyləyir:

*Cahandan köçənlər qayıtmır bir də,
Min surət çürüyür hər qarış yerdə,
Təqvimlər, saatlar, dəqiqliklər də
Ömrü parçalayıb bölmək üçündür» (119, 142).*

Folklorşunas alim Mürsəl Mürsəlov Aşıq Əhməd yaradıcılığına intensiv şəkildə müraciət etmiş, onu yaradıcı aşiq kimi səciyyələndirmişdir: «Bu gün adı aşiqsevərlər tərəfindən hörmətlə çəkilən yaradıcı aşıqlarımızdan biri də Aşıq Əhməddir. Aşıq Əli kimi ustaddan sənətin incəliklərini səbirlə öyrənən Aşıq Əhməd illər keçdikcə bu ulu el sənətinə daha dərindən yiylənir və dərin mündəricəli qoşmalar, gəraylılar və təcnislər yaradır... Əhməd 20-yə yaxın dastan bilir. «Aşıq Mirzə Bilal», «Şamama» və s. dastanlarının müəllifi isə o özüdür. Aşığın yaradıcılığı çox cəhətlidir. O, vətəni, Azərbaycanın rəngarəng təbiətini, əmək adamlarını sazında və sözündə özünəməxsus zərif duyğularla, pafosla tərənnüm edir... Aşıq Əhməd sənətə, sənətkara yüksək qiymət verən aşıqlardandır. Seyid Əzim Şirvani, Mirzə Ələkbər Sabir, Üzeyir Hacıbəyov, Cəfər Cabbarlı, Səməd Vurğun, Aşıq Ələsgər, Aşıq Bilal kimi sənətkarlarımız və vətənimizin dilbər guşələri – Sumqayıt, Qarabağ, Şirvan, Qazax onun yaradıcılığından qızıl xətt kimi keçir. O, vətənin oğul və qızlarını yüksək inamlı, saf hissələrlə vəsf edir:

*Qələm-kağız götür gedək hər yana,
Qazağa, Gəncəyə, Şəki, Şirvana,
Gözəl Qarabağa, Milə, Muğana,
Hələ deyilməmiş söz gövhərim var.*

Aşığın sənətkarlığını yüksək qiymətləndirən M.Mürsəlov xeyli müddət Aşıq Əhmədin hərbi vətənpərvərlik mövzusunda yazdığı şeirlərin tədqiqi ilə məşğul olub, «Əsgər oğluma» şeirini də «Gənc müəllim» qəzetiinin 9 dekabr 1971-ci il sayında nəşr etdirib (115). «Mədəni-maarrif işi» jurnalında isə «Aşıq Əhməd» adlı geniş məqalə çap etdirərək aşığın sənətkarlıq dünyasının bəzi səciyyəvi məqamlarını aydınlaşdırır (116). Müəllifin müşahidələrinə görə, Aşıq Əhmədin şeirləri «Öz əxlaqi-tərbiyəvi, hikmətamız keyfiyyətlərinə görə gənc nəslin təlim və tərbiyəsində böyük əhəmiyyət kəsb edir» (116).

Filologiya elmləri namizədi, tənqidçi V.Yusifli «Yolun düşsə Şirvana» kitabında Aşıq Əhmədlə bağlı «Dil aç, telli sazım» başlıqlı yazısında aşığı belə təqdim edir: «Kürdəmirdə, Şirvanın bu aran yerində bir el aşığı da yaşayır: 74 yaşı var Aşıq Əhməd Rüstəmovun (1993-cü ildə yazılıb – Y.B.). Əlli ildən artıq yorulmadan el şənliklərində, toyda-düyündə, ictimai tədbirlərdə çalıb-çağırıb. 70 yaşında «Əməkdar mədəniyyət işçisi» fəxri adına layiq görülüb... Aşıq Əhməd nağılçı-dastançı aşıqlardandır. 30-40 il bundan əvvəlin toyları indi ona yuxu kimi gəlir: onda aşığa hörmət-izzət var idi. Camaat böyük intizarla gözləyirdi ki, aşık haçansa nağıla başlayacaq. Aşıq bir gündə iki dəfə məclisə girərdi. Bir günorta nağılı söyləməyə, axşam na-

ğılı issə bəzən sübhəcən çəkərdi»(139, 90-91).

Qeyd edək ki, aşıqla geniş söhbətini qələmə alan V.Yusifli Şirvan aşiq mühitinin bir sıra xarakterik xüsusiyyətini, o cümlədən 60-a yaxın aşiq yolunun, aşiq deyiminin mövcudluğunu, aşığın mərasimdə iştirakının səciyyəvi cəhətlərini, eləcə də bu mühitə mənsub olan sənətkarların sənət şəcərəsi və repertuar özəllikləri ilə bağlı məlumatları nəzərdən qaçırmayıb .

1960-ci illərdən başlayaraq Aşıq Əhmədin yaradıcılıq nümunələri müxtəlif toplu və mətbuat səhifələrində nəşr olunmuş, həm özünün, həm də başqalarının ifasında efirdə və ekranda dəfələrlə səsləndirilmişdir. Aşıq Əhməd haqqında qəzet və jurnal səhifələrində (116; 115; 32; 156; 109; 107; 50; 125; 113; 110; 62; 5; 33; 51; 70; 71; 77; 79; 124; 94; 126; 101; 130 və b.) xeyli yazılar dərc olunub. Radio dalğalarında – «Xalq yaradıcılığı», «Axşam görüşləri», «Sarı tel»də, televiziyanın bir sıra verlişlərində çıxışları, şeirləri dinlənmişdir. Bir sıra almanaxlarda, Azərbaycan və Şirvan aşıqlarının poetik nümunələri dərc olunan kitab və dərgilərdə şeirləri çap olunub, beş kitabı nəşr olunub. Nəşr olunmamış çoxlu şeirləri və dastanları vardır. Aşığın «arxiv» ilə tanış olduğumuzdan əminliklə qeyd edə bilərik ki, bu görkəmli sənətkarın əsərlərinin xeyli hissəsi hələ nəşr olunmayıb.

Filologiya elmləri namizədi, AMEA Folklor İnstitutunun «Aşıq yaradıcılığı» şöbəsinin müdürü, «Sarı tel»in aparıcısı E.Məmmədli aşığın yaradıcılığına həsr olunmuş silsilə verlişlər hazırlamış, çıxışlarında Aşıq Əhməd sənətkarlığını yüksək qiymətləndirmişdir.

«Bakı» və «Vişka» qəzetlərinin 1978-ci il 14 fevral sa-

yında («Aşıq mahniları», «Pesni aşuqa») Aşıq Əhməd Rüstəmovun respublika səviyyəsində yaradıcılıq gecəsinin keçirilməsi haqqında məlumat verilir:

«Xalq yaradıcılığının pərəstişkarları Aşıq Əhməd Rüstəmovun sənəti ilə yaxşı tanışdır. O, ömrünün 30 ildən çoxunu bu peşəyə sərf etmişdir. Xalq nəgməsinin zəngin təcrübəsi, aşiq sənəti haqqında düşüncələri «Sazımın telləri» kitabında öz əksini tapmışdır. Abbas Mirzə Şərifzadə adına «Aktyorlar evi»ndə Aşıq Əhməd Rüstəmovun yaradıcılıq gecəsi böyük müvəffəqiyyətlə keçmişdir. Filologiya elmləri namizədi Mürsəl Mürsəlov aşığın ifaçılıq fəaliyyətindən, onun sənətinin xüsusiyyətlərindən danışmışdır. Respublikanın Əməkdar Mədəniyyət işçisi Aşıq Şakir Hacıyevin rəhbərliyi altında «Kurdəmir aşıqları» ansambılı Aşıq Əhməd Rüstəmovun əsərlərini ifa etmişdir» (32; 156).

Aşıq Əhməd Rüstəmov 1955-ci ildən 1995-ci ilədək rayon mədəniyyət şöbəsində «mədəni çadır»ın müdürü işləmişdir. Uzun müddətli və qüsursuz işinə görə «Əmək veterani» medalı ilə təltif edilmişdir. Ustad aşiq respublika aşıqlarının III və IV qurultaylarının nümayəndəsi olmuşdur. Hələ 80-ci illərin sonlarında onun rəhbərliyi ilə rayon mədəniyyət evində fəaliyyət göstərən gənc aşıqlar ansamblının 20 nəfər üzvü var idi və bu ansambl geniş tamaşaçı kütləsi tərəfindən sevilirdi. Qocaman el aşığı SSRİ Ali Sovetinin, SSRİ Müdafiə Nazirliyi və Mədəniyyət İşçiləri Həmkarlar Təşkilatı Mərkəzi Komitəsinin, Respublika Xalq Yaradıcılığı evinin, Lənkəran və Gəncə rayonlararası Xalq Yaradıcılığı evlərinin, rayon partiya və komsomol komitələrinin bir çox medal, diplom, fəxri fərman və tə-

şəkkürlərinə layiq görülmüşdür. 1989-cu il martın 30-dan aprelin 5-nə kimi Gəncə şəhərində keçirilən üçüncü xalq yaradıcılığı festivalı çörçivəsində Zaqafqaziya, Orta Asiya, Qazaxistan və Dağıstan xalqlarının gənc ozanlarının müsabiqəsini keçirən münsiflər heyətinin üzvü olmuşdur (109).

Z. Məmmədovunun «Əli sazlı, dili sözlü» başlıqlı məqaləsində Aşıq Əhmədlə bağlı çoxlu məlumatlar vardır. Müəllif yazar: «Şirvan aşiq sənətinin mahir ustadlarından biri olan aşiq Əhməd Rüstəmovun «Respublikanın əməkdar incəsənət işçisi» kimi fəxri ad alması münasibətilə keçirilən gecə orda iştirak edənlərin yəqin ki, uzun zaman yadından çıxmayacaq. Tək ona görə yox ki, qocaman el aşağına fəxri ad verilmişdi, həm də ona görə ki, aşağı təbrik üçün Respublika Aşıqlar Birliyinin sədri Hüseyn Arif, müavini Aydın Çobanoğlu gəlmişdi. Tək ona görə yox ki, mədəniyyət naziri Polad Bülbüloğlunun, bəstəkar Süleyman Ələsgərovun, professor Qəni Məmmədovun, aşığın sənət dostlarının təbrik teleqramlarındakı sözlərin səmi-miyyəti isidirdi ürəkləri... Həm də ona görə ki, çıxış edənlər rayon rəhbərliyinin aşiq sənətinə qayğıından, bu sahədə görüləcək ümidi verici işlərdən, planlardan söhbət açdılar. Söyləyirdilər ki, yaxın vaxtlarda rayon mərkəzində milli üslubda Aşıqlar evi tikiləcək, unudulmaz el sənətkarı Aşıq Şakirin büstü hazırlanacaq, bu sənət daşıyıcılarından iki nəfərinin – E.Cəbrayılovun və H.Hüseynovun əməyini qiymətləndirmək üçün Respublika Mədəniyyət Nazirliyinə təkliflər veriləcəkdir» (109).

Sabiq mədəniyyət naziri Polad Bülbüloğlunun Aşıq Əhməd Rüstəmovun yetmiş illik yubileyi ilə bağlı səmimi təbrik telegramı da aşığın şəxsi arxivində saxlanmaqdadır.

İstər aşığın yaradıcılıq gecələrində, istərsə də yubiley mərasimlərində Republikanın tanınmış alim və sənətçiləri Aşıq Əhməd yaradıcılığının ən müxtəlif yönümlərdə təhlil etmiş, onu ustad sənətkar kimi yüksək qiymətləndirmişlər.

Mətbuatda gedən məlumatlardan aydın olur ki, Aşıq Əhməd vətənin dar günündə, Qarabağ savaşında hərbi əməliyyatların getdiyi zamanda döyük bölgələrini səngər-səngər gəzib, əsgərlərimizi döyüşə, düşmən üzərində qə-ləbəyə ruhlandırıb. «Kürdəmir» qəzetiinin 19 sentyabr 1992-ci il tarixli sayında «Milli müdafiə fonduna» başlıqlı xəbərdə deyilir: «Bu gün yurdumuzda müharibə getdiyi, xain düşmənin niyyətini puça çıxarmaq üçün xalqımızın six birləşdiyi bir vaxtda hər kəsin vətənpərvərliyi, torpaq təəssübkeşliyi ön cəbhəyə köməyi ilə ölçülür. Respublikamızın Əməkdar Mədəniyyət İşçisi Aşıq Əhməd Rüstəmov da bu nəcib və xeyirxah işdə öz imkanını, bacardığı köməyi əsirgəmir. O, ilk günlər Milli Müdafiə Fonduna ümumilikdə 7 min manat pul keçirmişdir... Aşıq Əhməd bir sənətkar kimi təşkil etdiyi konsert briqadası və mədəniyyət işçiləri ilə birlikdə yaxın vaxtlarda Qarabağa gedəcək, döyüşən orduya baş çəkəcək, yaralılarla görüşəcək, onların qarşısında konsertlər verəcəkdir» (110).

«Səhər» qəzetiinin 13 fevral 1993-cü il tarixində çıxan sayında verdiyi «E1 sənətkarının xeyirxahlığı» başlıqlı məlumatda isə bildirilir ki, «tanınmış el sənətkarı Aşıq Əhməd Rüstəmov tez-tez döyük bölgələrinə gedir, xeyriyyə konsertləri təşkil edir, döyüşçülərimizə mənən dayaq olur. Şəxsi hesabından əsgərlərə 10 min rubl yardımı da sənətkarın xeyirxahlığına sübutdur. İndi isə Aşıq Əhməd növbəti səfərə hazırlaşır...» (62).

Qeyd edək ki, bu tipli məlumatların sayını artırmaq da mümkünündür. Amma bu faktlar kəmiyyətindən asılı olmayaraq sözügedən sənətkarın vətənpərvərliyinin və millət sevərliyinin nə qədər güclü olduğunu təsdiqləmək üçün yetərlidir. Təbii ki, bu şəxsi keyfiyyətlər onun sənətkar obrazının içində böyük vətəndaş simasının mütləq mövcudluğundan və möhtəşəmliyindən soraq verir. Bu görkəmli sənətkarın və şəxsiyyətin Kürdəmirdə keçirilən 75 illik yubiley mərasiminə (5) gəlmış sənət adamları, o cümlədən Ağsudan Aşıq Məhəmməd Şirvanlı, Şamaxıdan Aşıq Barat, İsmayıllıdan Aşıq Yanvar, Bakıdan Əvəzzan Xankişiyyev, Ucordan Aşıq Əhliman və başqaları onu ustad kimi böyük ehtiramla təbrik ediblər (5). Aşığın belə böyük hörmət və rəğbət qazanmasının başlıca səbəbi onun şəxsiyyət kimi də, sənətkar kimi də kamilliyindən irəli gəlirdi.

«Xalq qəzeti»nin 21 iyun 1996-cı il tarixli sayında jurnalist Ələsgər Cabbarov «İtən sazin havası» başlıqlı məqaləsində Aşıq Əhmədin şərəfli ömür yolunu, sənətkar təleyini xarakterizə edərək yazar: «Əməkdar Mədəniyyət İşçisi Aşıq Əhmədin sinəsi sənət xatırələri ilə doludur. O, 1960-cı ildə keçirilən Azərbaycan aşıqlarının üçüncü qurultayında aşiq məktəblərini üz-üzə qoyanları kəskin tənqid edib. Bülbül, Rəsul Rza, Mirzə İbrahimov onun haqlı olduğunu təsdiqləyiblər.. Aşıq Əhməd yarım əsrən artıq el-obanın toy düyününü şənləndirib, abırlı, sanballı bir el sənətkarı ömrünü yaşayıb. Aşıq sənətinin yaşamاسında, uğurlarında onun da payı olub. Tanrı, özünün dediyi kimi, əvvəl onu yıxıb, sonra dikəldib, adlı-sanlı bir sənətkar kimi tanıdıb» (51).

«Əllillər» qəzetiinin 17 dekabr 1999-cu il tarixli sayında jurnalist Zəminə Həmidova aşağıdən Şıxəli Qurbanov və Səməd Vurğunla bağlı xatirələrini qələmə alıb: «Günlərin birində aşağı xəbər çatır ki, Mərkəzi Komitəyə gəlsin, Şıxəli Qurbanovla görüşməlidir (O zaman Şıxəli Qurbanov MK-da işləyirdi). Görüş zamanı məlum olur ki, onun bir neçə əlyazması hardansa Ş.Qurbanovun əlinə keçib, oxuyub bəyənib şəxsən tanımaq istəyir... İmişlidə mədəniyyət evinin müdürü işləyirdim, həm də «sazçı qızlar» ansambılına rəhbərlik edirdim. Birinci katib Səmədovun məni otağında gözlədiyini bildirdilər. Otağa daxil olanda Səməd Vurğunu da orada gördüm. Səmimi söhbətdən məlum oldu ki, qonaq Mil düzünə ova çıxməq fikrindədir. Mən onunla getməliyəm. Belə də etdik. Bərəni qoyub pusquda dayanmışdıq. Ov, yəni ceyranlar gələnə qədərki söhbətimizdə şair özünün «Ceyran» şeirinə «qabaq» yaza bilib-bilmədiyimi soruşdu. – Ona «qabaq» ola bilməz, amma bir cızma-qaram var», – dedim. – «Nə mənası var» şeirini yazan cızma-qara eləməz, de gəlsin! – dedi.

*Ovçudan küsmüsən, yoxsa çəməndən,
Baş alıb gedirsən hara, Ceyranım?
Dayanıb heç yana baxmursan nədən,
Qaşları, gözləri qara Ceyranım?*

– deyə «Ceyranım» şeirini söylədim» (77).

Xatirələr də, onunla münasibətdə olan bütün sənət adamlarının söylədikləri də təsdiqləyir ki, Aşıq Əhməd ustاد sənətkar, böyük istedadı ilə seçilən el şairi idi. Onun Aşıq Əhliman, Aşıq Teyfur, Aşıq Məhəmməd, Aşıq Əziz-

xan, Aşıq Nemət, Əvəzzan Xankişiyyev kimi yetirmələri də məhz həmin sənət yolunu davam etdirir, Əhməd məktəbinə yaşıdırılar.

Aşıq sənətinə yaxından bələd olan şair İlyas Tapdıq «Şirvanın ustad sənətkarı» adlı məqaləsində yazır: «Mən Aşıq Əhməd Rüstəmovun adını hələ 1958-ci ildə «Ədəbiyyat və incəsənət» qəzetində çap etdirdiyim folklorumuz və aşiq ədəbiyyatı ilə əlaqədar «Xalqın mənəvi sərvətinə məsuliyyətlə yanaşmalı» məqaləmdə çəkmişəm. Həmin illərdə də aşiq Əhməd Şirvan elinin sayılan, məclislər yarışı bir aşığı kimi tanınırı. Onun 1957-ci ildə Tovuz aşıqlarının Filarmoniyada keçirilən maraqlı konsertində Aşıq İmranın, Əkbər Cəfərovun yaxın dostu kimi iştirak etməsi, sevilməsi məndə Aşıq Əhmədə qarşı xoş bir təəssürat yaratmışdı. Onun da şeirlərini oxumaq, konsertlərində iştirak etmək istəyirdim. Get-gedə Əhmədin şeirləri də ifaçı aşıqların repertuarında özünə möhkəm yer tutdu. Həyatı mətələbləri, günün vacib hadisələrini, əmək adamlarını səmimi, şirin bir dillə qələmə alan Aşıq Əhməd həm də şeirləri ilə məşhurlaşdı. Onun ilk şeirlər kitabını nəşriyyatda işlədiyimiz illərdə unudulmaz şairimiz Hüseyin Ariflə birlikdə çapa hazırladıq. Bu gözəl kitab tezliklə qoşma sevənlərin böyük marağına səbəb oldu. Bir yerdə kəsilən duzçörəyin qədrini bilən Aşıq Əhmədin bu kitabını oxucular aldıqca, ünvanına xoş sözlər deyildikcə onun bizimlə səmimi münasibəti də dostluğa çevrildi» (46, s.87).

İlyas Tapdıq 1965-ci ildə Hüseyin Ariflə birgə Kürdəmirdə Aşıq Əhmədin evində qonaq olarkən onun qərb aşiq üslubunda ifasının da şahidi olduğunu qeyd edir. «Aktyorlar evində» aşığın 60 illik yubileyinin iştirakçısı olmuş

İ.Tapdıq yazır: «Gecənin aparılmasını Aşığın xahişi ilə mənə tapşırmışdır. Tamaşaçılar, onun şənliyinə gələn insanlar Əhmədin üstünə gül-çiçək yağıdır, onun haqqında sənət adamlarının dedikləri xoş sözləri alqışlayırdılar» (46, 90).

Maraqlıdır ki, İ.Tapdıq Aşıq Əhmədin onun yaradıcılığına təsirini də qeyd edir: «Mən də aşiq Əhmədin maraqlı, həyatı söhbətlərindən bəhrələnib əsərlərimdə istifadə etmişəm. «Balasını qurd aparmış, qəzəblənmiş ana camış» nağıl-poemasi onun bir dəfə Kürdəmirdə mənə söylədiyi olmuş əhvalat əsasında yazılmışdır. Əsərin əvvəlində də, sonunda da ustad sənətkarın adı xatırlanır» (46, 90).

Xalq şairi, aşiq poeziyasının bilicisi Zəlimxan Yaqub Aşıq Əhmədlə bağlı fikirlərini belə açıqlayır: «Şirvan aşiq məktəbi deyiləndə hökmən yada Aşıq Əhməd düşür. Əvvəla ona görə ki, o, bizim müasirimizdir. Aşıq Əhməd kamil ustadlardan dərs alan, özünün öyrəndiklərini müasirlərinə, yetirmələrinə çatdırıran, bu sənəti gələcək nəsilə ərməğan edən bir sənətkar, kamil söz ustadı, şairdir. Şirvan bölgəsində çox məclislərdə, yığıncaqlarda iştirak etmişəm. Elə bir yığıncaq, məclis olmayıb ki, Aşıq Əhmədin ustadnamələri, qoşmaları böyük ilhamla oxunmasın və xalq tərəfindən böyük rəğbətlə qarşılanmasın.

*Tale tərəqqidən salsa insanı,
Atlıb-düşməyin nə mənası var?
Bir bulaq gözündən qurusə, onu,
Min yerdən eşməyin nə mənası var?*

*Yüz rənglə naxış vur, min yol da bəzə,
Sabah köhnələcək bugünkü təzə,*

*Taleyin hökmüylə bağlanan gözə,
Qızıldan çeşməyin nə manası var?*

Bu kiçik şeirdə nə böyüklükdə fəlsəfə var. Ədəbiyyat tarixindən bizi məlumdur ki, cild-cild əsərləri olan sənətkarlar xalqın yaddaşında qalmır, silinib gedir. Eləsi də var ki, cəmi dörd misra ilə tanınır, məşhurlaşır, yaddaşlara hōpur. Aşıq Əhməd belə sənətkarlardandır» (46, 91).

Şair Qəşəm İsabəyli Aşıq Əhmədi «Koroğlu Aşıq» adındıraraq yazar: «Aşıq Əhməd bir toydan gedəndən sonra söz-söhbəti yalan olmasın aylarla gedərdi; orta məktəb şagirdlərindən tutmuş ahıl məclislərinəcən hara üz tutsaydıq görərdik ki, Aşıq Əhməddən danışırlar. Mənim görüb-bil-diym aşıqlar arasında Əhməddən qoçağı olmayıb, onun qabağına söz diğirlayan, meydanına pərtlik salan cəzasız qalmazdı. Hətta söyləyirdilər ki, aşığın sinəsində sazı var, belində baltası. Necə deyərlər, Əhməd Koroğlu aşiq idi» (46, 93).

Şirvan Aşıqlar Birliyinin sədri Ağsulu Aşıq Məhəmməd Şirvanlı ustadı Aşıq Əhməd haqqında geniş məlumat verərək bildirdi ki, «rəhmətlik Mikayıł Azaflı Aşıq Əhmədi Şirvan mahalının Ələsgəri adlandıırırdı». Aşıq Məhəmməd ustadının gözəl rəqs qabiliyyətindən bir neçə xatırə söylədi: «...1990-cı ildə Mahaçqalada festival keçiriliirdi. Həmişəki kimi Əhməd dayını gurultulu alqışlarla qarşıladılar. Festivaldan sonra hamı «Turist» mehmanxanasının həyətində, rəqs meydançasında toplasdı. Orada Əhməd dayı bir «Ləzginka» oynadı ki, ləzgilər tamaşasına durdu-lar. Heç kəs inanmadı ki, onun yetmiş yaşı var... Aşıq Əhmədin gözəl rəqsini ilk dəfə 1973-cı ildə öz rayonu-

muzda – Ağsuda, «Dostluq» kino-teatrında Aşıq Şakir, Aşıq Əhməd, Həsrət Hüseynov, Eynulla Cəbrayılovun iştirakı ilə keçirilən konsertdə görmüşəm. O konsertin əzəməti hələ də gözümün önündədir. O zaman mən sənətə təzə gəlmışdım. Elə bir izdihamvardı ki, iynə atsaydın yerə düşməzdi. Ətraf rayonlardan da gəlmışdilər. Bax, həmin o konsertdə Aşıq Əhməd iki barmağı üstə elə oynadı ki, camaat onu səhnədən buraxmaq istəmədi... Hansı aşığın sözü çox oxunursa, o, ustad aşiqdır. 60-cı ildən üzü bəri Şirvanda nə qədər yeniyetmə aşiq varsa, Aşıq Əhməd hamisinin ustادıdır. Hansı aşığı dindirsən, ondan 10-15 şeir oxuyar» (46, 96).

Muğam ustası Elnarə Abdullayeva Aşıq Əhməd yaradıcılığı, xüsusilə onun musiqi yönümüzdən bəzi məsələlər haqqında bunları bildirir: «Aşıq Əhmədin bir neçə qoşmasını, gəraylışını oxumuşam. Bircə dəfə oxuyan kimi dilimə də yatıb, ürəyimə də, xüsusilə «Şirvan deyilmi?» qoşmassı:

*Kim deyir Şirvanda sənətkar azdır,
Sənətkar oylağı Şirvan deyilmi?
Xəqanının, Seyd Əzimin, Sabirin,
Bəs, ana torpağı Şirvan deyilmi?..*

Hər gün zümrümə edirəm bu qoşmanı, hər dəfə də ayrı taktda, ayrı ritmdə. Aşıqlar buna «Əhməd gözəlləməsi» deyirlər. Havası bir yana, hər misrasından musiqi süzülür» (46, 98).

Azərbaycan aşiq sənətinin görkəmli nümayəndələrinin dənə biri kimi Aşıq Əhmədin yaradıcılığının filoloji aspekt-

dən öyrənilməsi bütövlükdə Azərbaycan aşiq ədəbiyyatının və konkret olaraq Şirvan aşiq mühitinin sənət spesifikasiyasının ədəbi yönümdən müəyyənləşdirilməsini nəzərdə tutur. Şirvanlı sənətkarlar arasında Şirvanın Ələsgəri kimi qiymətləndirilən Aşıq Əhmədin yaradıcılığı istər forma və məzmununa görə, istərsə də sənətkarlıq xüsusiyyətlərinə görə kifayət qədər zəngindir. Bu baxımdan onun Şirvan aşiq sənətinin inkişafında əvəzsiz xidmətləri olmuşdur. Aşığın dastanları və aşiq şeirinin müxtəlif janr və şəkillərində söylədiyi zəngin poeziyasının əksər nümunələri Şirvan aşıqlarının repertuarının aktiv hissəsinə daxil olmuşdur. Hətta bəzi şeirlər o qədər mükəmməl və xalq ruhuna doğmadır ki, böyük bir mədəni arealın dirləyiciləri onu xalq mahnları səviyyəsində folklor şeiri kimi dəyərləndirir.

El şairi Əhməd Rüstəmov ömrünün yarım əsr dən çoxunu xalqının mənəvi dünyasının zənginləşməsinə həsr etmiş, elin dərin hörmət və məhəbbətini qazanmışdı. O, uzun illər qədim Şirvan aşiq mühitinin ənənələrini yorulmadan davam etdirmişdir. Aşıq Əhməd ustad sənətkar olmaqla yanaşı, həm də geniş oxucu kütləsi tərəfindən bu gün də rəğbət bəslənən və sevilən şairdir.

Aşıq Əhmədin ədəbi irsi üzərində müşahidələrdən aydın olur ki, onun özünəməxsus poetik üslubu xalq şeirinin bütün mükəmməl ənənələrini özündə birləşdirməklə yanaşı, öz poetik impulslarını, gücünü, qüdrətini xalqımızın qəhrəman keçmiş, mənəvi dəyərlərimiz, yurdun gözəllikləri, vətən və millət sevgisindən almışdır. Aşıq Əhməd xalqın güzəranına, ruhuna və ana dilinin incəliklərinə dərindən bələd olduğundandır ki, onun yaratdığı müxtəlif şəkilli şeirlər fitri qabiliyy-

yətə malik bir sənətkarın dəst-xəttini, özünəməxsus poetik nəfəsini təsdiq edir. Bütovlükdə Aşıq Əhməd yaradıcılığı onu bir sənətkar kimi yüksək qiymətləndirməyə imkan verir və təbii ki, «aşiq anketi»nin sorğularını bütün bəndlər üzrə müsbət cavablandırır:

1. Aşıq Əhmədin sənət şəcərəsi vardır. O, Şirvanın məşhur aşıqlarına bağlanır. İlk ustadı Əlidən sonra onun sənətkar kimi formalaşmasında əsas rolu Şirvan aşiq mühiti oynamışdır. Onun aşılıq etdiyi dövrdə Şirvan aşiq mühiti kifayət qədər zəngin olmuşdur. Digər tərəfdən, fitri istedadı və savadı sayəsində o Azərbaycanın bütün məşhur aşıqlarının, o cümlədən Qurbaninin, Tufarqanlı Abbasın, Xəstə Qasımin, Aşıq Alının, Dədə Ələsgərin və b. sənət irsini öyrənmişdir.

2. Aşıq Əhməd çalışdığı Kürdəmir mədəniyyət evində onlarla gənc aşağıya müəllimlik etmişdir. Yəni ustad kimi şagird hazırlamışdır. Onun istedadlı şagirdlərindən Aşıq Əhliman hazırda Şirvan aşiq üslubunda sənət fəaliyyəti göstərir.

3. Aşıq Əhməd Azərbaycanda məlum-məşhur bütün aşiq repertuarına daxil olan dastanları bilir və onların Şirvan variantlarını məclislərdə, el sənliklərində yüksək sənətkarlıqla söyləyib. Bundan başqa Aşıq Əhmədin özünün yaratdığı dastanlar da vardır ki, bu dastanları Şirvan aşıqları öz repertuarlarına daxil etməklə tez-tez işlədirlər. «Mirzə Bilal Dastanı», «Canbaxışın dastanı» və s. bu qəbildəndir. Aşıq Əhmədin yaradıcılığında əski türk-dastan ənənələri ciddi şəkildə mühafizə olunur.

4. Aşıq Əhməd yüksək təbli, coşqun bir el şairidir. Şeirlərini bədahətən söyləyib. Şeirləri əksəriyyət etibarilə

aşıq şeirinin müxtəlif şəkillərindədir. Şeir yaradıcılığı bu baxımdan da kifayət qədər zəngindir, yəni janr əhatəsi genişdir.

5. Aşıq Əhmədin musiqi yaradıcılığı da vardır. O, saz havalarına, havacata da yaradıcı şəkildə yanaşmışdır. Biz aşığın yaradıcılığının musiqi yönümünü tədqiq etməyi nəzərdə tutmadığımızdan, bunu musiqi tədqiqatçılarının diq-qətinə çatdırırıq.

Qeyd etdiyimiz ümumi mülahizələr aşığın yaradıcılığı üzərində apardığımız müşahidələrdən gəldiyimiz qənaətlərdir. Və bu qənaətlər onu ustad sənətkar kimi səciyyələndirməyə və tədqiq etməyə tam imkan verir.

II FƏSİL

AŞIQ ƏHMƏDİN POEZİYASI

AŞIQ POEZİYASININ İDEYA-ESTETİK ƏSASLARI

Müasir Azərbaycan aşiq poeziyası öz kökləri ilə əski türk folkloruna və bu istiqamətdə yaranmış xalq şeirinə bağlanır. Bu fasiləsiz sənət estafeti ədəbiyyatı və musiqini özündə birləşdirməklə bütün hallarda sənət ənənəsi və fikir fondunu öz etnik-milli qaynağından götürür. Azərbaycan aşiq sənəti genezisi və tipologiyası baxımından oğuz və türk (etnik, milli-mədəni çevrələr, tarixi, sosial-siyasi inkişaf səciyyəsi, mədəniyyət komponentlərinin bəzi differential əlamətləri və s. nəzərə almayaraq seçilir) tarixi-mədəni mərhələlərinin analoji sənət hadisələrinin zəmənində yaranmış və onun davamı kimi səciyyələnir (84, 10).

Eyni zamanda, "Azərbaycanın saz, söz və sənət tarixindən bütövlükdə türk – Turan aləminin çox aydın və sabit xəritəsi görünür. Dünyada türklərin yaşadığı ərazilər, türklərin saldığı izlər hamısı burada kəsişir və qovuşur" (96, 65).

Son dövr folklor araşdırmlarından da aydın olduğu kimi aşiq sənəti təsəvvüf fikrinin əsasında formalaşır, sufi inamının və fəlsəfənin praktikası kimi gerçəkləşir. Sənət kimi formalaşanadək o sufi ayin, mərasim icraçılığında öz

Ədəbi-fəlsəfi, mistik-dini, əxlaqi-estetik əsaslarını möhkəmləndirir. Təxminən XVI-XIX əsrlər arasında baş ideyası "vəhdəti-vücud" olmaqla zəngin təsəvvüf poeziyası yaradılır. Miskin Abdal, Qurbani, Abbas Tufarqanlı, Xəstə Qasım, Ağ Aşıq, Aşıq Ali, Aşıq Ələsgər, Aşıq Mirzə Bilal kimi haqq aşıqləri bu poeziyanın klassik nümunələrini təqdim edirlər. Haqqa qovuşmaq, ruhla ruhlanmaq, canla-canlanmaq, şəriətdən-həqiqətə, "əhli-fənadan, əhli-bəqayə" yetişməyin sufı praktikası mənəvi təmizlənmədən, paklanmadan keçir. Nəfslə mübarizədə qalib gələn sufı Tanrıya doğru gedən yolda pillə-pillə yüksəlir, ona qovuşur, onda əriyib əbədi dirilik qazanır. Bu ruhi bir prosesdir və onun əsasında Tanrı sevgisi (İlahi eşq) dayanır. Tanrı sevgisi insanda nəcib hisslər və duyğular doğurur. Tanrını sevən Tanrının yaratdıqlarını da sevir. Sufi ayinləri poeziyanın və musiqinin imkanlarından maksimum istifadə etməklə eksitatik məqam yaratmağa nail ola bilirlər. Bu yüksək vəcd məqamında Tanrı ilə Ruhun təması baş verir. Digər tərəfdən, bu məqamın özündə də poeziya yaranır. Yəni mistik aktın (ekstazın) başlanğıcında, ortasında və sonunda yaranan poeziya həmin mərhələlərə uyğun şəkildə reallaşmış olur.

Ümumiyyətlə, aşiq poeziyası "Türk etnik-mədəni sisteminin folklor informasiyasını, türkün Tanrı, təbiət və insanla mistik, abstrakt və real, tarixi təmasının poetik semantikasını sakral və profan duyuğu və düşüncələrin etnop-sixoloji davranış stereotiplərinin reallaşlığı xəlqi mahiyyət daşıyan sosial təbiətli ədəbi-bədii mətn arsenalının ən mükəmməl və sağlam nümunələrini özündə cəmləşdirir" (57, 4).

Aşıq poeziyası özlüyündə mənəvi kamilləşmə fəlsəfəsinin poetik ifadəsidir. Aşıq adı da "müsəlman Şərqində geniş yayılmış eşq fəlsəfəsi aşlayan lirikanın təsirindən gəlirdi. Şərq lirikasında "aşıq" anlayışı özlüyündə eşq yolcusu, ilahi eşqə tapınan mənası daşıyır. Aşıq üçün varlığın canı, vəhdəti Tanrı eşqinə bağlıdır. Varlığı qəlbin gözü ilə sezmək onda Tanrını sezmək deməkdir. Öz "Məni" ilə Tanrının vəhdətini bu yolla anlamaq deməkdir. Belə sevgi ötəri həvəslərdən uca dayanmağı tələb edir. Bunun üçün eşqin dönməz yolcusu, cəfakesi olmaq gərəkdir. Eşq aşiq-lərin qəlbini, yolunu işıqlandıran Tanrı ışığı sayılırdı" (114, 4).

Sufi dünya modelinin makrokosm (Tanrı) və mikrokosm (insan) səviyyələri poeziyada müvafiq olaraq "məşuq" və "aşıq", "buta" və "haqq aşiqi" elementlərində öz ifadəsini tapır. Klassik poeziyada "şam və pərvanə" elementi sufi fəlsəfi kontekstində oxşar vahid kimi çıxış edir və aşiq poeziyasının analogi vahidləri ilə struktur-tipoloji çevrəyə daxil olur. Orta çağ aşiq poeziyasının sufi şeirində təbiət və cəmiyyət motivləri zahiri məsələlərdir. Bunların arxasında Tanrı sevgisi gizlənir. Əslində digər motivlər sufi ideyanın ifadə rəngarəngliyinə xidmət edir. Çəşidli forma gözəlliyi yaradır. Məzmun isə vahid ideya olaraq qalır. Məhz aşiq poeziyasında forma saxlanmaqla ideya istiqamətində dəyişmə müşahidə olunur. Orta çağ aşığının, sufının ilahi idealı tədricən real-estetik idealala çevrilir. XVIII-XIX əsrlərdə təkkələrin, ocaqların, zaviyələrin sıradan çıxmazı ilə Azərbaycan aşığı mistik ritual icraçılığı funksiyasını itirir və sənətçiyyətə çevirilir. Amma təsəvvüf epoxasının poeziyası sənətçi aşığın repertuarında saxlanıl-

dışından sənətin sonrakı inkişafında poetik kriteriyaları müəyyənləşdirən ətalət gücünü saxlayır XIX-XX əsrlər aşığı sovet dönəminə qədər əski ənənələri qoruyur. Poeziyada mənəvi dəyərlərin tərənnümü sufî prizmasından təsəvvüf kontekstində verilir. Sovet dönəminin ateist mühi-tində, nəinki insanın ilahiləşdirilməsi və ilahinin insanlaşdırılması baş verir, əksinə, Tanrı-insan münasibətində əski etnik, təsəvvüfi və dini dəyərlərin çökməsi başlayır. Bu tipli poeziya qeyri-leqal fəaliyyət sferasına sıxışdırılır. Təbii ki, bu yeknəsək sosial-mədəni şərait XX yüzilin 20-90-cı illəri arasındakı 70 ilə aididir. Müstəqilliyimizi qazandığımız son on iki ilin reallığı isə tamamilə fərqlidir. Doğrudur, indi təsəvvüfi poeziya yaranmasa da, dini və milli-mənəvi dəyərlərin poetik ifadəsi müasir dövrün aşiq poeziyasında geniş yer almışdır.

Azərbaycan aşiq poeziyası çeşidli istiqamətlərdən araşdırılsa da (74; 98; 65; 138; 9; 75; 100; 108 və s.), mənəvi dəyərlərin fəlsəfi-estetik konteksti yetərincə öyrənilməyib. Nəzərə alsaq ki, aşiq poeziyasında estetik duyğu ilə əxlaq duyğusu vəhdət təşkil edir, Aşığın zəngin çalarlı gözəllik anlayışı əslində əxlaq gözəlliyini ucaltmağa xidmət etdiyini anladır. Fiziki gözəlliyi vəsf etsə belə, insan xarakterinin yüksək keyfiyyətlərinə üstünlük verdiyini göstərir. Aşiq mərdliyi, nəcibliyi, ülvi məhəbbəti təsdiqləyəndə, eyni zamanda, öz estetik idealını təsdiqləyirdi, təbiət gözəlliklərini, güllərin, rənglərin ürək açan ahəngini insan gözəlliyi ilə nisbətdə mənalandırırdı. Təbiətə həssas münasibət aşılaması mahiyyətcə insanın özünə olan xeyirxah münasibətin ifadəsi idi (114, 5). Bu baxımdan aşiq şeirinin estetik mahiyyəti özünü müxtəlif hadisələr, keyfiyyətlər

vasitəsilə təzahür etdirir.

Aşıq poeziyasının estetik məzmununu öyrənmək üçün onun bir çox keyfiyyətlərini ayrılıqda təhlil etmək lazım gəlir. "İnsan və onun mənəvi dünyasının estetik təcəssümü belə keyfiyyətlərdən biridir. Aşıq poeziyasında estetik duyğunun qaynağı insan, onun təbiətə və insanlara münasibətidir. İnsanın dünyada yeri, insanlıq vəzifəsi aşıq poeziyasında sənətin başqa sahələrində olduğu kimi mərkəzi yer tutur. Həm təbiət, həm insan estetik gözəllik baxımından aşıq şeirində özünəməxsus şəkildə mənalandırılır. Əlbəttə, aşıq poeziyası gerçək aləmə daha yaxından təmas etdiyi üçün ilk növbədə təbiətin, insanın xarici gözəlliyi şeirə, sözə gətirilir. Xarici gözəllik ahəngdar biçilmiş, insan qamətinin, təbiətinin, rənginin, ahənginin, musiqisinin gözəlliyi kimi təqdim edilir. Ancaq xarici gözəlliyin tərənnümü başqa sənət sahələrində olduğu kimi, aşıq sənətində də məzmun gözəlliyinin açılmasına körpüdür. Elə məzmun gözəlliyinin özü insan varlığına tətbiq edildikdə mənəvi gözəlliliklərin, yüksək əxlaqi keyfiyyətlərin məcmusu kimi özünü göstərir" (68, ll).

Aşıq poeziyasının fəlsəfi-estetik problemlərindən danışarkən O.Əfəndiyev yazar ki, "mənəvi gözəlliyin aşıq şeirində təsviri gerçəkliyin gözəlliyinə, yüksək mənəviyyata, kamilliyə can atmaq kimi məsələlərlə bağlıdır. Burada estetik hiss, duyu, həyəcan, zövq kimi estetik münasibətlərə geniş meydən verilir. Həm də bütün bu təsvirlər estetik idealın təcəssümünə xidmət edir. Estetik ideal bir meyar kimi mənəviyyat aləminin gözəllik qanunlarını təsdiqləyir. Ona görə də aşıq poeziyasının estetik problemlərindən danışarkən "mənəvi gözəllik" məsələsi ön plana keçir"

(68, ll).

Təbii ki, poeziyada mənəvi dəyərlər sənətkar subyekti-nin gerçəkliyə fəlsəfi-estetik münasibətindən doğan kate-qorial bir hadisə olduğundan, məhz həmin dəyərlərin məzmunu onu ifadə etmək üçün istifadə olunan element-lərlə bağlıdır. Azərbaycan aşiq poeziyasının üzərində müşahidələr apardığımız zəngin materialı (30; 34; 127; 58; 31; 129; 15; 16; 17; 46), onda əks olunan mənəvi dəyərlər arsenalını aşağıdakı şəkildə təsnif etməyə imkan verir:

1. Etnik-milli dəyərlər;
2. Təsəvvüfi-ürfani dəyərlər;
3. Dini dəyərlər;
4. Dünyəvi dəyərlər.

Bunların geniş şərhi və materiallar üzərində araşdırılmasında bir çətinlik olmasa da, işin həcm məhdudiyyəti buna imkan vermir. Amma ümumi şəkildə də olsa, bunların başlıca istiqamətlərini qeyd etmək mümkündür.

Aşiq poeziyasının mərkəz xəttini, əsas ideya yükünü etnik-milli-mənəvi dəyərlər təşkil edir. Əski türk alplığı, yağma (yağmalatma - öz var-dövlətini paylama), toy (acları doyurmaq), şülən (qonaqlıq) və s. kimi dəyərlər müasir aşiq poeziyasında mərdlik, qəhrəmanlıq, sədaqət, vəfa, etibar, səxavət, ləyaqət, mərifət, zəriflik, paklıq, mənəvi bütövlük kimi keyfiyyətlərin ifadəsi şəklində özünü göstərir. Poeziyada bunlar qorxaqlıq, xəyanət, vəfasızlıq və bu kimi neqativ mənəvi təzahürlərə qarşı qoyulur. Belə qarşıdurma qoşalığı mahiyyətcə idealın təsdiqinə xidmət edir. Müasir Şirvan aşılığının görkəmli nümayəndəsi, ustاد sənətkar Aşiq Əhmədin poeziyasında qeyd etdiyimiz mənəvi məsə-lələr öz dolğun poetik ifadəsini tapıb:

*El ilə düz dolan, hörmətlə yaşa,
Səni xoş əməlin qaldırar başa.
Süfrən bağlı olsa qohum-qardaşa,
Sənə tikəsinə qıyan tapılmaz.
Əhməd, mərdlik olsun eşqin, həvəsin,
Hər işdə el sənə afərin desin.
Çalış təmiz adın ləkələnməsin,
Ömür ləkəsinə yuyan tapılmaz (15, 24).*

Oxşar mənəvi keyfiyyətlərin ifadəsi "Dəyməz" rədifli qoşmada da özünü göstərir:

*Kərəmsiz adamlar quru ağacdır,
Qaçış kölgəsində durmağa dəyməz.
Etibarsız dostun, vəfasız yarın,
Yolunda canını yormağa dəyməz (16, 18).*

Aşıq Ağamuradin "Olma" rədifli qoşmasında da mənəvi dəyərlərin önə çəkilməsi müşahidə olunur:

*Vəfasız gözəldən umma məhəbbət,
Nə vaxtsa o sənə edər xəyanət.
Nadan bilməz əhdi-peyman, səadət,
Cahilin düz sözü, ilqarı olma (129, 180).*

Aşıq Əhlimanın "Şad elə" rədifli qoşmasında "aqil - nadan" qarşılurma kontekstində mənəvi gözəlliyin üstünlüyü diqqətə çəkilir:

*Aşıq, telli sazı götür əlinə,
Oxu, oyna, könülləri şad elə.*

*Nadanların özü nədir, sözü nə?
Aqil sənsən, gəl, elləri şad elə (129, 175).*

Aşıq Yanvar da "mərdlik və namərdlik" keyfiyyətlərini qarşılaşdırır:

*Mərd oğula süd verərsə mərd ana,
Düşmən qabağında durar mərdana.
Bu sözləri mərd eşidə, mərd ana,
Namərdi buraxmaz yaxına indi. (129, 161)*

Aşıq Mahmudun yaratıcılığında mənəvi keyfiyyətlərin geniş təsvirləri və tərənnümləri öz əksini tapıb:

*Elə dəyişib ki, insanlar, Allah,
Namərddi, ya mərddi, düzü bilinməz.
Geyilmiş, üzülmüş paltar kimidir,
Astarı bilinməz, üzü bilinməz (129, l57).*

Təbii ki, bu tipli nümunələr müasir aşiq poeziyasında geniş yayılmışdır. Bunun da səbəbləri aşığın əski sosial statusu ilə bağlıdır. Məhz həmin status ona ağısaqqal möv-qeyindən, cəmiyyətə əxlaq düsturları təqdim edən hörmətli şəxsiyyət prizmasından yanaşmağı tələb edir. Çünkü hə-qiqi ustاد aşıqlar cəmiyyətdə həmişə çox şərəfli bir missi-yanı yerinə yetiriblər. Və xalq tərəfindən də böyük rəğbət-lə qarşılanıblar.

Müasir aşiq poeziyası mənəvi dəyərlərin zəngin və ori-jinal poetik nümunələri ilə doludur. Burada milli və bəşəri, fəlsəfi və dini dəyərlərin mənəvi ehtiyatı böyükdür, köklər və qaynaqlar da çoxşaxəlidir. Burada geniş yayılmış dəyər-

lər içərisində yurd, vətən, millət, dövlət, rəhbər sevgisi diqqəti çəkir. Əlbəttə, bunlar insan və cəmiyyət, insan və təbiət, insan və məkan münasibətlərini əhatə edir. Məhz gözəlliyyin yerə, insana və cəmiyyətə şamil edilməsi ilə onu tərənnüm obyektinə çevirir və bununla da onu estetik ideal çevrəsinə daxil edir.

Aşıq bir sənətkar subyekti olaraq təkcə estetik informasiyanı yaratmır, həm özündən öncə yaradılanları, həm də öz yaradıcılığını yaddaşında qoruyur və onu yaddaşlara ötürür, yayır, ona sosial mahiyyət qazandırır. Bu mənada aşiq funksional bir sənətçi subyektidir. O, bütövlükdə aşiq poeziyasının ümumi informasiyasını daşıyır və onu komunikativ sferaya integrasiya edir. İstər şeir söyləyəndə, istərsə də onu sazin müşayiəti ilə oxuyanda "aşıq xeyirxah idealların daşıyıcılarını ucaldır, onlara rəğbət duyğuları oyadır, dinləyicilərinə sevdirirdi. Dastan danışığı aşiq sənətinin estetik qanununa – sazin, sözün, səsin vəhdətinə tabe edilirdi. Saz havaları üstündə oxunan qoşmalarla müşayiət edilən dastan ahəngdar bir axarla danışılırdı. Musiqinin, şeirin, danışığın həmahəngliyi özü estetik gözəllik yaradır, dinləyicilərə bədii təsiri gücləndirirdi" (114, 5).

Aşıq poeziyasında mənəvi dəyərlərin fəlsəfi təhlili bir-başa gözəllik problemini təhlil etməyi zəruri edir. Çünkü həqiqi gözəlin müəyyənləşdirilməsi ilə mənəvi dəyərlərin gerçək elmi mənzərəsini yaratmaq mümkündür. Aşıq poeziyasında həqiqi gözəl təbii və ilkin olandır. Aşıq Əhmədin "Dəyməz" rədifli qoşmasında deyildiyi kimi:

*Əhməd, tap insanı, insanla dost ol!
Bağ olub bar verməz hər tikanlı kol.*

*Qızıldan bədənə qondarılan qol,
Sinib əyri bitən barmağa dəyməz (16, 19).*

Burada insanın, bitkinin və bədən üzvünün hər birinin iki tipi qarşılaşırlıır. Qarşidurma "yaxşı və pis", "həqiqi və həqiqi olmayan", "məhsuldar və qeyri-məhsuldar", "yarasıqlı və eybəcər", "funksional və qeyri-funksional", "süni və təbii" qoşalıqlarını əhatə edir və bütün hallarda üstünlük "təbii və xeyirliyə" verilir.

Aşiq poeziyasında "təsvir olunan gözəllik həyatda mövcud olan adı və ya təsadüfi gözəlliklərin bədii əksi deyil, müəyyən qanuna uyğunluqlardan doğan, dərin mənalaların ifadəsi olan kamil və harmonik aləmin mahiyyətini açan, eybəcər həyat tərzinin məzmunuzluğunu, qeyri-kamiliyini qabardan bir proses kimi meydana gəlir" (68, 77).

Hegel gözəllikdə ruhun (mütləq ideyanın) ümumdünya hərəkatının mərhələlərindən birini görürdü. Ruh öz inkişafında maddi forma ilə harmonik vəhdət əldə edir, ideya formada özünün tam adekvat ifadəsini tapır – elə bu da gözəllik deməkdir (49, 37).

Müasir aşiq poeziyasındaki gözəllik, təbii ki, ilk önce fikrin və sənətin gözəlliyyinin vəhdətidir, yəni forma və məzmun harmoniyasıdır. Bu harmonik ifadə estetik idealın təcəssümünə xidmət edir. Təbii ki, bu zaman, məhz sənətin yaranmasında ruh iştirak edir. Hegelsayağı desək, sənətin gözəlliyyini onda iştirak edən ruh təmin edir.

Müasir aşiq poeziyasında gözəllik geniş konteksti əhatə edir: vətənin gözəlliyi, insanın gözəlliyi, cəmiyyətin gözəlliyi. Təbii ki, bunların arasında bu gözəlliyi dərk edən, qiymətləndirən, dəyərləndirən insan dayanır. Aşiq

poeziyasında başlıca estetik problem gözəl insan idealıdır. Gözəl insan idealı "aşağıdakı amillərdən doğur:

Mənəvi gözəllik;

Zahiri gözəllik;

Mənəvi və zahiri gözəlliyyin harmoniyası" (68, 79).

Aşıq Əhməd yaradıcılığında insanın mənəvi gözəlliyini tərənnüm edən mükəmməl poetik nümunələr diqqəti çəkir:

*Zehni, fikri, qəlbi təmiz adama,
Əslili, kökü olan insan sataşmaz.
Qərinələr keçib, əsr dolansa,
Yaratmasan, həyat səni yaşatmaz.*

*... Aşıq Əhməd, eylə sözü müxtəsər,
Hər kəs əməlinin bəhrəsin yeyər.
Çirkini dindirsən, gözələm deyər,
Gözəl özün eybəcərə oxşatmaz (15, 25).*

Təbii ki, burada didaktik təmayül müşahidə olunur. Amma bununla yanaşı, mənəvi gözəllik də tərənnüm edilir.

Aşıq Abbasın:

*«Günü-gündən gözəlləşir,
Yar başına dolandığım.
Bizə qarşı məhəbbəti,
Var, başına dolandığım» (129, 177)*

— şeirində zahiri gözəlliklə mənəvi gözəllik harmoniya təşkil edir. Çünkü məhəbbətdə paklıq, saflıq, zəriflik, vəfa,

sədaqət, etibar, məsumluq, məlahət və s. kimi gözəl mənəvi keyfiyyətlər vardır.

Səciyyəvi örnəklərə diqqət çəkək. Aşıq Əzizzan:

*Alni açıq, gülər üzlü,
Pak ürəkli, təmiz sözlü,
Uzaqgörən, qara gözlü,
Mənim anam, mənim anam (129, 151)*

Aşıq Ağamurad:

*Vəfasız gözəldən umma məhəbbət,
Nə vaxtsa o, sənə edər xəyanət.
Nadan bilməz, əhdi-peyman, sədaqət,
Cahilin düz sözü, ilqarı olmaz (129, 181)*

Müasir aşiq poeziyasında zahiri və mənəvi gözəlliyyin elementləri üzvi şəkildə bir-birinə qarışaraq yeni keyfiyyət yaradır, predmet və hadisədə bir tama çevrilir. Onlar həm bir-birini tamamlayır, həm də bir-birini açır. Beləliklə, təmİN elementləri gözəl insan idealını ifadə edən vasitə kimi meydana çıxır. Bu da estetik idealın təzahüründən doğan bir qanunauyğunluq kimi özünü göstərir (68, 85).

Digər tərəfdən, müasir aşiq poeziyasında gözəl cəmiyyət idealı azadlıq, məhəbbət, qəhrəmanlıq kimi gözəllik xüsusiyətləri ilə təcəssüm edilir. Gözəl vətən, yurd, el-oba idealı da, əsasən, sevgi vasitəsilə öz bədii estetik təqdimini tapır. Müasir aşiq poeziyasında da bu idealların təcəssüm olunduğu külli miqdarda nümunələr vardır.

Ümumiyyətlə «müasir aşiq poeziyasında mənəvi də-

yərlər probleminin estetik təhlili» o nəticəyə gətirir ki, poeziyamızın mənəvi informasiya ehtiyatı kifayət qədər zəngindir. İlkin müşahidələr mənəvi dəyərlərin dörd ümumi tipinin (etnik-milli, dini, təsəvvüfi-ürfani, dünyəvi) mövcudluğunu aşkarlayır, gözəl insan, gözəl cəmiyyət və gözəl vətən idealının çeşidli təcəssüm formalarının mövcudluğunu ortaya çıxarıır. Məlum olur ki, müasir aşiq poeziyasında bədii təcəssüm tapan estetik düşüncələr, əxlaqi hikmət bu günün mənəvi tələbləri baxımından mənalı səslənir, insanlara sağlam bədii zövq, nəciblik, xeyirxahlıq, əxlaq bütövlüyü, vətən və millət sevgisi, vətəndaşlıq məsuliyyəti aşlayan təsirli vasitə kimi əhəmiyyət daşıyır.

SEİRLƏRİN MÖVZU ƏHATƏSİ

Müasir aşiq yaradıcılığı ənənədən gələn sənət hadisəsi kimi kökləri ilə qədim xalq yaradıcılığından qaynaqlanır. Musiqisi də, mərasim icraçılığı da etnik-mədəni ənənədən gəlir. Müasir aşiq poeziyası da mənşəyi etibarilə xalq şeiri-nin törəməsidir. Bununla yanaşı çağdaş aşiq şeiri dövr, zaman və sosial-mədəni şəraitlə bağlı olaraq bir sıra yeni xüssüyyətlər də qazanmışdır. Aşiq poeziyasının sufi çevrədən çıxışını xarakterizə edən folklorşunas alim H.İsmayılov yazar: «Sufi aşiq poeziyası xalq şeiri ənənələri üzərin-də yaranaraq forma və məzmun baxımından zəngin inkişaf yolu keçmişdir. Estetik idealı təşkil edən «vəhdəti-vücud» ideyası «mən və o» formulundan tədricən uzaqlaşır; Tanrı ilə insanın mistik münasibətinin poetik ifadəsi sənətçilik dövründə «insan və insan», «insan və təbiət», «insan və

dünya» və s. kimi real münasibətlər sisteminə keçir. Təsəvvüfi elementlər bu dövrün poeziyasında bir növ estetik fon kimi özünü göstərir» (85, 379).

Qeyd edək ki, müasir aşiq poeziyası haqqında folklorşunas alimlərin, görkəmli sənət adamlarının və ictimai xadimlərin dəyərli fikir və mülahizələri vardır. Aşiq sənətinin müxtəlif istiqamətlərdəki tədqiqinə həsr olunmuş əsərlərdə və folklor dərsliklərində bu tipli mülahizələrin ən mükəmməl nümunələri öz əksini tapmışdır. H.Zərdabinin, Ü.Hacıbəyovun, Bülbülün aşiq sənətinə böyük qiymət və əhəmiyyət vermişsi ilə bağlı fikirlər məlumdur. XX əsrin əvvəllərində Azərbaycan folklorşunaslığının görkəmli nümayəndələri Vəli Xuluflu, Hümmət Əlidzadə, Salman Mümtaz kimi alimlər böyük zəhmətlə aşiq poeziyasının nümunələrini toplamış və nəşr etdirmişlər. H.Arası və akademik M.İbrahimov aşiq yaradıcılığına həsr olunmuş ayrıca tədqiqat əsərləri yazmış (13; 80), ədəbiyyatşunas alim F.Qasimzadə Azərbaycan ədəbiyyatı tarixindən bəhs edərkən aşiq yaradıcılığına xüsusi yer ayırmışdır (97).

F.Qasimzadə öz dövrünün aşığını belə xarakterizə edir: «Xalq aşığı əlində sazı kəndləri dolaşır, toylarda, bayram və ayınlərdə, elin qurduğu keyf və şadlıq məclislərində iştirak edir, saz çalır, nəğmə və dastan qoşur, oxuduğu lirik şeirlərlə xalqın ruhuna və əxlaqına nəcib duyğular aşılıyır. Saz aşığı bütün varlığı ilə xalqa bağlıdır. O öz xalqı ilə bir yerdə qaynayıb qarışır, onun sevinc və kədərinə şərīk olur, onunla birgə nəfəs alır» (97, 193).

Azərbaycan aşiq şeirinin kökləri, tarixi inkişafı və poetik xüsusiyyətləri ilə bağlı Türkiyədə ardıcıl araşdırmalar aparmış görkəmli türkoloqlar M.F.Köprülü və Ə.Cəfəroğ-

lu da aşiq poeziyasına xüsusi önem vermişlər (144; 145; 146; 147; 140; 141; 142).

Azərbaycan folklorşünaslığında M.H.Təhmasib, Ə.Axundov, Ə.Qarabağlı, M.Seyidov, İ.Abbaslı, T.Fərzəliyev, V.Vəliyev, M.Həkimov, Q.Namazov, M.Qasımlı, E.Məmmədli, A.Kərimov, P.Əfəndiyev, H.İsmayılov, O.Əfəndiyev, S.Paşayev, M.Allahmanlı və b. aşiq poeziyasını müxtəlif yönlərdən araşdırmışlar. Tədqiqatlar, əsasən, genezis və tipologiya məsələlərinə, poetika problemlərinə həsr olunmuşdur. Araşdırmaclar daha çox tarixi istiqamətdə aparıldığından sənətin inkişaf dinamikasının izlənilməsi üstün mövqə qazanmışdır. Amma çağdaş aşiq poeziyasının ideya-məzmun və bədii sənətkarlıq xüsusiyyətlərinin geniş şəkildə araşdırıldığı əsərlər məhduddur, bütün aşiq mühitlərini və sənətkar subyektlərini əhatə etmir. Aşiq poeziyası öz estetik mahiyyətini daha çox musiqinin və poetik örnəklərin məzmununda ehtiva edir. Bu mənada mövzu məzmunla bağlı hadisə olaraq şeirlərin ideya-estetik axarını, onun məlumat ehtiyatını müəyyənləşdirən folklor kimi çıxış edir.

«Aşıqlar xalq arasında yalnız qoşma, gəraylı deyən, dastan söyləyən el sənətkarları kimi deyil, həm də humanist, müdrik və zəki ustad, dar gündə yoxsulların dərdinə yanan, yol göstərən məsləhətçilər kimi də məşhur olmuşlar. Həm də aşıqlar ağlı, geniş dünyagörüşü, təcrübəsi, həzircavablığı ilə də xalqın içərisində hörmət qazanmışlar. Aşıqlarımızı un bir çox sözləri xalqa ağıl, kamal, yaxşılıq və ədalət təlqin edən gözəl nümunələrdir. Aşiq kimdir və o, xalq arasında necə olmalıdır? – sualına məşhur Aşiq Ələsgər şeirlərinin birində belə cavab vermişdir:

*Aşıq olub tərk-i-vətən olanın,
Əzəl başdan pür kəməli gərəkdir.
Oturub durmaqda ədəbin bilə,
Mərifət elmində dolu gərəkdir» (48, 158).*

Şeirdə söylənəcək estetik-bədii sözün və fikrin ümumi konturlarını müəyyənləşdirən haqq aşağı Ələsgər sənətkar qarşısında çox ciddi tələblər qoymuş, özündən sonrakı nəslə ədəb-ərkan konsepsiyasının əsas müddəalarını çatdırmışdır. Təbii ki, istənilən sənətkarın yaradıcılığının tədqiqi zamanı «təhlilin mərkəzində əsərlər durmalıdır. Tədqiqatçını düşündürən, məşgul edən məhz həmin əsərlər, onların ideya-mənəvi, təbii-sənətkarlıq cəhətindən təhlili, açılması, aydınlaşdırılması, izahı və qiymətləndirilməsidir. Təəccübüldə deyil ki, hər bir sənətkarın adı onun mühüm, məşhur əsərləri ilə birlikdə çəkilir» (59, 49).

Lakin təəssüflə qeyd edilməlidir ki, əsirlərdən bəri ağızdan-ağıza, nəsildən-nəslə keçən görkəmli söz ustadlarının yaradıcılığı ətraflı tədqiq olunmamışdır (138, 147).

Müasir aşiq poeziyasının tədqiqində də bu tipli problemlər mövcuddur. «Xüsüsilə, aşiq poeziyasının qüdrətli nümayəndələrinin Azərbaycan şeirinə gətirdiyi mütərəqqi təsir indiyə kimi geniş öyrənilməmişdir» (138, 147).

Azərbaycanın ustad aşıqlarından olan, Şirvan aşiq mühitinin görkəmli nümayəndəsi Aşıq Əhmədin poeziyasının mövzu əhatəsinə keçməzdən öncə iki məsələni aydınlaşdırmaq lazımlı gəlir:

1. Ümumiyyətlə, müasir aşiq sənətkar subyekti olaraq kimdir və özündə hansı sənətkar tipini ehtiva edir;

2. Aşıq poeziyasında mövzu məsələsi hansı şəkildə qoyulmalıdır. Çünkü bu məsələlər Azərbaycan aşiq mühitlərində fəaliyyət göstermiş müxtəlif sənətkarların yaradıcılığının tədqiqi zamanı ortaya çıxacaq.

M.F.Körpülü aşıqları saz şairlərinə və qələm şairlərinə bölmər. Bizim folklorşunaslıq əsərlərində aşıqları ustad, ifaçı və el şairləri qruplarına ayrırlar (138; 117; 9).

Aşıq Əhməd kimi sənətkarların aid olduğu «ustad aşıqları yalnız aşiq yaradıcılığını mükəmməl bilmələri ilə deyil, eyni zamanda coşgun şairlik təbinə malik olmaları, yaxşı saz çalmağı, məclis aparmaq bacarığı ilə də fərqlənlərlər. Bu sənətkarların şeirləri əsasında xalq dastanları yanınır. Həmin dastanları bəzən ustad aşıqların özləri, bəzən də onların şeirləri əsasında başqa aşıqlar yaradır. Ustad aşıqların onlarla şagirdləri olur. Bu şagirdlər həmin sənətkardan aşıqlıq sənətinin sırrını, saz çalmaq, məclis aparmaq, məhəbbət və qəhrəmanlıq dastanlarını öyrənirlər» (138, 147). Yəni hər bir aşiq öncə özündən əvvəlki ənənəvi qaydaları və sənət qanunlarını yaşıdır və sənətkarlıq fəaliyyəti boyu onlara əməl edir. Buradan aydın olur ki, aşiq poeziyasının sənət kriteriyaları, forma və məzmun xüsusiyyətləri də sənət varisliyi vasitəsilə ötürülür.

Müasir aşiq çağdaş sivilizasiyanın daşıyıcısıdır, savadlı və təhsillidir, kulturoloji və texnogen proseslərdən kənar da deyil. Folklor üçün xarakterik olan şifahilik prinsipi müasir dönəmdə bir qədər fərqli xarakter alır. Yazı mədəniyyəti, audio və video yazılar çağdaş aşiq sənətinin realizə olunmasının tərkib hissəsidir. Aşıq poeziyası təkcə məclisdə söylənilmir, eyni zamanda KİV-də yayılır. Digər tərəfdən, aşıqlar öz yaradıcılıqlarını özləri yazıya alırlar.

Bu müasir Şirvan aşıqları içərisində geniş yayılmışdır. İndi hər bir aşığın sazından başqa şeirlərini və dastanlarını yazdığı dəftəri də olur. Bu özəllik çağdaş aşığı səciyyələndirərkən hökmən nəzərə alınmalıdır. Digər tərəfdən müasir aşık yazılı ədəbiyyatla, bəstəkar musiqisi ilə intensiv şəkil-də təmasda olur və mədəniyyətin çağdaş ünsürləri ilə sürətlə integrasiya olunur. Bütün bunlar müasir mədəni durumla bağlı gerçeklikdir və müasir aşık tipini səciyyələndirən xüsusiyyətlər sırasına daxildir. Müasir aşık poeziyası mövzu baxımından geniş əhatəlidir. Bir qədər öncə qeyd etdik ki, mövzu məzmunla bağlı hadisədir. Eyni zamanda «mövzu məzmunna nisbətən geniş məfhumdur. Çünkü həyatın müəyyən bir sahəsi ilə maraqlanan yazıçı (və yaxud aşık - Y.B.) orada nəinki bir əsər üçün, bir neçə əsər üçün də zəngin material toplaya bilər (59, 57).

İdeya məzmundan doğduğu kimi, o mövzu ilə də bağlıdır. Ancaq mövzu ideyanın təcəssümündə məzmun qədər həllədici deyildir. Hətta eyni mövzuda yanan, lakin dünya-görüşü bir-birinə zidd olan yazıçıların ideyası da başqa-başqa olur. Eyni həyat sahəsində mövzu götürüb, dünya-görüşü cəhətdən də bir-birinə yaxın olan yazıçılarda isə ideya da yaxın olur. Burada, əlbəttə, məzmun yaxınlığı və məzmunla hər iki yazıçı münasibətinin uyğunluğu başlıca rol oynayır» (59, 59).

Yazılı ədəbiyyat müstəvisində məsələyə nəzəri baxış folklorda da oxşar poetika məsələsinin həlli üçün yardımçı ola bilər. Aşık folklor subyektidir və bütün hallarda ümumi, kütləvi, toplumsal xarakter daşıyır. Eyni zamanda, aşık regional xüsusiyyətlərə malik olduğundan onun yaradıcılığının mövzu ehtiyatı məhəlli özəlliklərdən məhrum olmur. Bir

çox hallarda mövzular tarixi, sosial, mədəni və məhəlli gerçəklik diqtə edir. Amma məhəbbət kimi ümumi mövzunun, təbii ki, dar dairə ilə əlaqəsi yoxdur. Bununla yanaşı belə ümumi mövzunun gerçəkləşməsinin özündə də konkret ərazinin davranış, ailə, məişət, əxlaq xüsusiyyətləri özünü göstərir və ilk növbədə həmin əsərlərin məhz o ərazi üçün daha effektli olmasını şərtləndirir.

Görkəmli folklorşunas P.Əfəndiyev yazır: «Azərbaycan xalqının həyatında, mübarizə tarixində elə bir əhəmiyyətli, təsirli hadisə olmamışdır ki, aşıqlar ona öz münasibətini bildirməsinlər. Aşiq poeziyasında xalqın misilsiz qəhrəmanlıq hünəri, azadlıq uğrunda mübarizəsi, dünyagörüşü, həyat və məişəti, istək və arzuları, gələcəyə inamı öz bədii əksini tapmışdır. Aşiq həmişə el içində məclislərdə oxumuşdur. Xalqın xoşuna gəlməyən heç bir qoşma aşiq tərəfindən ikinci dəfə oxunmamışdır, çünki aşiq məclisdə dinləyicilərin arzusu, xahişi ilə hərəkət edir, onların zövqünü oxşayır, sifarişini yerinə yetirir» (66, 241). Müəllif aşiq poeziyasının mövzu dairəsini üç əsas istiqamətdə müəyyənləşdirir: məhəbbət lirikası, ictimai-siyasi lirika, dini mövzular (66, 241-242).

Aşiq poeziyasında mövzu və janr əhatəsini Aşiq H.Şəmşirlinin yaradıcılığı əsasında araşdırın N.Məmmədova mövzu probleminə iki istiqamətdə yanaşır: məhəbbət lirikası, ictimai-fəlsəfi motivlər. (108, 25-32).

Folklorşunas alim Q.Namazov «Aşiq ədəbiyyatının əsas mövzuları»ndan geniş bəhs etmiş onu «bəşəri məhəbbət» və «təbiət» mövzuları üzrə qruplaşdırılmışdır (117, 91-106). Müəllif eyni zamanda bu mövzular içərisində olan çoxlu motivləri aşkarlamış, onların ideya-estetik təhlilini

vermişdir.

Folklorşünas M.Həkimov «Orta əsrlər aşiq lirikası»nın məhəbbət lirikası və «ictimai-siyasi motivlər» kimi iki qrupa ayırmışdır (73, 19).

«XX əsr, xüsusilə Sovet dönəmi (1920-1990) aşiq yaradıcılığı sosializm cəmiyyətinin həyat və möişəti ilə yaxın-dan bağlıdır. Ölkəmizdə baş vermiş hər bir yenilik sovet aşiq yaradıcılığında öz əksini tapır» (9, 52). Ə.Axundovun yazdığını görə, sovet dönəmində «aşiq sənəti cəmiyyətin inkişafı ilə əlaqədar inkişaf edir, təkmilləşir və öz dairəsini genişləndirir. Aşiq şeirləri müəyyən bir saz havası ilə bağlanıb qalmır, ifaçılar bu qoşmaları başqa-başqa saz havaları üstündə oxuyurlar. Hər aşiq hər bir qoşmanı digər aşıqdan məlahətli və xoşagələn havada oxumağa çalışır. İndinin (Sovet dövrünün - Y.B.) aşığını qədim aşıqlarla eyniləşdir-mək düzgün olmaz. İndinin aşığı savadlıdır. Onun geyimində, ifasında da müəyyən dərəcədə fərq vardır. Müasir aşiq, eyni zamanda el şairidir. Onlar müəyyən sahə üzrə bağlanıb qalmır, xalq mahnlarını və muğamatı da ifa etməyi bacarırlar. Demək, indi aşıqların çoxu təkcə aşiq deyil, eyni zamanda xanəndə, el şairi və musiqişünasdır» (9, 74-75).

Müharibədən sonrakı dövr aşiq poeziyasının «mühüm nailiyyətlərini» təsvir edən Ə.Axundov «bu nailiyyətlər içərisində yeni yetişmiş gənc aşıqların, el şairlərinin» adlarını sıralayır: «Aşiq Hüseyn Cavan, Aşiq Şakir, Aşiq Çoban, Aşiq Yədulla, Aşiq Pənah, Həsən Sevdalı, Aşiq Şəmşir, Aşiq Həsən Pərvanə, Şair Novruz, Aşiq Bəylər, Aşiq Əhməd, Aşiq Ağalar, Aşiq Xaspoland və onlarca başqa-ları...» (9, 70).

Müasir aşiq poeziyası digər dövrlərdə olduğu kimi ya-

randığı zamanın sosial ovqatını özündə əks etdirir. C.Abdulayevə görə «lirikanın müasir problemləri sırasına insan və zaman, insan və təbiət, insan və dünya, kosmos və s. kimi anlayışları da daxil etmək mümkündür» (3, 106). Alim müasir dövrün lirikasının əsas mövzuları kimi siyasi-ictimai lirika, insan və təbiət problemi və fəlsəfi lirikani göstərir. Onu da əlavə edirik ki, «fəlsəfi lirika bizim müasir şeirimizdə heç də yeni yaranmamış, müəyyən ənənəyə əsaslanan, onun daha da inkişaf etmiş müasir, yeni təzahürü kimi səciyyələndirilə bilər» (3, 106).

Aşıq yaradıcılığının tədqiqinə həsr olunmuş onlarla elmi ədəbiyyatda mövzu probleminin geniş nəzəri təsvirinə rast gəlinmir. Ona görə də tədqiqlərdə problemin sərhədləri müəyyənləşməmiş qalır.

«Mövzu» yunan mənşəli «tema» sözünün qarşılığı kimi işlənir. «Tema» əsas fikir deməkdir. Sənətkarın əsərdə qoyduğu və müəyyən həyat lövhələrində açdığı əsas məsələlər çəvrəsidir, əsərin bədii məzmununun əsas məqamıdır (160, 368).

Ədəbiyyatşunaslıqda məzmun özündə əsərin mövzusunu, ideyasını birləşdirən çoxtərkibli kateqoriyadır... Başqa sözlə, mövzu sənətkarı narahat edən, həyəcanlandıran, konkret hal tələb edən məsələdir (152; 160; 149).

Aşıq poeziyasının mövzularının da ənənədən gələn, ötürülən, dəyişən və dəyişməyən poetik ünsürləri vardır. Araşdırma «şəxsi yaradıcılıq prosesində ötürmənin sərhədləri və rolunu müəyyənləşdirməyə» (149, 300) də yardım edir.

Sovet dönəmində fəaliyyət göstərən aşıqların yaradıcılığında əski ənənələrdən gələn dəyərlər bir başqa şəkildə yasaqda davam edirdi. Amma sovet həyat tərzinin və ideo-

logiyasının tərənnümü də əsas istiqamət kimi mərkəzi mövqedə dayanmışdır. «Lakin aşiq poeziyasında sosialist realizmi mexaniki şəkildə, müəyyən şablon üzrə meydana çıxmır, həyata nüfuz etmək, varlığı inqilabi inkişafda və gələcəyə olan meyilləri ilə əks etmək, xarakter cəhətlərini seçmək və ümumiləşdirmək, hadisələrə xalqın mənafeyindən yaxınlaşmaq, yeniliklə köhnəliyin mübarizəsini göstərmək və sair bu kimi ümumi prinsipləri ilə bərabər bir sıra spesifik xüsusiyyətlər də kəsb edir» (80, 75). Aşiq poeziyasının sufi məcradan çıxması və dini təmayüldən uzaqlaşması, heç şübhəsiz ki, onun ideya-estetik məzmununa mənfi təsir göstərmiş, onu xeyli dərəcədə bayağılaşdırılmışdır. Məzmunda baş verən icbari boşluq daha çox forma gözəlliyinin gücləndirilməsi hesabına doldurulmuşdur. «Yeni realist obrazlar, yeni dil vasitələri, yeni bədii təşbehlərlə yanaşı aşiq şeirinin əsrlərdən bəri işləyib yetirdiyi bitkin, gözəl şəkli xüsusiyyətləri, müəyyən şərtliklərlə üzvi surətdə bu günü aşiq şeirinin üslubuna daxildir. Məsələn, sərf ictimai mənali qosmalar içərisində məhəbbət motivini səsləndirmək, yaxud ustadnamələr səpkisində bu günü həyata uyğun, mənalı, iibrətamız, aforizmlər işlətmək müasir mövzulu aşiq şeirlərininancaq gözəlliyini və təsirini artırır» (80, 75).

Qeyd edək ki, sovet dönəmi yazılı ədəbiyyatda yaranmış R.Rzanın «Lenin» poeması və ya S.Vurğunun «Partiyamızdır» şeiri bu gün də yüksək sənətkarlığı və bədii mükəmməlliyi ilə seçilir. Lenin də, kommunist partiyası da bu gün siyasi aktuallığını və əhəmiyyətini itirmişdir. Amma həmin əsərlər öncə sənət örnəyi kimi öz bədii mükəmməlliklərini saxlamışdır. Aşiq poeziyasında da bu tipli nümunələr məhdud sayda deyil. Aşiq Əhmədin sənət fəaliyyəti-

nin, yaratıcılığının aktiv dövrü sovet dönəminə təsadüf etdiyindən poeziyasında sovet gerçəkliyinin sosial ovqatı müşahidə olunur. Nəzərə alsaq ki, bu dövr bizim tariximizin bir hissəsidir, yaşanmış, tamamlanmış bir epoxadır, onda həmin dövrün bədii refleksiyası kimi gerçəkləşən əsərləri əhəmiyyətsiz saymaq olmaz. «Otuzuncu illərə qədər inqilabı tərənnüm edən, onu alqışlayan aşiq şeirləri içərisində çoxu unudulub gedib, bu gün oxuyanda adama güllünc görünür. Lakin ustad aşıqların yazdıqları isə bu günə qədər yaşayıb qalır, onları bir sənət əsəri kimi bu gün də oxumaq mümkündür. Çünkü bu gün də onlar estetik qiymətini itirməmiş, insana ləzzət verirlər» (80, 75-76).

Mövzusundan asılı olmayaraq sovet dönəminin aşiq лиrikasında bəzi bəsit əsərlər də yaranmışdır. «Sənətkarlıq cəhətdən o qədər də kamil olmayan aşıqlar (Aşıq Hüseyin, Aşıq Mayıl, Aşıq Səftər, Aşıq Zülfüqar, Aşıq Rza, Aşıq Qoca, Aşıq Səməd, Aşıq Qurban və b.) aşiqanə qoşmalarında yerli-yersiz, bəzən özləri də mənasını anlamadıqları köhnə ibarə və tərkibləri, klassik aşıqlarımızın işlətdikləri ifadələri dönə-dönə təkrar edir, şeirin kimə və nə üçün yağıldığı, gözəlin niyə belə mücərrəd boyalarla ucuz-ucuz tərifləndiyi məlum olmur. Bu cür nəğmələr hiss və həyəcanдан, atəşin qəlb çırpıntılarından, ülvi məhəbbət duyğularından məhrum olduğu üçün ürəkdən qopan hərarətli misraların odu içərisində əriyir, yaddan çıxır» (117, 106).

Akademik M.İbrahimov «açıq siyasi mahiyyət daşıyan, sərf ictimai mənanı əks etdirən» şeirlərin mükəmməl nümunəsi kimi Aşıq Əhmədin «Olubdur» rədifli qoşmasını örnək gətirir: «Aşıq Əhmədin Leninə həsr etdiyi «Olubdur» rədifli qoşması ona görə oxunur ki, aşiq sözü şirin və

mənalı deyə biliib.

*Dağların qoynundan qızıl sökənin,
Dəryanın dibindən buruq çəkənin,
İlanlı düzlərdə pambıq əkənin,
Böyük havadarı Lenin olubdur (30, 232)*

Burada hətta şərti ifadələr belə oxucunu çasdırırmır, aşığın əsas qayəsini doğru dərk etməyə mane olmur. Məsələn, «Dəryanın dibindən buruq çəkən» məfhumu əlbəttə, çox şərtidir, suların altından, dəryanın dibindən neft çıxarmaq ifadəsindən zahirən uzaqdır, lakin yerində və gözəl deyildiyindən adam heç bu şərtiliyin fərqinə varmır, dərhal anlayır ki, aşiq nə demək istəyir» (80, 78).

Əlbəttə, şeiri mətnaltı mənada da şərh etmək olar. Akademikin şərtilik kimi şərh etdiyi misra isə onunla bağlı idi ki, o dövrdə hələ dənizin dibindən neft çıxarılmırıdı. Bu da aşığın uzaqgörənliliyidir. «Havadarı» xüsusi vurğu ilə demək və ya dirnaq arasına almaq kifayət edir ki, o «zülmkar» mənasında anlaşılsın. Nəzərə almalıyıq ki, o dövrdə Ədil bəyin oğlu Aşiq Əhməd məhz belə deməliydi. Başqa cür deyilsəydi, onun respublikaya yalnız ziyanı dəyə bilərdi. Sənət adamı ideoloji sistemdən kənarda ola bilmir. Ona görə də ideoloji məsələlərdə ehtiyatlılıq sənətin eyham, məcaz, obrazlar, mətnaltı mənalar qatını gücləndirir, fikir müxtəlif qatdan müxtəlif cür anlaşılır. Aşiq Əhmədin bu səpkidə söylədiyi bir neçə şeiri sərf siyasi sıfarişli olsa da çılpaq mədhiyyə janrından tamamilə uzaqdır. Aşiq Əhməd yaradıcılığında ictimai-siyasi lirikanın mükəmməl nümunələri vardır. Aşığın poeziyasının mövzu əhatəsi geniş və

rəngarəngdir. Poeziyanın tematik əlvanlığı onu bu əsasda təsnif etməyə imkan verir. Təsnifatın klassik prinsiplərinə uyğun olaraq aşığın poeziyasında mövzu baxımından qruplaşdırıla bilən şeirlərdən birinci Allahın, peyğəmbərin, imamların şəninə söylənmiş poetik örnəklərdir.

a) Dini şeirlər.

Aşıq Əhmədin yaradıcılığında dini mövzuda söylənmiş və yazılmış şeirlər də xüsusi yer tutur. Bu şeirlər bir qayda olaraq islami xarakter daşıyır və bu dini, müqəddəs saydığı dəyərləri tərənnüm edir. İslamin müqəddəs kitabı «Quran», peyğəmbər Məhəmməd rəsuləleyhüssəlam, 12 imam, xüsusilə Həzrət Əli və imam Hüseyn adı şeirlərdə intensiv olaraq işlənir:

*Allahın dediyi Ali Mühəmməd
Xəbər verdi, Osman yazdı Quranı.
Xatəmül-ənbiya, nuri-möhübbət,
Əhli Quran etdi biz müsəlmani. (16, 128)*

və yaxud:

*Pənahım Allahdır, nəbim Mühəmməd,
Əvvəlki imamım Əlidir mənim!
Sidqiyələ çağırsam, Sahibi-qüdrət,
Müşküldə gümanım Əlidir mənim! (16, 134)*

«Kərbəla müsibəti» ilə bağlı motivlər aşığın yaradıcılığında geniş işlənir. Bu şeirlər Şirvan bölgəsinin şəhər mühitlərində keçirilən «İmam Hüseyn təziyələri»ndə mərsiyəxanlar tərəfindən oxunur.

*Düşəndə darə səslərəm Allah Mühəmməd, ya Əli!
Sənsən dilimin əzbəri, haqqı İmamət, ya Əli!
Qurbanam Şahi Kərbəla oğlun İmam Hüseynə mən,
Qeyrətli Əbbas oğlunun əl üzmərəm ətəyindən,
Günahkar olsaq da bizə, eylə şəfaət, ya Əli!*

*Yığışmışıq ibni Əli, Şahi Hüseyn əzasınə,
Səs veririk fəqan ilə Zeynəbin qardaş səsinə,
Deyir: hərayə gəl baba, Kərbibəla səhrasına,
Üryan qalıb əhli-əyal, çəkir xəcalət, ya Əli! (16, 130-131)*

Başqa bir şeirdə Kərbəla faciəsi emosional şəkildə təsvir olunur:

*Yeridibihəyalar, çəkdicümlə leşkəri,
Oxladılar təşnələb məşqi-Ələmpərvəri.
Öldürdüllər Qasimi, toysuz Əliəkbəri,
Anası İmmi Leyla nalandı, ya Mühəmməd!
Yetmiş iki şühəda yerlə yeksan oldular,
Övrətlər Kərbalada əsir olub qaldılar,
Ayaq yalın, baş açıq Şama yola saldılar,
Fəryadımız göylərə dayandı, ya Mühəmməd!
(16, 131-132)*

Aşağıın Həzrəti Zeynəbin dilindən söylədiyi bir «layla»sı faciənin ana qəlbindən keçən yaşantılarını canlandırır, ona kədərin poetik ifadəsi baxımından estetik biçimdir:

*Ey Zeynəbi ağlar qalan,
Həsən, laylay, Hüseyn laylay!
Səkinəsi susuz qalan,
Həsən, laylay, Hüseyn, laylay!
Laylay, qardaşlarım, laylay,
Qəmim-qəmküsarım, laylay! (16, 132)*

Bu «ağ»da, «oxşama»da milli yas mərasimlərinin folklor ehtiyatları iştirak edir, həzin, kövrək duyğular oyadır. Bu duyğular insanı içindən təlatümə gətirir, onu təmizləyir və saflasdırır.

Aşıq Əhmədin dini şeirlərində həm rəsmi islami dəyərlər, islam əxlaqi və davranışları, şəriət qaydaları, həm də Azərbaycan sufizmindən, ələvililikdən gələn ürfani elementlər müşahidə olunur. Aşığın yaşadığı Şirvan bölgəsinin Kürqıraqı rayonlarında Şəqlik çox mühafizəkar şəkildə saxlanılmışdır. Sovet dönenminin ateist şəraitində də bu ərazilərdə «Məhərrəmlik», «İmam Hüseyn təziyəsi» saxlanmış, yerli əhalinin dilində bu mərasimin adı «matəm» kimi işlənmişdir. «Matəm» məhərrəm ayının ilk on gününü əhatə edir. Bu on gündə kənd camaati evlərdən birinə toplaşış məlum yas mərasimini icra edirlər. Sinə döymə, zəncir vurma, kəcavə bəzəmə, qətl ağacının başına dolanma, qurbanlar kəsmə, nəzir paylama kimi mərasim elementləri də bu on gündə, xüsusilə onun «aşura» deyilən onuncu gündə edilib. Bu ənənə indi də qalmaqdır. Müstəqillik dövründə dini azadlıqlar bərpa olunduğu üçün indi mərasimlər məscidlərdə və bir qədər də mütəşəkkil şəkildə keçirilir.

Aşıq Əhmədin sözləri bu mərasimlərdə çox geniş yayılmışdır. Coxları bu şeirləri əzbər bilir. Ona görə də bu

tipli örnəklər həm də dini folklor nümunəsi kimi dəyərləndirilə bilər.

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Aşığın şeirlərində təkcə Allah, Məhəmməd, Əli, Hüseyn və başqa isimlər sadəcə tərənnüm və ya mədh olunmur, bu tərənnümlün, öyğunün və ya ağının içində yüksək mənəvi dəyərlər təbliğ olunur. Burada böyük sevgi, hörmət, rəğbət vardır. Bunların hamısı dinləyiciyə ünvanlanır. Haq-ədalət, düzlük, doğruluq, mərdlik, əqidəlilik, prinsipiallıq və b. əxlaqi-mənəvi keyfiyyətlər peygəmbərin və ailəsinin simasında insanlara ən gözəl örnək kimi təqdim olunur.

b) İctimai-siyasi şeirlər.

Aşiq Əhməd bir ustad sənətkar kimi el şənlikləri ilə yanaşı rəsmi ictimai-mədəni tədbirlərdə də fəal iştirak etmişdir. Öz dövrü üçün xarakterik olan əmək kollektivlərindəki görüşləri, mədəni tədbirlərdə iştirakı ona bir el ağısaqqalı statusu qazandırmışdır. Dövrün və dövranın gərdişinə, xalqın, vətənin və dövlətin taleyində baş verən hadisələrə aktiv münasibət nümayiş etdirmiş, bu münasibəti şeirlərində ifadə etmişdir. «Bakı» adlı növhəsində «20 yanvar» faciəsi bədii-poetik əksini tapır:

*«Çağrılmamış top-tüfəngli ordular,
Bakıya soxulub bizi qurdular,
Tibbi yardım edəni də vurdular,
Gör nə şəhid-i-şühədadır Bakı!
Qətligahı-Kərbələdir Bakı!»*

*Bu haqsız odlarda yanın sönərmi?
Ölən- öldü, bir də geri dönərmi ?*

*Günahsızı qırıb çatmaq hünərmi?
Gör nə şəhidi-şühədadır Bakı!
Qətligahı-Kərbibələdir Bakı!» (16, l37)*

«20 yanvar» faciəsinin ictimai həyatımızdakı təsiri, bir tərəfdən azadlıq mücadiləsi, haqq işi uğrunda mübarizə aparanlar və onları dəstəkləyənlərə qarşı etiraz dalğası, digər tərəfdən, o zamankı respublika və mərkəzi hakimiyətin haqsız mövqeyi aşığın diqqətindən yayılmamış, poeziyasından kənarda qalmamışdır. Yəni gerçəklik öz dolğun əksini aşığın poeziyasında tapa bilmüşdir. «20 Yanvar» şəhidləri həm günahsız öldürülən insanlardı, həm də azadlıq mücadiləsinin qurbanlarıdır. Məhz bu hadisənin fonunda ermənipərəst qüvvələrin mənfur şeytani siması daha aydın göründü. Çünkü bu zamana qədər hələ Moskvanın məsələni ədalətli həll edəcəyinə inam vardı. «20 Yanvar» bu inamin və ümidiñ son nöqtəsi oldu.

Aşiq Azərbaycana qarşı törədilmiş bu haqsızlığı belə ifadə edir:

*Yasa batıb Azərbaycan ölkəsi,
Ərşə bülənd olub xalqın haqq səsi.
Günahkardan yerin-göyün iyəsi,
Bizi yaradana şikayətim var! (16, l38)*

Aşiq Əhmədin poeziyasında vətən və vətəndaş kateqoriyaları, dövlət və millət düşüncəsi mükəmməl şəkildə, zəngin poetik boyalarla işlənir. Büyük Vətən müharibəsinin iştirakçısı olmuş aşiq Qarabağ savaşından da kənarda qalmır. Səngərləri gəzir, müxtəlif tədbirlərdə çıxışlar edir,

sazı və sözü ilə əsgərlərimizi döyüşə ruhlandırır, onlarda qələbə əzmi aşılıyor:

*Dəliqanlı igidlərim, atlanın,
Düşmən Qarabağı almasın gərək!
Laçından, Şuşadan, Ağdamdan keçib,
Hər elə, obaya dolmasın gərək?*

*Vətən gedir, dövlət gedir, var gedir,
Millət gedir, sərvət gedir, bar gedir.
Namus gedir, qeyrət gedir, ar gedir,
«Sən öldün, mən qalı» olmasın gərək?*

Aşığın ayrı-ayrı qəhrəman döyüşçülərə həsr etdiyi şeirləri vardır:

*Cəsur, igid, baş leytenant rütbəli,
Tahir, mərd yaratdı, yaradan səni.
Koroğlu qeyrətli, Babək cüssəli,
Nə ölüm qorxutdu, nə də qan səni. (16, l25).*

Aşiq Əhməd bir sənətkar – vətəndaş olaraq ictimai həyatın ən ümumi, milli xarakterli problemlərinə nüfuz edir, öz aqlsaqqal tövsiyələrini sənətin incə və zəif boyalarına bürüyərək ictimai fikrə təqdim edir; həm düşündürür, həm də duyğulandırır. Məlumatı, bilgini, nəsihəti poetik-estetik mükəmməllikkə, xalq ruhu ilə yoğrulmuş bədii söz qəliblərində təqdim etdiyindən onun təsiri və effekti də güclü olur. Aşiq yurdun yağıdan qorunması üçün savaş nəğməleri söyləyir, onları «Koroğlu havaları» üstündə oxuyur.

Aşığın poeziyası zamanın nəbzinə köklənmiş, onun sevinc və kədərini öz misralarına hopdurmuşdur.

Müstəqillik dönəminin ilk illərində ölkədəki xaos və anarxiya, başsızlıq, yiyyəsizlik aşığın poeziyasına xüsusi seçilən bir mövzu – rəhbər mövzusu da gətirmişdir. Doğrudur, Sovet dönəmində proletariatın «dahi rəhbəri» geniş şəkildə tərənnüm olunurdu. Amma Aşıq Əhmədin rəhbər silsiləsindən olan şeirlərində Öndər millətin içərisindən seçilir və vətənin xoş günündə öyülür, dar günündə axtarılır, ona xitab olunur.

Azərbaycan aşiq sənətinin görkəmli nümayəndəsi, əməkdar mədəniyyət xadimi, ustad sənətkar Aşıq Əhmədin yaradıcılığında ulu öndər Heydər Əliyev şəxsiyyətinə, onun müasir tariximizdə tutduğu fenomenal mövqeyinə, respublika rəhbəri kimi geniş və çoxşaxəli fəaliyyətinə həsr olunmuş mükəmməl poeziya nümunələri mühüm yer tutur. Dövlət başçısının və ya xalq və millət üçün böyük xidmətləri olan şəxsiyyətlərin milli poetik əmənədə tərənnümü məlum hadisədir. Bizim mifoloji əcdadımız Oğuz xandan üzü bəri bütün dövrlərdə böyük şəxsiyyətlər ədəbiyyatın mövzusu olub və onlara xalq məhəbbəti, el sevgisi məhz ədəbi mətndə öz bədii ifadəsini tapıb. Bu mənada Aşıq Əhmədin Heydər Əliyev şəxsiyyətinə müraciəti, ona poetik abidə ucaltması milli ədəbi ənənəyə əsaslanır. Xalqın rəhbərə minnətdarlıq duyğusu və düşüncəsi məhz bu şəkildə sənətkar dilində və sənət hadisəsində öz ifadəsini tapır.

Aşıq Əhmədin Heydər Əliyevə həsr etdiyi poetik nümunələrin tarixi yetmişinci illərdən başlanır. Təxminən 30 illik bir dövrdə ardıcıl şəkildə Heydər Əliyev şəxsiyyətinə

üz tutan, poetik enerjisini rəhbərə olan sonsuz sevgisindən alan Aşıq Əhmədin bu kontekstdə yaradıcılıq nümunələrini şərti də olsa iki yerə ayırmak olar:

- Sovet dönəmində yaradılan əsərlər;
- Müstəqillik dövründə yaradılan əsərlər.

Mövzu baxımından bunların arasında sərhəd yoxdur. Yalnız hər dövrün öz sosial ovqatı əsərlərdə öz əksini təpib. Aşıq Əhmədin sovet dönəmi yaradıcılığında H.Əliyev şəxsiyyətinin rəhbər və xalq konteksti daha qabarlıq müşahidə olunur. Vaxtilə ölkədə kənd təsərrüfatı işlərini yüksək səviyyədə təşkil edən respublika rəhbəri tez-tez rayonlara və kəndlərə gedir, əmək və zəhmət adamları ilə görüşür, onların qayğılarını öyrənir, problemləri operativ şəkillə həll edir, qabaqcılları mükafatlandırır, bununla da əmək adamlarına yeni-yeni zəfərlər qazanmaq üçün sonsuz ruh verirdi. Ulu öndər H.Əliyevin tarla düşərgələrində keçirdiyi görüşlərin ədəbi-bədii salnaməsinin bir hissəsi Aşıq Əhməd yaradıcılığının yaddaşında yaşayır. 1977-ci ildə H.Əliyev Kürdəmirə gələrkən görüşdə söylənilən aşağıdakı şeirin misralarında xalq sevgisi özünün nikbin ifadəsini tapır:

*Qoy sözümü deyim mərdü-mərdana,
Hər qədəmin layiqdi yüz qurbana.
Arzum budur sizin kimi loğmana,
Allah min il ömür verə, rəhbərim!*

Aşıq tarla düşərgəsində respublika rəhbərinin qarşısında verdiyi konsertlərdən birində deyir:

*Bir saz tutum rəhbərimin şəninə,
Nəğmə qoşum bu məclisdə söyləyim.*

*Bir «Gəraylı», bir «Koroğlu» havası,
Birin də «Ordubad» üstə söyləyim.*

1988-1992-ci illərdə Azərbaycanın başına gələn müsibətlər, faciəli günlər aşığın yaradıcılığından kədər notları ilə keçir:

*Beş-on ildi bilirsiniz, a dostlar,
Bizim başımıza nələr gəlibdi.
Ölümlü, itimli, qanlı, qadalı,
Burulğanlı neçə sellər gəlibdi.*

Ulu öndərin 1993-cü ilin 15 iyununda respublika rəhbərliyinə qayıdışı aşığın şeirlərində böyük sevinc hissləri ilə ifadə olunur:

*Əhmədəm, sözümü yetirdim sona,
On beş iyun səda saldı hər yana.
Gözlərimiz aydın, Azərbaycana,
Yenə rəhbər cənab Heydər gəlibdi (17).*

Çünki Heydər Əliyev şəxsiyyəti hələ sovet dönəmindən insanların qəlbində böyük məhəbbət duyğuları ilə silməz izlər qoyub:

*Heydər baba, sənin bütün dünyada,
Öz adın, öz yerin, öz hörmətin var.
Qayğıkeş atalıq əməllərinlə
Xalqının qəlbində məhəbbətin var (17).*

1993-cü ildən başlanan demokratik, dünyəvi dövlət quruculuğu, ölkədə siyasi sabitliyin və ictimai asayışın bərpası istiqamətində aparılan gərgin fəaliyyət aşığın həssas müşahidələrindən kənarda qalmır:

*Bir səs gəlir qulağıma hər eldən,
Qazaxdan, Gəncədən, Muğandan, Mildən.
Min doqquz yüz doxsan üçüncü ildən
Dahi, müdrik rəhbəri var xalqımın.*

*Lissabonda durub mərdü mərdana,
Haqq sözünü sübut edən cahana,
Zəka ordusuya Ermənistana,
Zərbə vuran sərdarı var xalqımın.
Amerikada haqq danışib, mərd duran,
907 tilsimin sindiran,
Erməni xülyasın odda yandıran,
Zati-Ali-Heydəri var xalqımın! (17)*

1995-ci ilin avqust ayının 5-də «Şərqiñ səsi» qəzetində nəşr olunmuş «Hörməili Prezidentimiz Heydər Əliyev cənablarına açıq məktub»da böyük şəxsiyyətin fəaliyyəti poetik şəkildə təsvir olunur:

*Ey xalqımın mərd, qayğıkeş rəhbəri,
Sadiq sərkərdəsi, müdrik əsgəri,
Adının sahibi Heydəri-Kərrar,
Sözünlə hərb evin etdi tarimər (17).*

Aşıq Əhməd yaradıcılığında cənab H.Əliyevin ad gün-

lərinə həsr olunmuş şeirlər geniş silsilə təşkil edir. Belə şeirlərdən birində («Mübarək») aşiq deyir:

*Aşıq Əhməd deyir: gün o gün olsun,
Zəkanız sülh ilə qələbə çalsın,
Xankəndində heykəliniz ucalsın,
Gedib Sizi orda təbrik eyləyək,
Deyək, rəhbər, ad gününüz mübarək!*

Aşığın «Xalqımın», «Rəhbərim», «Söyləyim», «Əlləriniz yorulmasın», «Mübarək», «Heydər bulağı», «Gəlib-di», «Var», «Səs verək» rədifli qoşma, gəraylı və müxəmməsləri, eləcə də, bir sırə başqa şeirləri cənab H.Əliyevin rəhbər obrazını mükəmməl poetik forma və məzmunda təqdim edir. Ən başlıcası isə odur ki, bu şeirlərin hər birində ustاد sənətkarın böyük rəhbərə sonsuz sevgisi aydın şəkildə görünür.

c) Məhəbbət mövzusunda şeirlər.

Estetiklərin də qeyd etdiyi kimi, məhəbbət mövzusu aşiq şeirində iki şəkildə özünü göstərir. Bir tərəfdən bütün estetik mahiyyətin ifadə olunduğu vasitə kimi, digər tərəfdən isə onun özü kimi. Aşiq şeirində digər mövzu və motivlər sevgi ilə gerçəkləşir. Qəhrəmanlıq, vətənpərvərlik, yüksək əxlaq və mənəviyyat və s. bunların hər biri sevmək və sevdirmək vasitəsilə estetik mahiyyət qazanır. Aşiq tərənnüm etdiyi obyekti və subyekti gözəl keyfiyyətləri ilə təqdim edir, onu sevir və sevdirir. Yalnız bundan sonra seçilmiş mövzu estetik dəyər qazanır. «Ümumiyyətlə şifahi və yazılı ədəbiyyatımızın seçilib sevilən nümayəndələrinin yaradıcılığında bəşəri məhəbbətin tərənnümü

mühüm yer tutur. Onlar bu mövzuya tez-tez müraciət edə-rək bir-birini təkrar etməyən lirik, həzin, zərif duyğuların tərənnümü olan sənət nümunələri, bədii lövhələr yaradmışlar. Bu lövhələrdə gözəllərin qeyri-adi xüsusiyyətləri, gözəllik idealı dolğun, məzmunlu misralarla çox təbii verilmişdir» (108, 25).

Aşiq poeziyası bütövlükdə gözəlliyyin tərənnümüdür. Burada Tanrı, təbiət, insan və onun daxili aləmi şeirin, lirikanın əsas mövzuları olur və müxtəlif şəkildə bədii ifadəsini tapır. Professor V. Vəliyevin yazdığı kimi «xalq poeziyasını yaranan və yaşıdan sənətkarlar, hər şeydən əvvəl, öz bədii yaradıcılıqlarında mənsub olduqları xalqın məişətini, bu gündən doğan gələcəyini, təbiət və cəmiyyət haqqında düşüncələrinin bədii mənzərəsini əks etdirmişdir» (137, 4).

Məhəbbətin kamil bədii lövhələrlə verilməsi onun estetik təsirliliyini artırır, onda ötürülən ideyanın yaddaşlarda yaşamasını təmin edir. «Məhəbbətin tərənnümü yolu ilə böyük həqiqətlərin şərh edilməsi nadir və təəccübü bir hadisə deyildir. Biz bu bədii üsula bütün xalqların ədəbiyyatında rast gəlirik. Ancaq yüksək ideyaların aşiqin dili ilə şərhi, ümumiyyətlə Şərq və xüsusiilə Azərbaycan üçün daha çox səciyyəvi bir hal olmuşdur» (137, 26).

Azərbaycan şifahi xalq poeziyasında məhəbbət mövzusuna həsr olunan şeirlərin demək olar ki, hamısı «aşiq» adlandırdığımız el sənətkarlarının yaradıcılıq məhsuludur. Geniş xalq kütləsi tərəfindən sevilən və müdafiə olunan bu sənətkarlar dövrün son dərəcə mühüm problemini həyata keçirməli olmuşlar. Onlar mövcud cəmiyyətdə azad sevmək və sevilmək kimi böyük bir məsələni həyata tətbiq et-

mək uğrunda mübarizə aparmışlar (137, 46-47).

Professor M.Həkimov klassik aşiq poeziyasında məhəbbət lirikasından bəhs edərkən yazır: «Qadın gözəlliyi, vətən təbiətinin füsunkarlığı aşıqların telli sazına söz incilərindən bəzək vermişdir. Klassik aşıqlar öz şeirlərində təmiz, ləkəsiz, boyasız, müqəddəs duyğuları tərənnüm etmişlər. Onlar lirik şeirlərində aşiqin məhəbbət yolundakı cəfakesliyini, sabit qədəm olmasını, aşiq ilə məşuqun iztirab və sevinclərini təsirli boyalarla vermişlər» (73, 9).

Akademik M.İbrahimova görə, müasir aşiq poeziyası «təsdiqedici, müsbət mündəricə ilə yanaşı, həyatın mənfi təzahürlərini, köhnəlik qalıqlarını, köhnə əxlaq və vərdişlərdən qurtarmamış adamların tənbəllik, tüfeylilik, əməyə xor baxmaq kimi sifətlərini də qırmaclayır»... (80, 79).

Professor V.Vəliyev aşiq poeziyasında məhəbbət mövzusunu belə şərh edir: «Məhəbbət mövzusuna həsr olunan aşiq şeirləri intim hisslərin tərənnümünə həsr olunsa da onlar real həyatdan təcrid olunmamışlar» (138, 153).

Klassik aşiq poeziyasından gələn bir sıra ənənələri müasir ustاد aşıqlar da qoruyub saxlamaqdadırlar. Bu, xüsusilə aşığın söz repertuarına aiddir. Əvvələn, hər bir aşiq Qurbanini, Xəstə Qasımı, Abbas Tufarqanlını, Ələsgəri, Bilalı əzbər bilir. Və bu poetik ehtiyat onun yaradıcılığına da yön verir, istiqamətləndirir. Bu mənada poeziyada rəbitə qırılmır, əski irslə əlaqə kəsilmir. Orta çağdaş ilahi eşqin tərənnümü Sovet dönəmində «ideal cəmiyyətin» tərənnümü ilə əvəzlənsə də poeziya mahiyyətcə öz əski xarakterini qoruya bilmüşdir.

Sovet dönəmində məhz klassik sənətə daha çox sadıq qalan sənətkarlardan biri kimi Aşiq Əhmədin məhəbbət li-

rikası çox geniş əhatə dairəsinə malikdir. Folklorşunas alim S.Qəniyev yazır: «Aşıq Əhmədin yaradıcılığını bir söz gülüstanına bənzətmək olar. Gülüstanda hər gülün, hər çiçəyin öz ətri, öz hüsnü, öz rəngi olduğu kimi, Aşıq Əhməd «gülüstanındakı» hər bir şeirin də öz gözəlliyi var. Klassik aşiq poeziyasının ən gözəl mövzu, motiv və ənənələri Aşıq Əhməd poeziyasında öz əksini tapmışdır. Aşıq Əhmədin yenilikçi sənətkar kimi bir fərqləndirici cəhəti də ondadır ki, o, klassik aşiq poeziyasının ən qaynar çağlارından üzü bəri yüzillərlə yol gələn ənənəvi aşiq deyimlərinə («dilim», «könlük», «dünya», «söz», «gözlərin» və s.) yeni məna, yeni nəfəs, yeni deyim tərzi verə bilir» (99, 183).

*Əhməd deyir: şirin danış, xoş məzə,
Düşsün ağızlara el gəzə-gəzə,
Yol tap ürəklərə, könüllər bəzə,
Söz sənə çatmasa, danışma dilim! (16, 24)*

Təbiət gözəlliyi aşığın yaradıcılığında zəngin boyalarla işlənir, insan gözəlliyi ilə qoşalaşır və onunla paralel şəkil-də təqdim olunur:

*Qışlı qardı, yazı gülli-çiçəkli,
Təbiət naxışlı, cənnət bəzəkli,
Ağ bulud çatmalı, dumdan örəpəkli,
Qız-gəlin tək həyası var dağların (16, 71)*

*Gəl dinlə Əhmədi, a nazlı afət!
Təbiət hərəyə verib bir xislət,*

*Sən mənə nifrət et, mən sənə hörmət,
Sənə elə, mənə belə yaraşır (16, 57-58).*

Aşığın poeziyasında məhəbbət mövzusunun çoxlu çalarları müşahidə olunur. İnsan və təbiət, insan və insan, insan və onun mənəvi aləmi və s. İnsan kontekstində olan məhəbbət lirikasında da aşiq sevgini adiləşdirmir, onu bağılılığından uzaq poetik zirvəyə eşq yüksəkliyinə qaldırır:

*Sərrafinam, gövhər-kanım səndədi,
Çırpanan ürəyim, qanım səndədi,
Əhməd deyir: cismim, canım səndədi,
Sən dönsən, mən səndən dönə bilmərəm (16,
55).*

və yaxud:

*Yüz il baxsa gözlərimə gözlərin
Demərəm kəsilsin arası, bəsdir,
Sənə nə lazımsa, özün bilirsən,
Mənə gözlərinin qarası bəsdir (16, 56).*

Aşığın poeziyasında məhəbbət mövzusu insanın zahiri gözəlliyindən daha çox daxili, mənəvi gözəlliyini əhatə edir:

*Kərəmsiz adamlar quru ağacdır,
Qaçış kölgəsində durmağa dəyməz,
Etibarsız dostun, vəfasız yarın,
Yolunda canını yormağa dəyməz.*

Aşıq sözə, şeirə, sənətə çox həssas və tələbkar yanaşır, onun, eyni zamanda, geniş kütlənin, xalqın duyğu və düşüncələrini ifadə etməsinə çalışır:

*Əhməd, çox ucadır sözün şöhrəti,
Sözdür vəsf eləyən saf məhəbbəti,
Ölümü öldürər sözün hikməti,
Hər sözün bir bahar küləyi olsun.*

Nümunələrdən də göründüyü kimi, aşıq məhəbbət lirikasında gözəllik motivlərindən istifadə edərək insanın daxili dünyasına, mənəvi-ruhi aləminə sirayət edir, onu gözəl əməllərə, faydalı işlərə ruhlandırır, əxlaq və ədəb-ərkanlı həyat tərzinə dəvət edir. «Aşıq dağları tərənnüm çevrəsinə çəkəndə də ustad bir sənətkar kimi həyatın ulu hikmətlərin-dən danışanda da, sözün sonsuz sehri qarşısında duyduğu heyrəti poetik misralara çevirəndə də eyni dərəcədə səmimi və sənət duyğusuna malik sənətkardır... Aşıq dağları canlandırır, insana yaxınlaşdırır, onun poetik duyumunda dağ insanlaşır; calmalı, örپəkli canlıya, həyalı, ürkək qəlbli qızı - gəlinə bənzəyir» (99, 184).

Aşıq Əhməd şeiri klassik aşıq yaradıcılığından, xalq müdrikliyindən, folklorдан və klassik ədəbiyyatdan qaynaqlanır, onun ən mükəmməl ənənələrini davam etdirir.

ŞEİRLƏRİN JANR ƏHATƏSİ

Aşiq Əhmədin yaradıcılığı janr rəngarəngliyi baxımından geniş əhatə dairəsinə malikdir. Aşiq Əhməd xalqın gün-güzəranına, ruhuna və ana dilinin incəliklərinə dərin-dən bələd olduğundandır ki, onun yaratdığı müxtəlif çeşidli şeirlər fitri qabiliyyətə malik bir sənətkarın dəst-xəttini, özünəməxsus poetik nəfəsini təsdiq edir. Onun şeirlərində forma və məzmun vəhdəti elə sərrast qurulmuşdur ki, buların biri o birini üstələyə bilmir, əksinə bu cəhətlər bir-birini tamamlayır.

Sənətkarın yaradıcılıq irsi üzərində müşahidələr onun zəngin poeziyasının öz gücünü, qüdrətini xalqımızın qəhrəmanlıq keçmişini, mənəvi dəyərlərimiz, cənnət misallı yurdumuzun gözəlliklərindən, bənzərsizliklərindən aldığı bir daha təsdiqləyir. Yaradıcılığının janr çevrəsi, əhatə dairəsi baxımından bu zəngin poeziyanı iki istiqamət üzrə ayırmak mümkündür:

- 1) aşiq poeziyasının davamı kimi;
- 2) klassik poeziyanın davamı kimi.

Uzun illər Şirvan aşiq mühitinin sənət ənənələrini yaşadan və uğurla davam etdirən ustad sənətkar bu çətin poetik ehtiyatlardan maksimum dərəcədə faydalananmış, dərin məzmunlu, müxtəlif janrlı poeziya nümunələri yaratmışdır. Məsələnin bu aspekti geniş şəkildə araşdırılacaqdır. Aşiq Əhməd ustad aşiq, kamil sənətkar, savadlı şair olmuşdur. Müasir Azərbaycan aşığılığı üçün xarakterik olan xüsusiyyətlər Aşiq Əhməd yaradıcılığına da aiddir.

Məlumdur ki, XX əsr, xüsusilə də sovet dönəmi Azərbaycanda təhsilin kütləviləşdiyi bir dövrdür. Bu dövrdə ya-

şayıb-yaradan el sənətkarları da təhsilli insanlardır. Məsələnin bu tərəfi müasir aşiq yaradıcılığını araşdırarkən nəzərdən qaçırılmamalıdır.

Aşıq Əhməd şəxsi mütaliəsi sayəsində şifahi ədəbiyyatla yanaşı, yazılı ədəbiyyat və onun görkəmli nümayəndələri ilə tanış olmuş, onları dərindən öyrənmişdi. Zəngin ədəbi irsi öyrənməsi nəticəsində o həm yazır, həm öyrənir, həm müşahidə edir, həm müqayisə edir, həm də nəsihət edirdi. Onun bu tipli yaradıcılıq istiqamətlərində həm nəsihət ruhlu klassik poeziya, həm də «tənqid» ruhlu realist şeirin təsirləri görünür. O, şifahi və yazılı ədəbiyyata, keçmişə və bu günə, klassik ırsimizə və müasirlərimizə tam bələd olan ustad aşıq və bənzərsiz şair idi.

Məlumdur ki, aşıq poeziyası ilə yazılı ədəbiyyat təmasda olmuşdur. Yazılı ədəbiyyatımızın Nizami, Nəsimi, Füzuli, Xətai, Vaqif kimi görkəmli simalarının poemaları və lirik şeirləri əsrlərlə aşıqlarımızın yaradıcılığına hopmuş, onların sazında, sözündə, el şənliklərində, toylarda xalqa çatdırılmış, dildən-dilə düşmüş, müdrik kəlamlara çevrilmişdir. Təsadüfi deyil ki, bütün yaradıcı aşıqlar kimi Aşıq Əhməd də Nizami «Xəmsə»sinin, Füzuli qəzəllərinin, Xətai və Vaqif qoşmalarının vurğunu olmuş, onlardan bəhrələnmişdir:

*Əhməd-Fərhad, sən vəfali Şirin yar,
Kəs, doğra bağımı şirin-şirin yar!
Qoy əmim ləbini şirin-şirin yar,
Behiştə sağ gedər ay əmən səni... (16, 106)*

və yaxud:

*Əhmədi eylədin hicran düşgünü,
Hər aşiq ömrünə yazdın beş günü,
Leyli-Məcnun, Fərhad-Şirin eşqini,
Qara torpaqlara qatdın, a dünya (17, 15).*

Aşıq Əhməd yaradıcılığında klassik ədəbiyyatdan gələn qəzəl janrı da müşahidə olunur. Bu kimi örnəklər aşığı bir şair kimi də səciyyələndirməyə imkan verir:

*Röyada yarım ilə qılmışam ülfət bu gecə.
O zavallım da məni yad edib, əlbət, bu gecə (16,
119).*

Nizamidə:

*Gecə xəlvətcə bizə sevgili yar gəlmış idi,
Üzü aydan da gözəl nazlı-nigar gəlmış idi (16, 122).*

Digər nümunələrdə də qəzəl janının klassik ədəbiyyatın təsiri ilə yarandığı görünməkdədir:

*Məni tənha qoyub, ey sərv-i-sənubər, elə getmə!
İnsaf et, can quşumu eyləyib şikar, elə getmə!*

Bu tipli qəzəllərdə Nəsiminin, Füzulinin təsirlərini müəyyənləşdirmək mümkündür. Amma bu məsələnin yalnız bir tərifidir və şeir mədəniyyəti tariximizdə oxşar örnəklərin istənilən qədər nümunələrini aşkarlamaq mümkündür. Amma qəzəl janının Şirvan aşıqlarının söz reper-

tuarına daxil olması təkcə ədəbi təsirlərlə və ya müasir aşığın mühitilə, imkanları ilə əlaqəli deyildir. Məlumdur ki, aşıqlıq funksional, işlək bir sənət sahəsidir. Bu sənət məclislərdə, şənliklərdə, toy mərasimlərində gerçəkləşir. Aşığın söz və musiqi repertuarına ən çox təsir edən, onu müəyyynələşdirən başlıca fakt dinləyici, mərasim iştirakçılarıdır. Aşıq ona olunan sifarişi yerinə yetirməyə hazır olmalıdır. Şirvan toylarında və başqa musiqi və şeir məclislərində muğamın geniş şəkildə yayıldığı məlumdur. Bizə görə, Şirvan aşıqlarının söz repertuarına qəzəl janrinin daxil olması məhz muğamla bağlıdır. Çünkü muğam, əsasən, qəzəl üstündə oxunur. Bu səbəbdən də, Şirvan aşıqlığında qəzəl janrına da yer verilir. Aşıq Əhməd də ustاد sənətkar və yüksək təbli şair kimi mükəmməl qəzəl nümunələri yaratmışdır. Bu nümunələr klassik ədəbiyyatın kamil sənət əsərləri ilə bir sıradır və bütün mümkün poetik göstəricilər üzrə müqayisə oluna bilər.

Aşıq Əhməd yaradıcılığında yazılı ədəbiyyatla ortaş janrlardan biri də növhələrdir. Məlum olduğu kimi, «növhə – Şərq şeirlərində mərsiyəyə oxşar matəm nəgməsidir. Erkən orta əsrlərdən başlayaraq Yaxın və Orta Şərqdə, o cümlədən Azərbaycanda geniş yayılmışdır. Ənənəyə görə istər islam müqəddəslərinin, istərsə də ümumiyyətlə müsəlmanların cənazəsi yanında yaxud onlar üçün düzəldilən matəm məclislərində mərsiyədən əvvəl oxunur. Çox vaxt qadınlar ifa edirlər. Növhə şübhə tamaşalarının əsas ədəbi ünsürlərindən biridir» (111, 158).

Aşıq Əhməd yaradıcılığında 1990-cı il 20 yanvar faciəsi ilə bağlı yazılmış şeirlərdə növhə janrına müraciət olunmuşdur. Aşıq milli faciəyə, haqsızlığa dözməmiş, ona mü-

nasibətini kədərli misralarında ifadə etmişdir. Günahsız «20 Yanvar» şəhidlərini aşiq müqəddəs şəhadət simvolu olan «Kərbəla şəhidləri» ilə müqayisə etmiş, bu mücadiləyə də eyni məna vermişdir:

*Ayazlı şaxtalı, soyuq havada,
Elan edilməmiş qanlı davada,
On doqquz yanварı salanda yada,
Gör nə şəhidi-şühadadır, Bakı!
Qətligahı - Kərbibəladır, Bakı! (16, 136-137).*

Aşıq Əhməd yaradıcılığında mərsiyələrə də rast gəlinir. Qədim türk yazılı abidələrində mərsiyə şeir formasının məzmununa və funksiyasına uyğun «saqi» termini işləndiyi bəllidir. Azərbaycan folklorunda matəm, yas, kədər məzmunlu şeirlərə «ağrı» deyilir. Ağiların xalq yaradıcılığında müxtəlif formaları (ağrı-oxşamalar, ağrı-laylalar və s.) mövcuddur. «Fəxriyyə və mədhiyyə kimi, mərsiyənin də müəyyən konkret ədəbi forması yoxdur. Cox vaxt qəsidə və məsnəvi şəkilində yazılır. Tək-tək hallarda, qəzəl və başqa şəkillərdə də mərsiyələrə təsadüf olunur» (111, 131).

Aşıq Əhməd yaradıcılığında mərsiyələrin çəsidi formaları vardır. Bu şeirlərdə daha çox folklor üslubu, xalq mərasimlərində söylənən ağrı ruhu duyulur:

*Gəl gör Kərbibəladə, nə qandı, ya Mühəmməd!
Bu sərr Ali əbayə, əyandı, ya Mühəmməd!
Həyalı Zeynəb balan üryandı, ya Mühəmməd!
Xeymələrimiz oda qalandı, ya Mühəmməd!*

*Gəl gör Kərbibəladə nə qandı, ya Mühəmməd!
Özün yetiş haraya, amandı, ya Mühəmməd!(16, 131)*

Aşıq Əhmədin mərsiyələri məzmunundan da görünüyü kimi, müqəddəs imamlara, peyğəmbərin nəvələrinin faciəli ölümünə həsr olunmuşdur. Şirvanın şəhər mühitlərində keçirilən Kərbəla faciəsinin ildönümünə həsr olunmuş matəm mərasimlərində Aşıq Əhmədin mərsiyələri çox populyardır və mərsiyəxanlar tərəfindən böyük şövqlə oxunur. Nümunələrdən də göründüyü kimi Aşıq Əhməd poeziyası janr əlvanlığına görə də seçilir; bir tərəfdən yazılı ədəbiyyat digər tərəfdən xalq şeirindən qaynaqlanır, amma bütün hallarda xalq şeirinə xas ruhu qoruyub saxlaya bilir.

Şeirin emosional effektinin əsas şərti də budur. Aşıq Əhməd poeziyasının əksər nümunələri aşiq şeiri janrları çevrəsindədir. Bu şeirlər janr və şəkil baxımından rəngarəngdir. Onun şeirləri içərisində qoşma və onun müxtəlif şəkilləri, gəraylılar, müxəmməslər, bayatlılar çoxluq təşkil edir.

Azərbaycan folklorşünaslığında qəbul olunduğu kimi, «xalq şeirinin ən geniş yayılan şəkillərindən biri qoşmadır. Qədim şeir şəkillərindən biri olan qoşma, eyni zamanda Azərbaycan yazılı poeziyasında da özünə möhkəm yer tutmuşdur. Hələ M.P.Vaqifdən əvvəllər də klassik Azərbaycan şairləri öz qələmlərini qoşma formasında sınamış və bədii cəhətdən samballı əsərlər yaratmışdır» (138, 180).

P.Əfəndiyev və İ.Babayev də aşiq poeziyasının janr və şəkil rəngarəngliyini qeyd edərək yazırlar: «Aşıq poeziyasının növləri olduqca çoxdur. Bütün bunlar dilimizin qaya-da-qanunlarına daha çox uyğun olan heca vəznində yara-

dilmişdir. Məsələn, qoşma, gəraylı, təcnis, ciğalı təcnis, deyişmə, bağlama, ustadnamə, qıfibənd, dodaqdəyməz, diltərpənməz, divani, müxəmməs, ciğalı müxəmməs, bayatı, hərbə-zorba və s.» (97, 139-146; 64, 125; 48, 167)

«Azərbaycan aşiq yaradıcılığı tarixində qoşma janlarında şeir yaratmayan şair-aşıqa təsadüf etmirik. Eyni zamanda, xalq poeziyası ilə üzvi surətdə bağlanan, doğma ana dilində yazış-yaradan görkəmlı Azərbaycan şairlərinin əksəriyyəti xalq şeiri janlarında, o cümlədən də qoşma və gəraylı şəklində əsər yazımışlar» (137, 79).

Məlumdur ki, «qoşma 3,5,7 bənddən, hər misrası 11 hecadan ibarət olur. Burada qafiyələr belə düzülür: a-b-v-b, q-q-q-b, d-d-d-b, e-e-e-b və s. Bir qayda olaraq aşıqlar qoşmaların sonunda öz təxəllüslerini qeyd edirlər» (48, 167).

Qoşmaların mənşəyi haqqında folklorşunaslıqda konkret fikir yoxdur. Amma adından da göründüyü kimi «qoşma» düzüb-qoşmaq, söz qoşmaq kimi xalis türk mənşəli bir termindir. Qədim türk abidələrində adı çəkilən «qoşuq»la heç şübhəsiz ki, bir termin, bir anlayış olaraq qohumluğu vardır. Amma forma baxımından biri digərinin eyni deyildir.

Aşıq Əhmədin yaradıcılığında qoşma janrı geniş işlənmişdir. Bəndlərinin sayına görə 3,4,5,6,7 bəndlilik qoşmalar müşahidə olunur. Amma əksəriyyəti 3,5,6 bəndlilik qoşmalarıdır. Qoşmanın bəndlərinin saylarının, heç şübhəsiz ki, ənənə ilə bağlılığı vardır. Çünkü, klassik aşiq sənətinin Qurbanı, Xəstə Qasım, Abbas Tufarqanlı kimi nümayəndələrinin yaradıcılığında da qoşmaların daha çox bu şəkildə olduğunu əldə olan mətnlərdən müşahidə edirik.

*Tale tərəqqidən salsa insani,
Atılıb düşməyin nə mənasi var?
Bir bulaq gözündən qurusa, onu
Min yerdən eşməyin nə mənasi var?*

*Yüz rənglə naxış vur, min yolla bəzə,
Sabah köhnələcək bu günkü təzə,
Taleyin hökmüylə bağlanan gözə,
Qızıldan çeşməyin nə mənasi var?*

*Hər kəsin taleyi xoş keçsə əgər,
Əyninə bez geysə, «atlas» deyərlər,
Bəxti kəm alımə nadan atsa şər,
İnciyib küsməyin nə mənasi var?*

*Əhməd, el məsəlin gəl eşit sən də,
Daş düşər qürbətə yük əyiləndə.
Zərdən şəş istəyib, yek gətirəndə,
Qovrulub-bişməyin nə mənasi var? (16,22-23)*

Bu dörd bəndlilik qoşmada forma və məzmun vəhdətinin nə qədər mükəmməl olduğunu görmək olar. Şeir ustادnamədir, ustad sözüdür, insan və onun taleyi haqqında müdrik kəlamdır.

«Görüşəm», «Dəyməz», «Eylər», «Eyləsin», «Getdi», «Gəlmək üçündü», «Ola biləydim», «Dilim», «Faydası yoxdur», «Səni», «Mərdi», «Başqadır», «Şikayət etməz», «Nəsihət», «Çətindir», «Olsun» və s. qoşmaların poetik sistemi mükəmməlliyyi ilə klassik aşiq şeirindən seçilmir. Burada

təkcə forma sabitliyi yox, həm də tərənnüm olunan ideyanın dəyişməzliyi müşahidə olunur. Hər yerdə yüksək mənəvi dəyərlər, əxlaq, ədəb-ərkan, təmizlik, saflıq, ülvilik və nəciblik kimi etik kateqoriyalar poetik formların içindən, məğzindən keçir. Müdrük kəlamlar, atalar sözü və zərb məsəllər, xalq deyim və ifadələrinin çeşidli növləri bu janrin qəlibləri çərçivəsinə daxil olur, sənətkar düşüncəsindən və duyğusundan keçir, nikbin birləşmələr şəklində yeni poetik həyat qazanır:

*Bu sonsuz dünyanın qeylü-qalından,
Hər vərəqdə bir əfsanə görmüşəm,
Çox aşiq möhnətin ruzigarından,
Düşüb çölli-biyabana, görmüşəm (16, s.17)*

Aşıq şeirinin araşdırıcıları «qoşma janrının müxtəlif şəkillərinin olduğunu göstərilər: qoşayarpaq qoşma, güllü qoşma, təkrar misralı qoşma, qoşma-müstəzad, əvvəl-axır zəncirləmə, ayaqlı qoşma və s.» (99, 196).

Folklorşünas S.Qəniyev Şirvan aşıqlarının yaradıcılığında qoşmaların çeşidli forma xüsusiyyətlərindən bəhs edərək yazır: «Şirvan aşıqlarının yaradıcılığında qoşmanın bu şəkillərinin bir çoxuna aid kamil örnəklər vardır»(99, 196).

Qoşayarpaq qoşmaya Aşıq Əhmədin poeziyasında da rast gəlinir:

*Əhmədi yandıran, qaçıb yan duran,
Məhəbbət andıran, vüsal qandıran,
Boynunu gəc buran, baxıb göz vuran,
Ceyran duruşuna mail olmuşam. (16, 11)*

Qoşma müstəzad (ayaqlı qoşma). Bu formanın da klassik ədəbiyyatdan gəlməsi haqqında mülahizələr möv-cuddur (137, 83). Aşıq Əhməd poeziyasında qoşma-müstəzad şəkli işlənmişdir:

*Üzü qara, ağızı pərto, bədniiyyət,
Pis danışdın, səndə qan, xəta var ha!
Yelmar kimi ora-bura sıçrama,
Bilginən, qarşında talxa da var ha!
Bir də əjdaha! (16, 111)*

Təkrar misralı qoşma:

*«Yaniq Kərəmi»də Kərəm külü var,
«Yaniq Kərəmi»də oynama, qardaş!
Onu sazda çalıb aqıl babalar,
«Yaniq Kərəmi»də oynama, qardaş!*

Gəraylı. Professor V.Vəliyevin də yazdığı kimi, «Azərbaycan xalq şeirində qoşma ilə yanaşı ən çox işlənən şeir şəkli gəraylıdır. Bəzən buna səkkizlik də deyilir. Qoşma ilə gəraylı arasında o qədər də ciddi fərq yoxdur. Onları fərqləndirən şəkli xüsusiyyət qoşmanın on bir, gəraylıının isə səkkiz hecalı olmasıdır. Gəraylı şeir şəklindən istifadə etməyən şair-aşıq demək olar ki, yoxdur. Aşıqlar, el şairləri bütün mövzularda oynaq saz havalarına müraciət edərkən, gəraylıdan istifadə etmişlər» (137, 86).

Professor M.Həkimova görə, «gəraylı həm yazılı, həm də aşıq ədəbiyyatında ən oynaq, ən məhsuldar və ən zəngin lirik şeir şəkillərindəndir» (75, 105). Aşıq şeirinin gə-

raylı forması haqqında folklorşunaslıqda geniş fikir və mülahizələr mövcuddur (138; 48; 137; 99; 75; 66 və b.). Janrin mənşəyini musiqi havası və ya tayfa adı ilə bağlı izah etmək cəhdləri də olmuşdur (137, 87). Janr ətrafında mübahisəli fikirlərin mövcudluğunu müstəqil şəkildə tədqiq olunmasını zəruri edir.

Aşıq Əhmədin yaradıcılığında gəraylı şeir forması geniş şəkildə işlənmişdir:

*Cılvalənib tovuz kimi,
Saldın, ay qız, bəndə məni.
Hicranın yandırıb yaxır,
Ayrılıb gedəndə məni.*

*Səni göylərdən endirib,
Hansi məlakə göndərib?
Yaxınlaşanda söndürüb,
Yandırırsan gendə məni (16, 6).*

və yaxud:

*Aşıqlıqdır mənim peşəm,
Dəymə, sinar könül şüşəm!
Mən pərvanə, sən nurlu şəm,
Yanmaq üçün közə gəldim. (16, 6)*

Aşıq Əhmədin şeirləri içərisində gərayılların daha çox 3,4 və 5 bəndlilik formaları müşahidə olunur. Daha çox sevgi-məhəbbət, öyünd-nəsihət, dünya və insan haqqında fəlsəfi düşüncələr və s. bu kimi məzmun daşıyır.

«Gəldim», «Olmasın», «Yalan», «Keçməsin», «Dilbər», «Görünürsən», «İncidər səni», «Nədi», «Yaşadar», «Dəyməsin», «Gəlmışəm», «Səni», «Zərnışan», «Məni» və b. Gəraylıların hər biri poetik baxımdan mükəmməldir və janrı klassik nümunələri səviyyəsindədir.

Müxəmməs. Folklorşunaslıqda bu şeirlinin yazılı ədəbiyyatdan aşiq yaradıcılığına keçməsi ilə bağlı flkir mövcuddur (137; 66; 138). Professor M.Həkimovun yazdığına görə, «həm klassik, həm də müasir aşıqların ən çox istifadə etdikləri müxəmməs formaları aşağıdakılardır: «müxəmməs», «orta müxəmməs», «müxəmməs qoşayar-paq», «müxəmməs təxmis», «cığalı müxəmməs», «duvaq-qapma», «müxəmməs ustadnamə», «müxəmməs tarixi-mənzumə» və s.» (75, 363-364).

Folklorşunas alım müxəmməsin qafiyə sistemini də aydınlaşdırır: «Birinci bəndin bütün misraları həmqafiyədir. Sonrakı bəndlərdə, dörd misra bir-biriylə, sonuncu misra isə birinci bənddə işlənən baş qafiyə ilə qafiyələnir. Aşıq ədəbiyyatında müxəmməslərin böğüsü belədir:

1. Əslində: $4+4+5+3=16$

2. Formal bölgündə:

a) $4+4=8$

b) $5+3=8$ » (75, 364-365).

a) Aşıq Əhmədin yaradıcılığında müxəmməs forması bir neçə şəkli xüsusiyyətləri ilə müşahidə olunur.

*Arzum budur bu dünyada,
Hamı mehriban yaşasın.
«Can» desin insan insana,
Şad və xuraban yaşasın.*

*Hər insanın sayəsində,
Milyon-milyon can yaşasın.
Nə dərd olsun, nə də azar,
Ürəklər cavan yaşasın.*

*Kəmfürsətlər, naəhillər,
Nanəciblər ucalmasın,
İnsanlıqla ucalanlar,
Hey ucalsın, alçalmasın.*

*Həcatkarlar, şəfakarlar,
Əsrlərlə qocalmasın.
Yüz dərdəcər yaşayınca,
Bircə yaradan yaşasın.
İnsan olan heç bir kəsin,
Gərək qəlbinə dəyməsin.
Ucalsın öz zəhmətiylə
Dost, düşmənə baş əyməsin,
Elə ucal zəhmətinlə
Qüdrətini cahan desin,
Əhməd istər yer üzündə
Hamı firavan yaşasın (16, l05)*

«Yaşasın» rədifli bu müxəmməs alqış məzmunludur və xeyir əməlləri tərənnüm edir.

Cığalı müxəmməs:

*Bahardır seyrə çıxıb nazlı yarım bağda gəlir,
Sanki, bir gül açılıb əbrişim budaqda gəlir,*

*Gah gülür, gah danışır, hamıdan qabaqda gəlir,
Tovuz tək cilvələnib gör nə kef, damaqda gəlir.
Gəl, maralım,
Dərdin alım,
Sor əhvalım,
Gül camalım,
Qurban olum.
Şux dilbərimsən, gülüm!
Təzə-tərimsən, gülüm!
Taci-sərimsən, gülüm!
Gözəl pərimsən, gülüm!
Bəxt ülkərimsən, gülüm!
Göstər gül cəmali sən,
Sevindir mahalı sən.
Salma qeylü-qalı sən,
Geyinibsən ali sən.
Elə bil, sərvi-rəvan şahdı çıxıb taxta gəlir
(16, l05-106).*

Qoşayarpaq müxəmməs:

*Ay mənim şux maralım, mah camalım, ağrin alım!
Həyali pür kəmalım, əhlili halım, ağrin alım!
Əlləri tər xinalım, top ciğalım, ağrin alım!
İqbalım, istiqbalım, külli malım, ağrin alım!
A sənə qurban olum, gör necə bədbindi halım,
Gül, danış, ilham alım, gah boşalım, gah da dolum,
Şənini vəsf eyləyim, nəğmə qoşum, saz da çalım,
Rəhm qıl, aşiqinəm, olma zalim, ağrin alım!
Yar sizə düşdü yolum, səninlə bir ülfət qılım,
Heç kimə yox zavalım, qeylüqalım, şux qəzalım,*

*Əhmədi yar eyləyib gəlsən alım, sənlə qalım,
Səninlə bir ucalım, bir qocalım, ağrin alım!*

Bayatı. Aşiq Əhməd poeziyasında müşahidə etdiyimiz janrlardan biri də bayatıdır. Məlumdur ki, bayatı şifahi xalq yaradıcılığının bir janrıdır. Lirik janrdır, 4 misralı, 7 hecalıdır. Qafiyə sistemi a-a-b-a ardıcılığı üzrə qurulur. Bayatılarda atalar sözü, zərb məsəl və b. xalq deyimləri də öz lirik ifadəsini tapa bilir. Mövzu və məzmun baxımından zəngin olan bu bir bəndlilik şeir forması emosional ovqatı ifadə edir. Aşıqlar bu janra tez-tez müraciət edirlər. Bu müraciət iki formada özünü göstərir:

1. Xalq yaradıcılığında mövcud olan bayatılardan istifadə etməklə;

2. Özləri bayatı yaratmaqla.

Aşiq bunu ya məclisdə oxuduğu şeirinin emosional effektini artırmaq üçün, ya da estetik rəngarənglik yaratmaq məqsədilə edir. «Bayatı» sözünün mənşəyi ilə bağlı mülahizələr mövcuddur. Professor M.Həkimov onları bu şəkildə ümumiləşdirir:

1. Yer adı

2. Qəbilə ad-titulu.

3. Ərəbcədən keçmə söz – «bayat» (köhnə).

4. Köhnə, qalmış ərzaq mənasını ifadə edən – «boyat» (köhnəlmış, qalmış xörək, çörək, su).

5. Allahın min bir adından biri – «Bayat».

6. Körpənin boy atması, inkişafi ilə əlaqədar anaların söylədiyi layla, oxşama, nəvaziş – boy at» (75, 12)

Professor A.Hacılı «bayatı»ların tədqiqinə ayrıca bir kitab həsr etmişdir (72).

Bayat adı çox qədimdir. M.Kaşqarlıının «Divanü lügət-it türk» kitabında da 22 oğuz boyundan birinin adıdır. «Kitabi-Dədə Qorqud»da da Qorqud Ata «Bayat» boyundan olduğu bəlli olur. Heç şübhəsiz ki, «bayat»ın və «bayati»ının bu istiqamətdə araşdırılmasına da ehtiyac vardır. Aşıq Əhməd yaradıcılığında «bayatı»ları bir neçə qrupa ayırmaq mümkündür:

1. «Əzizinəm» xitabı ilə başlayanlar:

*Əzizim, harasıdı,
Sinəm eşq yarasıdı.
Halima təbib ağlar,
Gör işin harasıdı?! (16, 113)*

*Əzizim, daş dayanar,
Sel yatar, daş dayanar.
Bir od saldın canıma,
Toxunsam, daş da yanar! (16, 114)*

Göründüyü kimi, sonuncu bənd cinas qafiyəlidir: «daş dayanar», «daş da yanar» qafiyələri cinas təşkil edir. Bu kimi şəkilləri «bayatı-cinas» adlandırmaq olar. Və yaxud:

*Əzizim, su dayandı,
Sel yatdı, su dayandı.
Eşqin başıma düdü,
Ayağım suda yandı (16, 114)*

«Su dayandı» və «suda yandı» qafiyələri də cinasla işlənmişdir.

2. «Mən aşiq» xitabı ilə başlayanlar:

*Mən aşiq, bu da yazdı,
Bu bahar, bu da yazdı.*

*Yar dedim yağı çıxdın,
Bil, mənə bu da azdı! (16, 113)*

3.Qeyri-müəyyən xitabla işlənmələr:

*Yetir karvana məni,
Tapşır sarvana məni.
Gözü yolda anam var,
Göndər Şirvana məni! (16, 114)*

və yaxud:

*Yanağın aldı, gülüm,
Ləblərin baldı, gülüm,
Sinəmə vurmadığın
De nə dağ qaldı, gülüm?! və s. (16, 115)*

Qeyri-müəyyən xitablı bayatılarda Tanrıya, fələyə, sevgiliyə və s. müraciət olunur. Bu tipli bayatılar emosional vəziyyətin, psixoloji durumun, mənəvi-ruhu yaşantıların ifadəsi kimi seçilir.

Təcnis.Təcnis haqqında folklorşünaslıqda müəyyən-leşmiş fikir mövcuddur. (111; 138; 97; 64; 48; 137; 99; 75; 66; 105). «Aşıq şeirində təcnis adətən üç bənddən ibarət olur...Təcnislərdə qafiyələr cinas sözlər üzərində qurulur.Təcnisin mənası «cinaslar yaratmaq» deməkdir. Qafiyələrinin düzülüş qaydası: a b s b; d d b; c c c b. Lirik janrın qəzəl və qoşma formaları kimi, təcnislərdə də əsas mövzu məhəbbət və gözəllikdən ibarətdir... təcnisin doğadəyməz təcnis, cıçalı təcnis, baş təcnis, gedər-gəlməz təcnis kimi 30-a yaxın növü məlumdur» (111, 209).

Aşıq Əhmədin təcnis sənətkarlığı da çox rəngarəngdir. Məsələn, aşağıdakı örnəyə diqqət edək:

*Nə müddətdir yenə görünməyişən,
Şükür haqqa, gördüm, a Yəmən səni.
Xəzər sahilində qaş qaralandı,
Bənzətdim günəşə, ayə mən səni.*

*Sən üz desən, göy xəzərdə üzüm də,
Sahildə gül dərim, qönçə üzüm də,
O gün nə lal durdun üzün üzümdə,
Sən məni görmürdün ayə, mən səni? (16, 106)*

Şeirdə «a Yəmən», ayə mən», «ayə, mən» sözlərinin müxtəlif şəkildə birləşməsi ilə cinas yaradılmışdır.

Cığalı təcnis:

*Yanıram eşqində pərvanələr tək,
Çəkmisən sinəmə bu dağı yar, sən!
Əzizinəm buda yar,
Kəs, doğra, tök, buda, yar,*

*Səni mən tək sevənə,
Bil ki, azdır bu da, yar!
Məni Məcnundan da betər eyləyib,
Əgər dolandırsan bu dağı yar, sən!*

*Sevirəm ruhunda mən yaraşığı,
Hicrinlə qəhr etmə mən yar aşığı!
Aşıq deyir oda sən,
Saldın məni oda sən,
Ya öldür, ya rəhm elə,
A yar, bu mən, o da sən! və s. (16, 106-107)*

*Yenə süzdü, axdı ala gözlərin,
Saldın aşiqi nə hala yar, a yar?*

*Qırdın ürəyini, aldın canını,
Çıxartdın köksündən yara-yara, yar! (16, 107)*

Nümunələrdən də göründüyü kimi Aşıq Əhmədin yaradıcılığı janr və şəkil baxımından da geniş əhatəlidir. Buraya təbii ki, aşığın «deyişmələri», «hərbə-zorbaları», «qı-fılbəndləri» də daxildir.

Aşıq Əhmədin «deyişmə» formasında olan şeirlərində də forma və məzmun mükəmməlliyi özünü təsdiqləyir və varisi olduğu klassik Azərbaycan aşılığını layiqincə təmsil edir.

SEİRLƏRİN BƏDİİ SƏCİYYƏSİ

Azərbaycan aşiq sənətinin əsas aparıcı bölmələrindən biri türk bədii düşüncəsinin ümumi tarixi inkişafi kontekstində formalışın inkişaf etmiş aşiq poeziyasıdır. Aşıq poeziyası istər öz ideya-məzmun, istərsə də forma poetika özəllikləri baxımından olduqca orijinal sənət hadisəsidir. Türk xalq şeiri üslubunda orta əsrlərin müxtəlif dini-ideoloji axınlarının, xüsusən təsəvvüf təriqətlərinin yaxından iştirakı ilə formalışın inkişaf etmiş aşiq şeiri bu sənətin ağırlığını öz çıyılınanə alıb aparan ayrı-ayrı korifey sənətkarlar silsiləsinin davamçılığı nəticəsində daim inkişaf etmiş, yeni-yeni üslubu, forma-poetika özəllikləri vasitəsilə zənginləşmişdir. Bütün digər sənət növləri ilə müqayisədə aşiq şeirində konkret məzmun və forma çərçivəsində orijinal bədii üslubi xüsusiyyətlər yaratmaq məharətilə seçilir. Əslində zəngin inkişaf tarixinə malik aşiq sənətinin ayrı-ayrı korifeyləri – Qurbani, Miskin Abdal, Xəstə Qasım, Aşıq Ali, Aşıq Ələsgər və s. mövcud poetik qəliblər çərçi-

vəsində öz orijinal poetik özəllikləri vasitəsilə bir-birindən fərqlənmmişdir.

Azərbaycan aşiq sənətinin XX əsrin ortalarına təsadüf edən mərhələsi də özünə qədərki zəngin ənənəyə əsaslanaraq yeni-yeni orijinallıqların yaranması baxımından diqqətəlayiqdir. Bu mərhələnin ağırlığını öz üzərinə götürən bir çox sənətkarlar vardır ki, onların da adı Azərbaycan aşiq sənətinin ustadları sırasındadır. Belələrindən biri də Aşıq Əhməd olmuşdur. Aşıq Əhməd poeziyasının bədii üslub özəlliklərini dəqiq müəyyənləşdirmək üçün ilk növbədə belə bir suala cavab vermək lazımdır ki, Aşıq Əhməd poeziyasının digərlərindən fərqləndirən ən başlıca keyfiyyət hansıdır?

Aşıq Əhməd poeziyası öz bədii pafosu, ümumi poetik intonasiyası etibarilə poetik forma sadəliyi ilə məzmun mürəkkəbliyinin vəhdətindən ibarətdir. Onun poeziyası dil-üslub baxımından olduqca sadədir və bu sadəlik dərin bir istedad bulağından qidalandığından primitivlik yox, poetik şəffaflıq kimi təsir bağışlayır. Bəli, Aşıq Əhməd poeziyası şəffaf poeziyadır. Bu xüsusiyyət, xüsusən, aşığın fikir yükündən sarvanı olan ustadnamə tipli əsərlərində deyil, gözəllikdən doğan emosionallığından yaranan gözəlləmələrində daha çox hiss olunur.

*Ay qız, düşüb diyar-diyar,
Axtarıram müdəm səni.
Qaşın, gözün canlar alır
Unudarmı adam səni?!*

*Qız oğlana olsa əsir,
«Mən səni sevirəm» demir,
Yoxsa xəbərdar eyləmir,
Ahım, ünüm, sədam səni?! (16, 14)*

Nümunə gətirilən bu gəraylıda aşiqin məşuqəyə olan incə hissləri olduqca poetik bir mükəmməlliliklə oxucuya çatdırılmışdır. Bu poetik mükəmməlliyin başlıca şərti ifadə olunan arzusuna səmimi insani xüsusiyyətində və sadəliyindədir. Hissin poeziyaya çevrilmə mərhələsində meydana çıxan poetik forma özəllikləri məzmunun diktəsindən gəldiyindən olduqca orijinaldır. Xüsusən, mətndə bədii sualdan şair olduqca məharətlə istifadə etmiş, real insan gözəlliyyinə olan həsrətin dərəcəsini fikri təsdiq vasitəsilə çatdırıbilmüşdür. Aşığın səmimi hissləri özünü həm də fikri tam aydınlığını ilə, qənaətə gəldiyi poetik pafosla təqdim etməsində göstərir. «Axşam layla çalıb sazla, səhərlər oyadam səni» – deyən aşiq «axşam-səhər» qarşılaşdırması vasitəsilə olduqca mükemmel bir lövhə yaratmışdır.

Yaxud:

*Gül, danış, qurbanın olum,
Sənə baxmağa gəlmışəm.
Müştəq olub gül üzünə,
Yenə baxmağa gəlmışəm.*

*Mən nə deyim bəxt yazana,
Yaxşını verir yamana,
Gül üzündə şəh dumana,
Çənə baxmağa gəlmışəm (16, 13).*

Misal gətirilən nümunədə də olduqca zəngin bədii təsvir və ifadə vasitələri, sənətkarın fərdi özəlliklərindən, is tedadından irəli gələn sənətkarlıq xüsusiyyətləri vardır. Belə ki, sənətkarın təsvir etdiyi gözəlin üzündəki kədər olduqca yüksək bədii sənətkarlıqla təqdim olunmuşdur. Məlumdur ki, üzərinə qəsdən şəh düşmüş çiçək adı halda ol-

duğundan qat-qat gözəl təsir bağışlayır. Aşıq böyük sənətkarlıqla gözəlin üzündəki kədər ifadəsini çənə, göz yaşını şəhə, gözəlin üzünü isə çıçəyə bənzətmışdır. İlk baxışdan o qədər də sezilməyən bu bəndlərdə olduqca mükəmməl bir poetik ovqat vardır. Təbiətin bir parçası olan çıçəyin gözəlliyi insanın gözəlliyi ilə müqayisə olunur. Bəndin poetik modelini aşağıdakı kimi qurmaq olar.

| | |
|--------------------|----------------|
| Təbiət ----- | İnsan |
| (bənzədilən) ----- | (bənzənən) |
| Gül ----- | Üz |
| Şeh ----- | Göz yaşı |
| Çən ----- | Sifətin kədəri |

Bu poetik modeldən göründüyü kimi, Aşıq Əhmədin bənzətmələr sistemi aşiq poeziyasının çoxəsrlilik ənənəsinə uyğun olaraq öz bənzətmə obyektlərini ana təbiətdən, onun dəyişməz gözəlliliklərindən götürmüştür. Sənətkarın poeziyası öz metaforik sistemi etibarilə ilə çoxəsrlilik ənənəyə söykəndiyi üçün özü də əbədilik, həmişəyaşarlıq keyfiyyəti qazanmışdır.

III FƏSİL

AŞIQ ƏHMƏDİN DASTAN YARADICILIĞI

*AZƏRBAYCAN DASTANÇILIQ ƏNƏNƏSİ VƏ
AŞIQ ƏHMƏD*

Bütün növ xalq yaradcılığının əsas kriteriyasını nəsil-dən-nəsilə ötürülən ənənəvi normaların sabitliyi, dəyişməzliyi təşkil edir. Buna görə də xalq nəgməkarı özünün bütün improvisasiya imkanlarını və ustalığını ənənənin qəbul olunmuş normaları çərçivəsində reallaşdırmaq məcburiyyətindədir. P.A.Qrinçerin qeyd etdiyi kimi, epik söyləyicinin əsas vəzifəsi də dinləyici üçün tanış, ənənəvi olan hekayəti ona tanış, ənənəvi yolla nəql etməkdir və uğurlu, fasiləsiz ifa üçün ifaçı şifahi yaradıcılıq texnikasına, başqa sözlə, ənənəvi dil, ənənəvi tematika, ənənəvi kompozisiya fəndlərinə tam yiylənməlidir» (151, 32).

Diqqətəlayiqdir ki, epos poetikasının bu universal qanunuayınlığı Şirvan aşiq mühitində həm də görkəmli dastançı kimi tanınmış Aşiq Əhmədin yaradıcılığı üçün də səciyyəvidir. O, elə bir dastançılıq mühitində pərvəriş tapmışdır ki, burada aşiq sənəti, onun yaradıcılıq, ifaçılıq, o cümlədən dastançılıq ənənələri çoxəsrlilik tarixə malikdir. Şirvan aşiq mühitində dastançılığın «ənənəvi dili», «ənənəvi tematikası və ənənəvi kompozisiya fəndləri» Azərbaycan-türk (oğuz) aşiq sənətinin daşlaşmış sənət kodlarıdır və Aşiq Əhməd bu ənənənin klassik təmsilçilərindən

olmuşdur.

Aşiq Əhməd dastançılığının özünəməxsusluq texnikasını gözdən keçirməzdən əvvəl sənət ənənəsinin universal «göstəriciləri» olan ənənəvi dil, tematika, kompozisiya ünsürlərinə aşığıın mənsub olduğu Azərbaycan-türk dastançılığı əsasında diqqət yetirək.

Dastan ifaçılığının «ənənəvi dil» ünsürü dastan təhkiyyəsinin daşlaşmış elementlərini nəzərdə tutur. Burada ənənəvi dil dedikdə heç də canlı dilin lüğət tərkibi, dialekt keyfiyyəti nəzərdə tutulmur. Bu «dil» dastanın özünə məxsus olan təsvir və ifadə vasitələrinin, qəliblərinin sistemidir. Məsələn, Aşiq Əhmədin mövzusu müasir həyatımızdan götürülmüş «Şirvan və Fərqanə» dastanından bir əsəriyyəvi parçaya diqqət edək. Dastanın əvvəlində ənənəvi olaraq üç ustادnamə verilmişdir. Dastanın nəsr – yurd hissəsi belə başlayır:

«Gəzək diyarbadıyar, dolanaq elbəel, sizə xəbər verək torpağının hər qarışı yüz nemətli , «ağ qızıl» bəhrəli (pambıq nəzərdə tutulur – Y.Ə.), «qızıl əllər» (pambıqçı insanların əlləri nəzərdə tutulur – Y.Ə.) diyarı Azərbaycan ölkəsindən...» (18).

Dastanın bu başlanğıc hissəsi bütün dil xüsusiyyətləri ilə ənənəvi üslubdadır. Təkcə Aşiq Əhmədin təhkiyyəsinə yox, bütövlükdə dastan təhkiyyəsinə xasdır. Bu, mövzunun dastanın dil kodundan təqdim olunması deməkdir. Dastan elə bir quruluşa malikdir ki, onun özünün dil, məzmun, kompozisiya göstəriciləri vardır. Dastan bu göstəricilərin vəhdətində dastan olaraq təzahür edir. Həmin göstəricilər dastançılıq ənənəsində nəsillərdən-nəsillərə ötürülməklə yaşayır. Aşiq Əhmədin XX əsrə aid bir mövzunu dastan

«dilinin» özünəməxsus üslubu ilə təqdim etməsi sənətkarın mövzunu dastan ənənəsinə «oturtması», dastanlaşdırması deməkdir.

Dastançılıq ənənəsinin mühüm göstəricilərindən biri «ənənəvi tematikadır». Aşıq Əhmədin yaradıcılığında biz «ənənəvi tematikanı» onun yaratdığı dastanlarda aydın şəkildə müşahidə edirik. Baxmayaraq ki, aşığın yaratdığı dastanlar klassik dastan mövzuları ilə «yüzdə-yüz» üst-üstə düşmür, ancaq bununla yanaşı, onun mətnləri əsas göstəriciləri etibarilə «ənənəvi tematikanı» qoruyur. Məsələn, Aşıq Əhmədin yaratdığı «Aşıq Bilal» dastanı onun dastan yaradıcılığının zirvəsi sayılır. Orijinal süjetə malik olan bu mətn, adından göründüyü kimi, Şirvan aşiq mühitinin çox görkəmli nümayəndəsi Aşıq Bilala (Aşıq Bilal haqqında geniş məlumat üçün bax: 103) həsr olunmuşdur. Dastanda Aşıq Bilalla bağlı çox maraqlı bioqrafik faktlar epikləşdirildiyi üçün mətnin mövzusu orijinaldır. Ancaq Aşıq Əhməd sənətkarlığı özünü onda bürüzə vermişdir ki, o, orijinal bir mövzunu dastan süjetinin ənənəvi tematikasına, ənənəvi süjet sxeminə «sığışdırıa» bilmışdır. Dastanın özünəməxsus olan süjet sxemi vardır. Aşıq Əhməd əsərin qəhrəmanı olan Aşıq Bilalın həyatını bu sxemə tabe etdirmiştir. Yəni o, Aşıq Bilalın həyatından elə məqamları qabartmışdır ki, bunlar məhəbbət dastanlarının süjeti üçün səciyyəvi mövzu ünsürləridir. Buraya: baş qəhrəmanın eşqə düşməsi, sevgiyə mane olan qüvvələrlə mübarizə aparması, deyişmələr və s. aiddir. Dastandakı bütün bu hadisələr sənətkar tərəfindən məhəbbət dastanları üçün xarakterik olan «tematik sxemə» uyğunlaşdırılmış və nəticədə sənətkarlıq baxımından orijinal və Şirvan dastançılığında çox məşhur

olan bir dastan hasılə gəlmişdir.

Dastançılıq ənənəsinin daha bir özünəməxsusluq göstəricisi «ənənəvi kompozisiya»dır. Qeyd edək ki, dastan kompozisiyası dastançılıq ənənəsinin mühüm ünsürlərindəndir. Onun daşlaşmış, sabit qurum elementləri vardır. Aşıq Əhmədin dastanlarında dastan kompozisiyasının sabit elementləri daim qorunmaqla yaradıcı şəkildə inkişaf etdirilmişdir. Bu, onun dastanlarını dinləyicilər üçün maraqlı edən, onları məşhurlaşdırın amillərdən biridir. Aşıq Əhməd qocaman sənətkar kimi uzun illər Şirvan aşiq mühitində dastançılıq ənənələrinin qorunması və yaşıdalma-sında görkəmli rol oynamışdır.

Aşıq Əhmədin yaradıcılığında dastançılıq ənənəsinin iki təzahür qatını aydın şəkildə müşahidə edirik:

1. Azərbaycan epik düşüncəsinin Şirvan regionu üçün səciyyəvi olan dastançılıq ənənəsi;

2. Aşıq Əhməd dastançılığının novator xüsusiyyətləri.

Aşıq Əhmədin dastançılığı bütün hallarda Azərbaycan-türk dastançılıq ənənəsinin xarakterik yaradıcılıq xüsusiyyətlərini özündə əks etdirir. O, dastançılıq ənənələri ilə çox zəngin olan bir mühitdə yetişmiş, bu ənənəni ruhuna, yaddaşına hopdurmuş və öz dastanları ilə, birmənalı olaraq, bu ənənələrin klassik təmsilçisinə çevrilmişdir. Ancaq bununla bərabər, biz Aşıq Əhməd dastançılığında onun istedadından, sənətkarlıq qüdrətindən irəli gəlməklə nəzərdən keçirəcəyimiz novator keyfiyyətləri də sistemli şəkil-də müşahidə edirik.

Epos poetikasının universal qanuna uyğunluqlarına görə, epik əsər hər ifa prosesində «yenidən doğulmasına» baxmayaraq, xalq ruhundan heç vaxt məhrum olmur. Epik

təhkiyəsi bütün hallarda onun yaddaş ehtiyatında olan süjet və motivlər, hazır model və formullar, kompozisiya üsulları əsasında işləyir: «Epik söyləyicinin dili ənənəvi formuların dilidir və o, bu formullardan öz hekayətinin tələbatına və kontekstə (yerinə) uyğun istifadə edir» (151, 36). Formul M.Parrinin müəyyən etdiyi kimi, epik dilin əsas vahididir.

Aşıq Əhmədin dastanları sənətkar fərdiliyini əks etdirən keyfiyyətləri ilə bərabər, xəlqi ruhu daim əks etdirir. Dastançılıq ənənəsinin bütöv sistemi onun əsərlərində öz lirik və epik təcəssümünü tapmışdır. Burada dastan yaradıcılığının özünəməxsus keyfiyyətləri ilə yanaşı, dinləyici auditoriyasının özünəməxsus keyfiyyətləri də qorunmuşdur. Dastan söyləyici yaddaşında yaşadığı kimi, dinləyici yaddaşında da yaşayır. Auditoriya ənənəyə uyğun gəlməyən dastanı qəbul etməz. Aşıq Əhməd dastanlarının Şirvan məclislərinin bəzəyi olması da öz növbəsində onun dastan yaradıcılığının ənənəyə sadiqliyinin daha bir göstəricisidir.

Söyləyici, artıq deyildiyi kimi, öz hekayətini ənənəyə sadiq olaraq anladır. Buna görə də Azərbaycan epik örnəklərinin dilində, o cümlədən Aşıq Əhmədin yaradıcılığında müəyyən məqamlarda «Bunlar burada qalsın, indi görək...», «Aldı görək nə dedi», «Sazını sinəsinə basıb», «Söz təmamə yetdi», «Az getdi, çox getdi», «Sizə hardan danışım, kimdən xəbər verim» «Sizə kimnən danışım, kimnən xəbər verim», «Günlərin birində» və başqa bu kimi keçid formullara müraciət bir qayda təşkil edir.

Azərbaycan epikasında ənənəvi say-formullar 3, 7, 40-dır: «qırx incə belli qız», «qırx igid», «qırx quldur», «qırxinci otaq», «qırx gün, qırx gecə», «qırxlar piri», «üç gün, üç

gecə», «üç telli saz», «üç bacı», «üç qardaş», «üç gün möh-lət», «üç alma», «yeddi gün, yeddi gecə», «yeddi qardaş», «yeddi başlı əjdaha», «yeddi qat» və s. Bu rəqəm-formullar Aşıq Əhməd yaradıcılığı üçün də xarakterikdir.

Epik ənənənin çoxsaylı komponentləri sırasına, folklor praqmatikasını öyrənən alimlərin qeyd etdiyi kimi, epik janrlar kompleksi, müxtəlif ənənəvi ifa məktəbləri, epik auditoriya və s. də daxil olur (153, 4).

Azərbaycan lokal epik ifaçılıq sənəti, sözsüz ki, aşiq sənətində daha aydın ifadəsini tapır. Aşıq sənətinin ustاد-şagird ənənəsinə söykənməsi, davamlı və qırılmaz olması, epik ənənədəki çeşidli süjet, motiv, kompozisiya, forma və digər elementlərin daha geniş miqyasda əsrlərdən-əsrlərə daşınmasına imkan vermişdir.

Aşıq sənəti vahid oğuz etnik-mədəni çevrəsindən dife-rensiallaşmış Azərbaycan türk mədəniyyətinin hadisəsi ol-dugundan aşıqların dastan yaradıcılığı Azərbaycan epik tə-fəkkürünün inkişaf göstəricisi sayıyla bilər.

Prof. A.Nəbiyev yazır: «Ozan yaradıcılığında müəyyən müddət milli eposdan qəhrəmanlıq tarixinin tərənnümü üçün istifadə edilməsi son nəticədə Oğuz qəhrəmanlıq eposunun yaranmasına gətirib çıxardı. Bu süjetlər uzun ta-rixi dövr ərzində ozan repertuarında cilalanmışdır. Oğuz qəhrəmanlıq eposunun mühüm hissəsi olan Azərbaycan qəhrəmanlıq eposunun formallaşması prosesi də məhz bu yaradıcılıq şəraitində getmişdir... Aşıq sənəti ənənələri əsasında improvizasiya yolu ilə yaradılan orta əsr dastan-ları da bunun kimi milli təfəkkürün gücү və əzəməti ilə mükəmməlləşdirilmiş və cilalanmışdır» (158, 26).

Qeyd edilməlidir ki, bütün mühitlərdə hər hansı aşığın

sənətkar kimi qiyməti ilk öncə hansı ustaddan dərs alması və nə qədər dastan bilməsi ilə ölçülürdü. Bu da aşığın ənənəvi janrlara, süjetlərə və mövzulara daimi müraciətini labüb edirdi. Əvvəldə göstərildiyi kimi, Aşıq Əhməd də ustad-şagird münasibətlərinin sabit və kristal ənənələrə malik məktəbini keçmiş və dastançılıq ənənəsinin bütün əsas keyfiyyətlərini bu «məktəbdə» mənimsemışdır.

Məlumdur ki, Azərbaycanda xalq arasında dastançı aşıqlar xüsusi nüfuza malik olmuşlar. Aşıq ədəbiyyatını tədqiq edən birsəra alımlar hətta epiq ifaçılıq və epik yaradıcılıq qabiliyyəti, məharəti olan bu aşıqları («dastançı aşıqlar») aşıqların ənənəvi klassifikasiyasında (ustad aşıqlar, ifaçı aşıqlar, el şairləri) fərqləndirməyin vacibliyini də vurğulamışlar (153, 19).

Dastanlar Azərbaycan epiq xalq yaradıcılığının ən mükəmməl örnəkləridir və onun əsas tiplərini qəhrəmanlıq və məhəbbət dastanları təşkil edir. M.H.Təhmasibin təsnifində üçüncü qrup dastanlar olan (131, 1 12) ailə-əxlaq dastanları az intişar tapmışdır.

Məlum həqiqətdir ki, Azərbaycan məhəbbət dastanları qəhrəmanlıq dastanları ilə müqayisədə daha sonrakı tarixi dövrlərdə intişar tapmışdır və məhəbbət motivləri son dövr dastan yaradıcılığınadək aparıcı mövqeyini saxlamışdır. XIX əsrin sonu – XX əsrin əvvəllərində yaranmış çoxsaylı qəhrəmanlıq dastanları («Qaçaq Kərəm», «Qaçaq Nəbi», «Səttar-xan» və s.) belə həmin axarın istiqamətini dəyişə bilməmişdir. Azərbaycan məhəbbət dastanları M.Allahmanın iddia etdiyi kimi, qəhrəmanlıq dastanlarından fərqli olaraq bütöv, təsiredici epizodlara malik olmur: «Dastanlar bir növ söylə-yənlərin topluluğunda yaranıb bütövləşir. Məhəbbət dastan-

lарында хадисөлөрин рөнгөрөнгөлий үакын мәсәфөлідір және онун бәдіи дүшүңсөдә тәсирдісілий фәрqlидір. Бұның соң дөвүн дастан өнөнөсі де гөстөрір. Бурада, еyni заманда епизодтардың bütövlüyü elе де тәсирдісілікке görünülmür. Daha doğrusu, дастан özü bütöv olur. Qəhrəmanlıq dastanlarında isə epizodlarыn fərqliliyi және bütövlüyü var. Özlüyündə онлар хадисе кими hər birisi müxtəlif тәсирдісілікке görünülmür. Ona görə де бу нүмнүнөлөрə сирф дастан өнөнөсінин xarakterik xüsusiyyətləri prizmasından baxmaq lazımdır» (12, 81).

Azərbaycan qəhrəmanlıq dastanları üçün təkqəhrəmanlılığı meyl xarakterikdir. Professor N.Cəfərov türk epik өнөнөсіндə tək (bir) qəhrəman obrazını Tanrı ideyasının (təkallahlığın) formalaşması ilə əlaqələndirərək yazmışdır: «Mükəmməl epos təfəkkürü üçün tək bir Allah (tək bir hökmdar, tək bir qəhrəman) lazım idi. Ona görə de qədim türk eposunun (müxtəlif mənbələrdə bu və ya digər şəkildə mühafizə olunmuş dastanların) əsas qəhrəmanları «Tanrı» obrazının transformları olan hökmdar – qəhrəmanlardır ki, онларın iradəsi həmin dastanı yaradan epos təfəkkürünün (xalqın, etnosun, etnik-mədəni sistemin və s.) bilavasitə iradəsidir (56, 14).

N.Cəfərov həmçinin Koroğlunun övladsızlığının (tənhalığının) genetik səbəbini de buna bağlayır: Koroğlunun ilahi mənşəyi, Tanrı obrazının özünəməxsus transformu olması onun (Koroğlunun) tənhalığının (övladsızlığının) genetik səbəbidir, ancaq həmin səbəb XVII-XVIII əsrlərdə tamamilə arxaikleşmiş, funksional (cari) məntiqini, poetik semantikasını itirmişdir (56, 145).

Tənha qəhrəmanın arxetipi mifoloji (arkaik) epos qəhrəmanına dayanır. Türk eposunun arxaik elementlərini daha

çox saxlamış tənha qəhrəmanlar, bir qayda olaraq, Tanrı oğullarıdır. Yakut eposunun məşhur qəhrəmanı Er Soqotxun adı da həmin məkanı verir: «Tənha Ər».

Epik təfəkkürün inkişafında Tənha qəhrəman motivi uzun əsrlik yol keçərək tarixin və sosial proseslərin təsiri altında «qərib qəhrəmanadək» transformasiya olunmuşdur. Bu prosesdə sufi təriqətlə bağlı aşiq yaradıcılığının rolü xüsusi vurğulanmalıdır. Azərbaycan məhəbbət dastanları nominal olaraq «iki qəhrəmanlı» olsa da, əslində həmin dastanlarda süjet boyu funksional olan yalnız aşiqdir. M.H.Təhmasibin qeyd etdiyi kimi, Azərbaycan «məhəbbət dastanları»nın demək olar ki, hamisİNİN, «Kitabi-Dədə Qorqud» və «Koroğlu» kimi qəhrəmanlıq dastanlarının bir sıra boy və qollarının əsas məzmunu, yəni süjeti qəhrəmanın öz butasına çatmaq uğrunda apardığı mübarizənin təsvirindən ibarətdir (131, 65).

Azərbaycan məhəbbət dastanlarının quruluşu da, alimlərin qeyd etdiyi kimi, ilk önce ənənə hadisəsidir. Azərbaycan dastanları ənənəvi sintaktik struktura malikdir. Hələ vaxtilə Otto Spits türk xalq romanları üzərində araşdırma apararkən dastanların strukturunu dörd hissəyə bölmüşdü:

Qəhrəmanın möcüzəli doğuluşu;

Oğlanla qız arasında məhəbbət yaranması;

İki sevgilinin bir-birlərinə qovuşmaq istəyi və qarşılaşlığı maneələr;

Murada yetmək və yaxud yetməmək (143, 12).

Məhəbbət dastanları süjetinin bu prinsipinə əsaslanan bölgüsü Azərbaycan folklorşunaslığında M.H.Təhmasib, M.Cəfərli və digərləri tərəfindən də cüzi dəyişiklərlə təq-

dir olunmuşdur (131, 65; 52, 25-64).

Səciyyəvidir ki, Aşıq Əhmədin dastan yaradıcılığı Azərbaycan dastanlarının struktur sxemini özündə bütün hallarda əks etdirir. Düzdür, bunu ilk baxışda müşahidə etmək bir qədər çətinlik yaradır. Məsələn, haqqında bir qədər əvvəl bəhs etdiyimiz «Şirvan və Fərqañə» dastanının süjeti ilk baxışda klassik məhəbbət dastanlarımızın struktur sxemi ilə «eyniyyət» təşkil etmir. Ancaq irəlidə dastanın süjetini ətraflı şəkildə təhlil edərkən görəcəyik ki, XX əsr Azərbaycan və özbək gəncliyinin, əməkçi insanların səciyyəvi nümayəndələri olan bu gənclərin arasında olan məhəbbət bütün «müasirliyinə» baxmayaraq, Aşıq Əhməd tərəfindən çox böyük ustalıqla klassik məhəbbət dastanlarının struktur sxeminə tabe edilmişdir.

Azərbaycan epik ənənəsində möcüzəvi doğuluş sakral qüvvəyə malik olanların (ağsaqqalın, dərvişin, «qurbanı olduqlarımızın», pirin və b.) duası (alqışı) və ya verdiyi sehrli vasıtənin köməyi ilə gerçəkləşir. Azərbaycan epik ənənəsinə görə qəhrəman doğularkən onun qəhrəman tipini müəyyən edən atributlar da peyda olur. Rövşən hələ Koroğlu statusuna keçməmiş epos onun adı və qılincini «təqdim edir». Şah İsmayıla eyni vaxtda onun adı Qəmərnisan (eyni səbəbdən – dərvişin sehrli olmasından) doğulur. Dastanlarda bir-çox halda qəhrəmanla sevgilisi eyni vaxtda və eyni səbəbə bağlı doğulurlar:

«Günlərin bir günlündə Əhməd vəzir yenə oturub övlad dərdi çəkirdi, bu zaman bir nurani dərviş daxil olub, salam verdi. Əhməd vəzir salamın cavabını verəndən sonra qalxıb dərvişin torbasını aldı, içində bir çəngə pul qoyub ona qaytardı. Dərviş qoltuğundan bir alma çıxarıb Əhməd və-

zirə verib dedi:

– Al, muradın hasıl olar, – deyə çıxıb getdi...

Əhməd vəzir axşama kimi almaya tamaşa elədi. Axşam rəxt-xalə girib yatdı. Gecənin bir aləmində gördü ki, evin bir tərəfindən divar yarıldı. Həmin alma verən nurani dərviş içəri girdi. Dərviş üzünü Əhməd vəzirə tutub dedi:

– Ay Əhməd vəzir, dünən sənə verdiyim almanı götürüb gedərsən Hatəm Soltanın hüzuruna. Almanı tən ortasından iki yerə bölərsən. Bir parçasını sən yeyərsən öz arvadın ilə, bir parçasını da Hatəm Soltan öz arvadı ilə yeyər. İnşallah, hər ikinizin övladı olar» (35, 102-103).

Azərbaycan epik ənənəsində dərviş obrazı bir neçə funksiya daşıyır:

Qəhrəmanın doğulması onun sehri ilə baş verir;

Qəhrəmana buta verir;

Qəhrəmani xəbərdar edir;

Qəhrəmana sehrli vasitə verir və s.

Azərbaycan epik ənənəsindəki dərviş Tanrı missiyasını yerinə yetirir.

«Oğuz Kağan», «Kitabi-Dədə Qorqud»da və «Oğuz-namə»də adətən, belə funksiyaları müdrik insanlar, şaman və ya tayfa ağsaqqalları olan Ulu Türk, Dədə Qorqud, İrkil Qoca icra edir. F.Bayata görə «dastandan gələn məsləhətçi, müdrik qoca obrazının invariantı ilk şaman və ya şaman hamisidir (47, 58-59). «Koroğlu»da həmin funksiyani Aşıq Cünun yerinə yetirir. Bəzi dastan və nağıllarda həmin statusda Xızır və ya Həzrət Əli obrazı çıxış edir.

Dərviş obrazının epik ənənədəki semantikasından özü-nün «Azərbaycan məhəbbət dastanlarının poetikası» əsərində geniş bəhs edən M.Cəfərli yazır: «Məhəbbət dastan-

lарында Мәшүqə ilahi gözəlliин дашиyicisi, İlahinin təcəlla-sıdır. Bu baxımdan dərviş – Xızır, Həzrət Əli Aşıqlə Mə-şuq arasında, əslində bu dünya ilə o dünya, insanlar dün-yası ilə İlahi Dünya arasında vasitəçilik edirlər. Bu vasitə-çilik dastanda həm birbaşa vasitəçilikdir (bu yolla qəhrə-manlar dünyaya gəlirlər, bir-biri ilə buta yolu ilə nişanla-nırlar), vasitəçilik həm də xilaskarlıq şəklində təzahür edir: mediator bütün qəhrəmanı xilas edir. İşə qarışmalı olur. Orasını da yada salaq ki, onun bütün xilaskarlıqları möcüzəli olur. Döyüşən qəhrəmanın könlünə söz doldurur, ona verilmiş müəmmaların cavabını sırılsız şəkildə qəhrə-mana «piçıldayır». Aşıq qəhrəman bütün hallarda öz hamis-inin köməyi ilə qələbə qazanır» (52, 166-167).

Oğlanla qızın biri-birilərinə aşiq olması Azərbaycan məhəbbət dastanlarının əksəriyyətində yuxuda «buta verilməklə» gerçəkləşir. Qəhrəmanın bir statusdan digərinə ke-çidini şərtləndirən butavermə prosesi onu (qəhrəmanı) aşağı çevirir, oxumaq, söz qoşmaq qabiliyyəti verir:

Buta verilməsi çox hallarda qəhrəmanın yuxuda dərvişin (Xızırın, Həzrət Əlinin, pirin) sırılsız «eşq şərabını» iç-məklə reallaşır. «Rəsul yatmışdı, yuxuda gördü ki, Tiflis şəhərində behişt misallı bir bağdadır, bunun başının üstündə ceyran misallı gözəl bir qız, qas kaman, gözlər piyalə, burun hind findığı, sinə Səmərqənd kağızı, məmələr şamama kimi yumurlanıb ipək köynəkdən baş vermişdir, ba-xanın əqlini aparır. Bu qızın yanında bir dərviş var. Dərviş qızın əlini Rəsula uzadıb:

– Rəsul, bu qız Tiflisli Sənanın qızı Şahsənəmdir, bunu sənə buta verirəm, çox çəkməz bir-birinizə çatarsınız, – deyib çəkildi.

Rəsul Şahsənəmin gözəlliyini görcək əqli başından çıxdı, dəlicəsinə ayılıb gördü ki, qəbiristanlıqdadır, amma yanında heç kimsə yoxdur. Vahimə içində qalıb, bədəninə qorxu düşdü. Ağzı köpüklənə-köpüklənə bir baş evlərinə tərəf qaçmağa başladı. Anası Badamxanım oğlunu bu halda görən kimi xəbər aldı:

— Oğul, bu nə gündür düşübsən, sənin üst-başını kim cırmışdır? Rəsul anasının sualına cavab verməyib hönkür-hönkür ağlamağa başladı.

Rəsulun səsinə ətrafdakı qonşular yığılıb xəbər aldılar ki, nə var, nə olmuşdur?

Rəsul dedi:

— Mən dərdimi dil ilə desəm, dilim alışib-yanar. Mənə bir saz verin, dərdimi sazla deyəcəyəm» (29, 170).

Tərki-vətən olub diyar-diyar gəzməyi özünün missiyası hesab edən aşiq bir ənənə olaraq öz qəhrəmanını səfərə göndərir. Qəhrəmanın macərası (qürbətə getmə) məhəbbət dastanlarının ən uzun hissəsini təşkil edir. «Tahir və Zöhərə», «Miskin Abdal və Sənubər», «Qul Mahmud», «Şah İslmayıl», «Qurbani» kimi onlarla xalq romanlarında qəhrəman buta alındıqdan sonra səfərə yollanır.

Qəhrəmanlıq dastanlarımızın süjet quruluşu (semantik struktur) məhəbbət dastanlarının strukturu ilə əsasən eyniyyət təşkil etsə də, birincilərdəki səfərin motivlənməsini şərtləndirən qəhrəmanlıq, ikincilərdə yerini «məhəbbətin gücünə» buraxır. Qəhrəmanlıq dastanlarında igid özünüttəsdiqi «kafərlə» döyüşdə gerçəkləşdirdiyi kimi, məhəbbət dastanının qəhrəmanı məhəbbətə sədaqətini və öz eşqinin haqq vergisi olduğunu deyişmə məclislərində isbata yetirir. Qəhrəmanlıq eposu ənənəsinə görə «qəhrəmanlıq-

la evlənmənin» şərti olan mübarizə ilə, zorla özünə həyat yoldaşı qaçırmə motivi məhəbbət dastanlarımızda yer almır. Lakin aşiqin qürbətə yollanması «Koroğlu» qollarındakı kimi qəhrəmanlıq məzmunundan nə qədər kənar olsada, ənənənin inersiyası ilə, hətta müasir dastanlarımızda belə bəzən dastanların və aşiq rəvayətlərinin adında əski motivlərini qorumaqdadır. Məsələn: «Aşiq Alının Türkiyə səfəri», «Aşiq Ələsgərin Qaraqoyunlu səfəri», «Aşiq Ələsgərin Qarabağ səfəri», «Növrəs İmanın Tiflis səfəri» və s.

Dastanlarımızda qəhrəmanın səfərə yollanması («evdən ayrılması»), əsasən aşağıdakı «səbəblərə» bağlanır:

I. Qəhrəman ziyankar düşməni məğlub etmək üçün evdən ayrılır;

II. Qəhrəman ov və ya qənimət əldə etmək üçün evdən ayrılır;

III. Qəhrəman özünə həyat yoldaşı qazanmaq üçün evdən ayrılır. Birinci hal yalnız qəhrəmanlıq dastanları üçün spesifikdir. «Oğuz Kağan», «Kitabi-Dədə Qorqud»un bir çox boylarında, «Koroğlu» dastanının bəzi qollarında rastlanılır. Nağıllarda da qəhrəman ona (ailəsinə, yurduna) ziyan vermiş fantastik qüvvələrin (məsələn, sehirli almanı oğurlayan divin) dalınca səfərə çıxır. İkinci və üçüncü səbəblə bağlı səfərlər həm qəhrəmanlıq, həm də məhəbbət dastanlarında rastlanılır.

«Qəhrəmanın özünə həyat yoldaşı qazanmaq üçün evdən ayrılması»nın dastanlarımızda bir-çox variant törəmələri vardır:

1) Qəhrəman qızdan xəbər tutub (və ya xəbərləşib), yaxud qızdan məktub alıb onun dalınca gedir (Məsələn, bəzi «Koroğlu» qolları).

2) Qəhrəman ona buta verilən məşuquna qovuşmaq üçün vətəndən ayrıılır.

II variantın da, bir qayda olaraq, dastanlarımızda iki tipi müşahidə olunur.

a) qəhrəmanın sevgilisi uzaq məmləkətdədir (uzaq məmləkətdə yaşayır, ya da uzaq məmləkətə köçüb);

b) sevgilisinə qovuşmaq üçün lazım olan başlığı əldə etmək üçün qəhrəman qurbətə yollanır

Sevgilisinə qovuşmaq üçün lazımi başlıq pulunu toplamaq məqsədilə qəhrəmanın öz doğma yurd-yuvasını tərk edib qurbətə yollanması müasir, daha doğrusu, nisbətən bizə yaxın dövrdə yaranan məhəbbət dastanlarında rastlanır. «Aşıq Alının Türkiyə səfəri», «Canbaxışın dastanı» kimi müasir dastanlarda həmin sosial yönümlü motivlənmə ön plandadır.

«Ələsgərnən Səhnəbanu»da da Aşıq Ələsgər kasib olduğundan sevgilisinə qovuşa bilmir, Aşıq Aliya qoşulub gedir, kəndinə döndükdə isə Səhnəbanunun Pullu Məhərrəmin oğlu Mustafaya verildiyini eşidir. (69, 414-431).

Səfərə çıxan qəhrəman yol boyu bir sıra maneələrlə üzləşməli, sınaqlardan çıxmalo olur.

M.H.Təhmasib Azərbaycan dastanlarında qəhrəmanın yol macərasında üç hali əsas və səciyyəvi hesab edərək yazmışdır: «Yol maneələrinin dastanlarımızda müxtəlif formulları vardır. Bunlardan ən əsası və səciyyəvi olanı aşağıda kiildir:

a) bəzi dastanlarımızın qəhrəmanları yolda xeyirxah adamlara rast gəlirlər. Misal üçün, Qurbani Saleh sövdəgərlə, Valeh Məsum Əfəndi ilə, Tahir Xanverdi sövdəgərlə və b. rastlaşır. Alim, fazıl, arif, şeiri, sənəti başa düşən,

sazdan-sözdən başı çıxan, yaxud varlı, dövlətli olan bu xeyirxah adamlar qəhrəmanı danışdırıb dərdini bilir, çaldırıb barmaqlarını, oxutdurub səsini və özünü yoxlayır, ağıllı, kamallı, məharətli bir gənc olduğunu müəyyən etdiķdən sonra getdiyi yoldan qaytarmağa çalışır, onu oğulluğa götürməyə, var-dövlətini ona tapşırmağa, hətta öz qızını, yaxud bacısını ona verməyə hazır olduqlarını deyirlər. Lakin nə bu nəsihətlər, nə sadalanan çətinliklər, nə də vəd edilən pul, dövlət, xoşbəxt, varlı həyat qəhrəmanı öz əzmin-dən, qərarından, eşqindən, butasından döndərə bilir...;

b) bir sıra dastanlarımızda qəhrəmanlar yolda həramilərə, qırx quldura, kəlləgözə rast gəlir, ölüm-dirim mübarizəsinə girirlər. Onlar əzab-əziyyət çəkirlərsə də öz sevgililərini unutmur, hər saat, hər dəqiqə fürsət axtarır, nəhayət, qurtarıb yenə butalarının dalınca gedirlər;

v) əksər dastanlarımızda isə qəhrəman gözəl, igid, ağıllı, zəkali, hətta sehirdən, əfsundan başı çıxan qızlara rast gəlirlər» (133, 7-8).

Azərbaycan dastanları üçün səciyyəvi olan bu keyfiyyətlər Aşıq Əhməd dastanları üçün də xarakterikdir. Növbəti yarımfəsildə görəcəyik ki, o, Azərbaycan məhəbbət dastanlarının ən klassik ənənələrini yaşatmaqla bərabər, eyni zamanda, özünü novator sənətkar kimi də təsdiq etmişdir.

SƏNƏTKARIN DASTAN YARADICILIĞI

Azərbaycan aşiq sənətinin Şirvan aşiq məktəbinə məxsus görkəmli nümayəndəsi, ustad sənətkar Aşıq Əhmədin dastan yaradıcılığı indiyə qədər öyrənilməmişdir. Bu ba-

xımdan, tədqiqatımızın bu fəsli Aşıq Əhmədin dastan yaradıcılığının monoqrafik şəkildə öyrənilməsinin ilk təcrübəsidir. Biz burada aşığın dastançılıq ırsını öyrənərkən eposşunaslığın dünya (148; 150; 151; 154; 155; 156; 159; 161; 162; 163; 165; 166; 168), həm də Azərbaycan (131; 60; 136; 120; 150; 78; 159; 67; 1; 74; 76; 11; 47; 133; 35; 36; 37; 38; 39; 40; 41; 42; 43; 44; 95; 104; 93; 4; 73; 132; 2; 61; 106; 134; 52 və s.) təcrübəsinin çox zəngin tədqiqat və mətn fondundan çıxış etmişik. Belə ki, istər dünya eposşunaslığında, istərsə də Azərbaycan dastanşunaslığında dastanlar, onların tipləri, təsnifi, məzmun və forma xüsusiyyətləri, mifoloji qaynaqlar, keçdiyi inkişaf mərhələləri, variativ özəllikləri və s. ilə bağlı çoxsaylı və dəyərli araşdırımalar aparılmış və nəticədə dastançılıq ənənəsi ilə bağlı sanballı elmi-metodoloji baza və mətn fondu yaradılmışdır. Aşıq Əhmədin yaratdığı dastanları Şirvan dastançılıq ənənələrinin klassik xüsusiyyətlərini özündə əks etdirməklə bu baza əsasında öyrənmək üçün dolğun material verir.

Məlumdur ki, Azərbaycan məhəbbət dastanları orta əsrlər sufi aşıqların yaradıcılıq ırsıdır. Təsəvvüf, fəlsəfi ideya bu dastanların məğzini, mahiyyətini təşkil edir. Amma bu dastanların hansı aşiq tərəfindən yaradılmasını müəyyənləşdirmək mümkün deyil. Dastançılıq ənənəsi orta əsrlərdən başlayaraq aşiq yaradıcılığının mühüm bir hissəsini təşkil etməkdədir. Bu ənənə müasir aşıqlar tərəfindən də davam etdirilmişdir. Müasir dövrün xarakterik xüsusiyyətindən biri də dastanı yaradan sənətkarın məlum olmasıdır. Dastanların özü, istər əski ozanların yaratdığı alplıq dastanları (boylar, oğuznamələr) olsun, istər orta əsr eşq (məhəbbət) dastanları olsun, istərsə də daha çox XIX

yüz il üçün xarakterik olan qaçaq dastanları olsun, ilk önce zamanla, dövr və dövranla bağlı olaraq meydana gəlmiş, özündə yarandığı zamanın ovqatını, tarixi təbəddülatlarını, hətta bəzi hadisələrin folklorlaşmış motivlərini yaşatmaqdadır.

Bu sənət ənənəsi müasirliyə doğru gəldikcə onda tarixiliyin, reallığın iştirakı artdılmışdır. XX yüzilin əvvəllərində və sovet dönəmində yaranan aşiq dastan və rəvayətləri də bu gerçəklilikdən kənarda deyil. Ona görə də, müasir aşıqların dastan yaradıcılığında yazılı ədəbiyyata yaxınlaşma meyli müşahidə olunur. Buna təsir edən amillər sırasında elmi dünyagörüşün kütləviləşməsi, dilin ədəbiləşməsi, folklor mühitlərinin zəifləməsi, elmi-texniki tərəqqinin sürətlənməsi və s. vardır. Digər tərəfdən, dirləyici auditoriyası gerçəkliyə uyğun olmayan, əsatiri, mifik, əfsanəvi məlumatı nikbin qarşılılamır. Ona görə də müasir aşıqlar (sovet dönəmi) da sovet gerçəkliliyinə uyğun real hadisələri dastan mövzusu kimi seçirdilər.

Amma bununla yanaşı bəzi mühafizəkar mühitlərdə, kəndlərdə aşıqlar klassik irsi repertuarının əsas hissəsi olaraq saxlayırdılar. «Abbas və Gülgəz», «Leyli və Məcnun», «Qərib və Şahsənəm», «Şah İsmayıł və Ərəbzəngi», «Əsli və Kərəm», «Koroğlu» kimi dastanlar belə mühitlərin mövcudluğu sayəsində qorunub qalmışdır.

Aşiq Əhməd klassik irsə bağlı bir sənətkar kimi, bu irsin mükəmməl bilicilərindən idi. Onun repertuarı klassik aşiq yaradıcılığının söz və musiqi ehtiyatlari ilə zəngindir. Digər tərəfdən, onun əski dastançılıq ənənələrinə sadıq qalaraq məhz o əsasda yaratdığı dastanları vardır. Təbii ki, bu təkcə ənənənin yaradıcı şəkildə davamı deyil, həm də

mühitin, şəraitin, dirləyicinin etdiyi diqqətdir. Aşığın dastan yaradıcılığı daha çox forma baxımından dastançılıq xüsusiyətlərini özündə əks etdirir. Məzmunca bu dastanlar müasirdir və real tarixi hadisələr, şəxsiyyətlər haqqında folklorlaşmış bədii lövhələrdir.

El arasında olan Aşıq Əhməd xalq ədəbiyyatından da çox bəhrələnmişdir. Aşıq Əhməd xalq arasında gəzən nəğil və rəvayətlərə yaradıcı yanaşmaqla onları nəzmə çəkmiş və tədricən yeni bir dastan yaratmışdır. Təsadüfi deyil ki, Aşıq Əhməd 20 dastan qoşmuşdur. Bu dastanlar həm dünənimiz, həm də müasir həyatımızda baş verən tarixi hadisələrlə bağlıdır. Məsələn, Əhmədin əmək, zəhmət adamlarından müasir gənclərin həyat tərzi, dünyagörüşü, ailə məişət, ictimai-siyasi motivdə «Aşıq Mirzə Bilal», «Şirvan və Fərqanə», «Yasər Xəzri və Səhər Təbrizi», «Canbaxış dastanı», «Qiyafət» fantastik və s. adlı xalq arasında sevilən dastanları mövcuddur. Bu dastanlardan yalnız altısı «Aşıq Mirzə Bilal», «Yasər Xəzri və Səhər Təbrizi», „Arif və Qərənfil”, “Gəlin-qaynana”, “Canbaxış və Qudyal”, “Aşıq və falçı” dastanları çap olunub.

Aşıq Əhməd dastanlarının əsas məzmun xüsusiyyəti onların müasir həyatımızla bağlılığında təcəssüm olunur. Bilindiyi kimi, belə bir mövzu müasirliyi ilk növbədə sovet dövrü ilə bağlı idi. Aşıqlar, ümumiyyətlə, bir sənətkar kimi sovet dönəmində sosializm quruculuğu prosesinə cəlb olunmuş və onların qoşduğu nəğmələrin, yaratdıqları dastanların mövzusunun «sinfî maraqlara» xidmət etməsinə xüsusi nəzarət edilmişdir. Sovet dönəmində hər cür bədii-estetik yaradıcılıq ciddi nəzarət altında idi və ideoloji çərçivəyə salınmışdı. Aşıq şeirində partiya, komsomol, kolxoz, traktor, pambıq,

üzüm,qırmızı bayraq, oktyabr kimi mövzular bundan irəli gəlirdi. Ancaq bütün bunlara baxmayaraq, aşıqlarımız bu ideoloji çörçivə daxilində də olsa sənətin klassik ənənələrini qorumağa çalışırdılar. Yaradıcılığı sovet dövrünə təsadüf edən Aşıq Əhmədin bir çox dastanları da mövzusu baxımından sovet quruculuğunun ön sıralarında gedən gənclərə həsr edilmişdir.

Əlbəttə, bu mövzular bu gün öz aktuallığını itirmişdir. Ancaq onların diqqətlə nəzərdən keçirilməsi göstərir ki, Aşıq Əhməd zamanın ideoloji çörçivəsində yüksək sənətkarlıq göstərib, Azərbaycan insanının heç vaxt dəyişməyən yüksək mənəvi keyfiyyətlərini, ali-insani duyğularını epikləşdirməyə, monumental epik-lirik «lövhələr» (dastanlar) yaratmağa nail olmuşdur. Belə dastanların səciyyəvi örnəyi kimi, «Şirvan və Fərqanə» dastanına diqqət yetirmək məqsədə uyğundur. Bu dastanın Aşıq Əhməd yaradıcılığı üçün xarakterik olan xüsusiyyətlərinin təhlil edilməsi bizə onun bu tipli dastan yaradıcılığının elmi mənzərəsini aydınlaşdırmağa imkan verər.

«Şirvan və Fərqanə» dastanı dastançılıq ənənəsinə uyğun olaraq üç ustادnamə ilə başlanır. «Dünyada» rədifli qoşma-ustadnamədə sənətkar mənalı ölüm yaşamağın «sirlərini» öz dinləyicisinə nəsihət edir:

*Ey insan, ağılnan ömrü vur başa,
«Ac ölüm - gec ölüm» demə dünyada.
Sükansız gəmi tək toxunub daşa,
«Nə edim», «Nə bilim» demə dünyada.*

*Həyat insan üçün oyuncaq deyil,
Şöhrət torpaqdadır, torpağa əyil.*

*Mənəli ömürlə daniş, oyna, gül,
«Arsız gəzim, gülüm» demə dünyada.*

*Əhməd, hər ürəyə sözünlə yol aç,
Ağlı qapısını döyməz ehtiyac.
Ağlınlı, eşqinlə zülmətə nur saç,
«Sönübdür məşəlim» demə dünyada. (18).*

Bundan sonra dastanlar üçün xarakterik olan ustadnamə qəlibi ilə («Ustadlar ustadnaməni bir deməyib, iki deyibdir. Biz də deyək, iki olsun, düşmənin ömrü gül kimi solsun»; «Ustadlar ustadnaməni iki deməz, üç deyər. Biz də deyək, üç olsun, paxıl adamların ömrü puç olsun») «Eylər» və «Qalma-sın» ustadnamələri verilir. Hər üç ustadnamə «ustad sözünün» klassik örnəyi olub, aşiq yaradıcılığının poetik özünə-məxsusluğunu təcəssüm etdirir.

Dastanın qəhrəmanı Şirvan adlı gəncdir. O, səkkizinci sinfi bitirdikdən sonra texnikuma daxil olur. Həmin məktəbi «əla» qiymətlərlə bitirib, doğma kəndinə qayıdır və burada «Şirvan» kolxozunda pambıqcılıq briqadırı işləməyə başlayır. Daim əmək yarışlarının qalibi olur və mü-kafatlandırılır. İdarə etdiyi pambıqyığan kombaynla əsl əmək hünərləri göstərir. Kombaynını «dəmir atım» deyə vəsf edir:

*Kişnə, dəmir atım, haray, həşir sal,
«Ağ qızıl» bunkerin dolsun, boşalsın.
Bulud kimi qalaq-qalaq yiğilsın,
Tayalar möhtəşəm qarlı dağ olsun... (18)*

Dastanın yurd hissəsinin başlanğıcı ilk baxışdan qeyri-ənənəvi təsir bağışlayır. Ancaq diqqət etdikdə gorürük ki, mövzunun müasirliyi, «pambıq qəhrəmanından» bəhs etməsi heç də dastançılıq ənənəsinin yaddaşda yaşayan sxemlərini tamamilə üstələyə bilməmişdir. Əksinə, klassik dastanların sabit quruluş sxemi burada özünü alt qatda qorumaqda, saxlamaqda davam etmişdir.

Bildiyimiz kimi, istər qəhrəmanlıq, istərsə də məhəbbət dastanlarında baş qəhrəman özünün qeyri-adilikləri ilə seçilir. Onun doğuluşundan tutmuş yetkin igid olana qədər keçdiyi «yol» (qəhrəmanlıq dastanlarında döyüşçüyə, məhəbbət dastanlarında haqq aşiqinə çevriləməsi) qeyri-adi yolla olur. Bir sözlə, o, hamidan fərqli olur. Bu, dastançılıq ənənəsində qəhrəmana verilən epik xarakteristika və davranış kodudur. Diqqət etsək görərik ki, zahiri qatda görünməsə də, Aşıq Əhmədin qəhrəmanı olan Şirvan da öz «qeyri-adilikləri» ilə seçilir: o, sevdiyi peşəsinə böyük məraq göstərir. Biz onu hər yerdə bir «qəhrəman» kimi görürük. Təhsildə də, işdə də birincidir. Bu birincilik, başqa sözlə, əmək qəhrəmanlığı klassik dastançılıq ənənəsi çevrəsindən yanaşdıqda gorürük ki, dastan qəhrəmanlarının qeyri-adi igidliliklərinə mənaca bərabərdir. Yəni Aşıq Əhməd Şirvan obrazını klassik dastançılıq ənənəsindən gələn cizgilər əsasında qurmuşdur. Hətta bu halda onun «dəmir atım» deyə vəsf etdiyi kombaynı da epik qəhrəmanın onun özü kimi qeyri-adi olan atına uyğundur.

Biz klassik məhəbbət dastanlarımız üçün əsas tematik ənənə olan «haqq aşiqliyini» də bu dastanda müasirləşdirilmiş şəkildə gorürük. Belə ki, evlənmək yaşına çatmış Şirvanın ata-anası ondan nə qədər xahiş etsələr də, o, evlənməyə

razılıq vermirdi: «Şirvanın evlənmək vaxtı çoxdan çatmışdı. Valideynləri nə qədər yalvarırdısa, o, «evlənirəm» sözünün üstünə gəlmirdi ki, gəlmirdi» (18).

Tamamilə adı olan bu təhkkiyə parçası, əslində, klassik dastan ənənəsi ilə bağlıdır. Məhəbbət dastanlarında hələ buta almamış qəhrəman ata-anasının evlənmək xahişlərini qəbul etmir. Bu, dastan poetikasına uyğun olaraq, dirləyiçinin qəhrəmanın qeyri-adi olan buta sevgisinə, bir növ “hazırlanmasıdır”. Eyni poetik üsuldan Aşıq Əhmədin istifadə etməsi də göz qabağındadır. Doğrudan da, Şirvanın sevgisi «qeyri-adi» olur. O, Özbəkistandan olan Fərqanə adlı qızı aşiq olur. Bu qız da adı bir qız deyil, əmək qəhrəmanıdır.

«Günlər keçdi, aylar ötdü, bir il pambıqbecərmə mövsümündə Azərbaycan pambıqçuları Özbəkistan pambıqçularına təcrübə mübadiləsi üçün qonaq getmişdilər. Nümayəndələr arasında tarla bahadırı Şirvan da vardı.

Şirvan bir dəstə nümayəndə ilə «Pravda» kolxozunun pambıq sahəsində qabaqcıl manqa başçısı, mexanizator, yenicə Lenin ordeni ilə təltif olunmuş Fərqanə adlı gözəl, göyçək bir qızla həmsöhbət oldu. O, Fərqanənin bütün iş fəaliyyəti ilə maraqlanaraq onu xeyli sorğu-sual etdi» (18).

Dastanın bundan sonrakı hissəsində məhəbbət dastanlarına məxsus klassik ənənə özünü parlaq şəkildə təcəssüm etdirir. Şirvan və Fərqanə ilk baxışdan bir-birlərini sevirlər. Dastanın bu hissəsi, doğrudan da, klassik ənənələr səviyyəsindədir. Xüsusilə, Şirvan və Fərqanənin dilindən deyilmiş şeirlər aşiq şeirinin klassik nümunələri səviyyəsindədir.

“Kənd təsərrüfatı işinə dair nə lazım idisə, sorğu-sual nəticəsində bir-birlərinə bildiklərini öyrətdilər, bilmədiklərini öyrəndilər. Lakin hər iki ürəyi bir-birinə bağlayan ilk baxışın mənası barədə heç bir söz tapıb danışmağa cürrət edə bilmədilər”. Bu da əsl insanlığı təmsil edən abır və həyanın nəciblik ismətidir. Onlar pambıq tarlasını qarış-qarış dolaşdıqca, cərgələr arası hər koldakı ağ, yaşıł, əlvan gülləri və qozaları birbəbir əlləri ilə yoxlayıb nəzərdən keçirdikcə məhsuldarlıq barədə hərəsi öz ürək sözünü deyə-deyə, bir-birlərinə məna dolusu baxışlarla sanki məhəbbət aləmindən də ağız dolusu danışırlarmış. Baxışlardan ürəklərə, ürəklərdən qana keçən məhəbbət odu get-gedə nə tə-hər közərirdisə, nə alovu, nə də tüstüsü görünməyirdi. Hə-min gün axşama qədər o görüşlər, o baxışlar, o söz-söhbətlər davam ctdi. Axşam hərə öz yatağına çəkiləndən sonra, məhəbbət bəlasına düçar olan hər iki aşiqi-məşuq sübhə qədər çımir etmədilər. Şirvan nə qədər gözlərini yumurdu ki, yatsın, o dəqiqə Fərqanənin əksi gözləri önündə canlanır, yuxusu ərşə çəkilirdi. Şirvan yata bilməyib, qələm-kağız götürüb, görək Fərqanə üçün nə yazdı:

Şirvan:

*Gözlərimdə titə kimi həkk olub,
Mələk misallı baxışın, Fərqanə!
Aldı taqətimi, kəsdi nitqimi
Sorğu-suallı baxışın, Fərqanə!*

*Sədəqə eylərəm yolunda canı,
Kəs, qaytarma pırə gələn qurbanı.*

*Qorxuram qətlimə verə fərmani,
Hökmü zəvallı baxışın, Fərquanə!*

*Şirvan qurban sən tək özbək gülünə,
Kedək, anam siğal versin telinə.
Şölə saçsin Azərbaycan elinə
Günəş camallı baxışın, Fərquanə!*

Şeir bitər-bitməz səhər açılır. Şirvan qonaq otağının həyətindəki bağçaya çıxır. Nə görsə yaxşıdı?!

Görür, baxçada bülbüllər fəqan eyləyir, güllərin arasından canlı bir «gül» üfüqlərdən boyanan günəş kimi bütün gülşəni rövşən eyləyibdi. Şirvan qızı tərəf yaxınlaşır görür, dünənnən itirdiyi şikar gözlənilmədən bərədən boylanır.

Şirvan salam-kalamnan sonra kağıza bükülü ürək sözlerini Fərquanəyə verir. Fərquanə Şirvanın məktubunu oxuyub qurtardıqdan sonra ikilərindən başqa heç kəs eşitmə-yən bir səslə aldı görək Şirvana nə dedi:

Fərquanə:

*Sənnən ayrılandan gecə sübhədək
Bu bağda güllərlə məkan etmişəm.
Gah bürkü meh əsib, gah sərin külək,
Şeyda bülbüllərlə fəqan etmişəm.*

*Səni görçək mən avqustun onunda
Məskan verdim ürəyimin qanında.
Nahaq yerə tanış-biliş yanında
Öz-özümü rüsvay-cahan etmişəm.*

*Səndə Fərquanəyə yox imiş meyil,
Bilsəydim, heç sənə verməzdim könül.
Sən kişisən, kişilərə mam deyil,
Bu sevdada mən çox ziyan etmişəm». (18)*

Klassik məhəbbət dastanlarının sevgi ənənəsinə uyğun olaraq qəhrəmanlar bir-birilə əhd-peyman bağlayırlar və Şirvan vətənə – Azərbaycana dönür. Fərquanəni sevdiyini ata-anasına bildirir. Valideynlər sevinə-sevinə bu işə razı olurlar. Fərquanə Azərbaycana gəlin gəlir. Toy olur və toyun sonunda aşiq duvaqqapma deyir. Bu duvaqqapma klassik məhəbbət dastanlarında olduğu kimi, həm toyun, həm də dastanın yekunu olur:

«Şirvan bütün əhvalatı ata və anasına nağıl edir. Ata-ana da sevindiklərindən quşlardan qanad, şimşəklərdən sü-rət alıb özbək qızı Fərquanəni Azərbaycan oğlu Şirvana gəlin gətirdilər. İndi aşiq görək toyun duvaqqapmasını necə deyir:

Əhməd:

*A dostlar, bir əl çalın,
Yetirək sona dastanı.
Sevgi-zəhmətdən yaranan
Bu aşiqanə dastanı.*

*Məclis qur, aşiq qardaşım,
Car et cahana dastanı.
Mübarək bu iki gəncin
Mərdi-mərdana dastanı.*

*Təki bütün cavanlara
Belə sevgi qismət olsun.
Eşqə, sənətə, zəhmətə
Qarşılıqlı hörmət olsun.*

*Böyük-kicik arasında
Abır, həya, ismət olsun.
Vəsf edib, «afərin» deyək
Hər növcavana dastanı.*

*Gənclər gənclikdə yol seçsin,
Şan-şöhrəti əskilməsin.
Baharda gül-çiçək açıb,
Qişda solub tökülməsin.*

*Sizə vəsiyyət edirəm,
Qoy gələcək nəsil desin:
«Əhməddən yadigardı
«Şirvan-Fərqañə» dastanı». (18)*

Elmi səbəblərdən təsvirinə bir qədər geniş yer verdiyimiz «Şirvan və Fərqañə» dastanı həm Aşıq Əhmədin bu tipli dastanları (sovət əmək quruculuğu qəhrəmanlarına həsr edilmiş dastanlar), həm də ümumiyyətlə, bütöv dastan yaradıcılığı ilə bağlı bir sıra elmi qənaətlərə gəlməyə imkan verir:

1. «Şirvan və Fərqañə» dastanının təhlili göstərir ki, Aşıq Əhməd dastan yaradıcılığında klassik dastançılıq ənənələrinə sadıq qalmışdır. O, sovet əmək quruculuğu mövzusunu məhəbbət dastanlarının süjet sxeminə uyğunlaşdırılmış-

dır. Bir sənətkar kimi klassik dastançılıq ənənələrini dərin-dən bilən, Azərbaycan məhəbbət dastanlarının mahir ifaçısı kimi tanınmış sənətkar «pambıq mövzusunu» çox ustalıqla klassik dastan süjetinə «keçirmiş» və bununla da ilk baxışda «ideoloji-təbliğati» təsir bağışlayan bu mətni sənət əsərinə çevirə bilmüşdir. Sovet əmək quruculuğu mövzusunda dastan yaratmağa sadəcə «məhkum olan» aşiq yol verilmiş ideoloji çərçivə daxilində sənətin müqəddəs ənənələrinə sadıq qalmış və bununla dastançılıq ənənəsini yaşatmağa müvəffəq olmuşdur. Onun digər dastanları (xüsusilə «Aşıq Bilal» dastanı) göstərir ki, belə ideoloji mövzulu dastanlar aşağı daha dərin sənətkarlıq xüsusiyyətlərinə malik olan dastanlar yaratmaq üçün, bir növ, vasitə rolunu oynamışdır.

2. Aşıq Əhməd «Şirvan və Fərqanə» dastanında klassik dastançılıq ənənələrinin bir sıra parametrlərindən yaradıcı şəkildə istifadə etmişdir. Bu, ilk növbədə özünü dastanın süjet quruluşunda göstərir.

Dastanın süjet quruluşu klassik məhəbbət dastanlarında olduğu kimi, mürəkkəb struktura malik deyil. Şirvan səkkizinci sinfi bitirib texnikuma daxil olur. Doğma kolxozlarında əmək fəaliyyətinə başlayıb yarışların qalibinə çevrilir. Özbəkistanda təcrübə mübadiləsində olarkən Fərqanə adlı özbək qızını sevir və onlar evlənirlər.

Dastanın süjeti bütün sadəliyi ilə klassik məhəbbət dastanlarının süjet quruluşunun əsas parametrlərindən qıraqa çıxmır. Süjetdə əmək «motivinin» zahiri qatı təşkil etdiyi açıq/aydın görünür. Əsas diqqət gənclərin sevgisinə verilir. Şirvanla Fərqanənin bir-birlərinə klassik dastanarda olduğu kimi, «bir könüldən min könülə aşiq olmaları», öz sevgilərini izhar etmə üsulları və nəhayət, bu sevginin

məhəbbət dastanlarının süjet sonluğuna uyğun olaraq toyla qurtarması Aşiq Əhmədin sənətkar kamilliyi ilə yanaşı, klassik dastançılıq ənənələrinə sadıqlıyını də göstərir.

3. «Şirvan və Fərqanə» dastanının formal-poetik quruluşunda dastançılıq ənənəsinin həmişəyaşar elementlərindən lazımlıca istifadə edilmişdir. Buraya, xüsusilə, dastanın kompozisiyasının bir sıra davamlı elementləri aiddir: «Şirvan və Fərqanə» klassik məhəbbət dastanlarında olduğu kimi, üç ustادnamə ilə başlayır və duvaqqapma ilə bitir. Təkcə məhəbbət dastanları üçün deyil, ümumiyyətlə, dastanların, demək olar ki, hamısı üçün səciyyəvi olan deyişmə motivindən də istifadə edilmişdir. Şirvan və Fərqanə öz məhəbbətlərini şeirlə bildirirlər. Qarşılıqlı şəkildə şeirləşmə sevginin ifadə vasitəsi kimi dastanın kompozisiyasına onun mühüm ünsürü kimi daxil olur.

4. Dastanın dili klassik dastançılıq ənənəsinin üslub sistemini özündə əks etdirir. Buraya, xüsusilə qəlib-ifadələr aiddir. Bu baxımdan, dastanda «Gəzək diyarbadiyar, dolanaq elbəel, sizə xəbər verək...», «Görür bülbüllər fəqan eyləyir...», «Söhbət təmamə yetəndən sonra...», «Ata-ana da sevindiklərindən quşlardan qanad, şimşəklərdən sürət alıb...» kimi ifadələrdən geniş istifadə olunmuşdur. Bu, o deməkdir ki, dastanın süjet təhkiyəsində klassik dastançılıq ənənələrinin bədii təsvir və ifadə vasitələrinin sabit, dəyişməz sistemi öz işləkliyini saxlamışdır.

5. Dastan qəhrəmanlarının adları Azərbaycan dastançılığının çox qədim bir ənənəsindən soraq verir. Dastanlarda advermə xüsusi motivdir. Qəhrəmanlara ad verilməsi onun sosial-mənəvi statusunun göstəricisi kimi çıxış edir. Məhəbbət dastanlarında sevgililərin adları təsəvvüfi seman-

tika daşıyır. Azərbaycan folklorşunaslığında son illərdə aparılmış tədqiqatlardan, xüsusilə filologiya elmləri doktoru H.İsmayılovun sistemli və ardıcıl şəkildə apardığı araşdırımlardan (83; 86; 87; 88; 89; 90; 91; 92 və s.) məlum olduğu kimi, klassik məhəbbət dastanlarının poetik mənə sistemi bütövlükdə təsəvvüflə bağlıdır. Folklorşunas M.Cəfərli məhəbbət dastanlarında advermənin addəyişmə şəkillərini də aşkarlamışdır (52, 91-98).

Biz «Şirvan və Fərqanə» dastanında klassik dastanlarda olduğu kimi, advermə, yaxud addəyişmə ilə rastlaşmasaqla, əvəzində qəhrəmanların adlarında ifadə olunmuş çox qədim ənənə ilə üzлəşirik.

Dastandan məlum olduğu kimi, Şirvan – azərbaycanlı, Fərqanə – özbəkdir. Eyni zamanda, Şirvan və Fərqanə uyğun olaraq Azərbaycanda və Özbəkistanda məşhur bölgələrin adlarıdır. Bu, ilk baxışdan adı simvollaşdırma təsiri bağışlayır.

Tədqiqat göstərir ki, Aşıq Əhmədin öz qəhrəmanlarının yer adları ilə adlandırma qan-gen yaddaşından gələn çox qədim ənənə, əski epik düşüncə ilə bağlıdır. Babalarımız oğuz türklərinin ulu babası – əcdadı olan Oğuz kağanın adı, eyni zamanda, onun xalqının adıdır. Yəni Oğuz adı həm ulu əcdadı, həm də xalqı ifadə edir. Eləcə də, «Kitabi-Dədə Qorqud» dastanında Bayandır xanın, Salur Qazanın və s. adlarını xatırlayaq. Bayandır xanın adı, eyni zamanda onun mənsub olduğu tayfanın adıdır. Salur Qazanın adındakı «Salur» ad-təyini, həm də Oğuz tayfası olan salurların adıdır. Bu baxımdan, epik qəhrəmanın adında onun mənsub olduğu xalqın (bütöv etnosun, yaxud ayrı-ayrı tayfaların) adının ifadə olunması qədim etnik-mədəni düşüncə

ilə bağlıdır. Arxaik dastançılıqda epik qəhrəman etnosu təmsil edir və onun epikləşmiş simvolu kimi çıxış edir. Bu baxımdan belə bir qənaətə gəlmək olur ki, Aşıq Əhmədin Azərbaycan və Özbək millətindən olan qəhrəmanları yer adı ilə adlandırması bir təsadüf olmayıb, aşığın yaradıcılığında təzahür edən əski dastançılıq ənənəsidir. Aşığın dastanlarının ümumi şəkildə nəzərdən keçirilməsi göstərir ki, onun öz qəhrəmanlarının əski dastançılıq ənənəsindən gəlməklə yer adları ilə adlandırması sistemli səciyyə daşıyır. Belə ki, biz bunu Aşıq Əhmədin «Yasər Xəzri və Səhər Təbrizi» dastanının qəhrəmanlarının adlarında da eynilə müşahidə edirik.

Aşıq Əhməd həm məzmun, həm də forma baxımdan çox mükəmməl olan bu dastanda xalqımızın milli taleyi ilə bağlı çox mühüm bir məsələyə toxunmuş, Azərbaycanın milli birliyini əsərin mövzusuna çevirmişdir. İkiyə bölünmüş vətən, parçalanmış Azərbaycan torpaqları millətinə bütün qanı, canı və sənəti ilə bağlı olan Aşıq Əhmədi həmişə düşündürmiş və aşiq adını çəkdiyimiz dastanı «cə-nub» mövzusuna həsr etmişdir. Burada ilk öncə qəhrəmanların adları diqqəti cəlb edir. Yasər Xəzri Azərbaycanın qüzeyindən, Səhər Təbrizi isə güneyindəndir. Aşıq Əhmədin «Şirvan və Fərqanə» dastanının qəhrəmanları azərbaycanlı və özbəkdirsə, «Yasər Xəzri və Səhər Təbrizi» dastanında qəhrəmanların hər ikisi azərbaycanlıdır. Bu iki dastanda adla bağlı epik səhnəni müqayisəli şəkildə təhlil etdikdə Aşıq Əhmədin dastan yaradıcılığının səciyyəvi cəhətləri ilə bağlı bu qənaətlərə gəlmək mümkün olur:

1. «Yasər Xəzri və Səhər Təbrizi», «Şirvan və Fərqanə» dastanlarında baş qəhrəmanların milli baxımdan

əhəmiyyətli, dəyərli olan sözlərlə adlanması bunun Aşıq Əhməd dastançılığı üçün səciyyəvi epik-poetik üslub olduğunu göstərir.

2. Dastanlarda baş qəhrəmanların adlarında milli varlığın işarələnməsi Aşıq Əhmədin öz xalqına, milli mədəniyyətə, millətin tarixi taleyinə bağlı sənətkar olmasının təzahürüdür.

3. Aşıq Əhmədin «Yasər Xəzri və Səhər Təbrizi», «Şirvan və Fərqanə» kimi dastanlarında baş qəhrəmanların adlarının milli varlığa birbaşa işarə etməsi açıq və gizli mənalara malikdir:

— «Yasər Xəzri və Səhər Təbrizi» dastanında adlarda ifadə olunmuş simvolika açıq məna daşıyır. Yasərlə Səhərin bir-birinə qovuşmasında ikiyə bölünmüş Azərbaycanın birləşəcəyinə, bütövləşəcəyinə olan inam bədiiləşmiş, epik-lirik monumentallıq kəsb etmişdir.

— «Şirvan və Fərqanə» dastanında azərbaycanlı Şirvanla özbək Fərqanənin bir-birinə qovuşmasında Aşıq Əhmədin dili bir (Azərbaycan və özbək türkçələri), qanı bir (ümumtürk kökü), dini bir (islam dini) olan iki türk-müsəlman xalqının gələcək milli-mənəvi birliyinə olan inamı gizli məna qatı şəklində ifadə olunmuşdur.

4. Aşıq Əhməd repressiyalar dövrünün canlı şahidi olan sənətkar kimi xalqımızın başına gətirilmiş milli müsibətlərdən yaxşı xəbərdar idi. Ona görə də onun bir sıra dastanlarında baş qəhrəmanların simasında milliliyi qabartması bir təsadüf olmayıb, aşığın milli faciələrə, milli taleyin acı hadisələrinə olan münasibətidir. Bunu «Yasər Xəzri və Səhər Təbrizi» dastanının təhlili bütün dolğunluğu ilə

ortaya qoyur. Dastandan aşığın Azərbaycanın tarixi talyinə münasibəti, milli düşüncələri aydın şəkildə görünür.

«Yasər Xəzri və Səhər Təbrizi» dastanı mahiyyət etibarı ilə məhəbbət dastanı olsa da iki gəncin timsalında böyük bir xalqın bölünməsi, ayrılığa məhkum edilməsi, parçalanması, xalqının mənəviyyatının tapdalanması kimi ictimai siyasi motivlərlə zəngindir.

Ustad sənətkar Yasər və Səhər surəti ilə əsrlərlə iki yerə ayrılmış bir xalqın taleyinə acıyır, ağrıyır, xalqı ikiyə bölgənlərə öz qəzəb və nifrətini ifadə edir. O, Kövsərin dili ilə Yasər və Səhərin qovuşmasını arzulayır. Bu qovuşma əslində o taylı bu taylı Azərbaycan xalqının qovuşmasının rəmzidir.

*Yeri, göyü, ərşि, kürsü yaradan,
Haqqı-haqdan, şəri-şərdən ayırma!
Ağılı fikri, xoş əməlləri,
Yaratdığını heç bəşərdən ayırma!*

*Çəkilsin səmadan tüstü, çən, duman,
Yer üzündə nə zülm olsun, nə də qan!
Günəşi gündüzdən, ayı axşamdan,
Dan ulduzun üfüqlərdən ayırma!*

*Yarəbb, bu alqışı eşit Kövsərdən,
Zəfərlə gəlsin oğlum səfərdən!
Xan Arazı Kürdən, Kürü Xəzərdən,
Yasəri də o Səhərdən ayırma!*

Səhər dastanda dərin mənəvi keyfiyyətlərə malik surət kimi yaradılmış qaynanasının xeyir-duasını oxuyub qəlbini fərəhlə dolur. Gözlərini yumub şirin xəyala dalır: guya Təbrizdən Bakıya gəlin köçür. Bakı-Təbriz arasındaki sərhəd, çal-çəpər sökülüb, şimali, cənubi Azərbaycan yenə də əzəlki kimi doğmalaşıb, birləşib... (19)

Bu dastan Aşıq Əhməd sənətkarlığının daha bir keyfiyyətini ortaya qoyur. Belə ki, dastanda sənətkar müdrikliyinin epik yaddaş tarixi müasirləşmişdir. Sovet dönməmində yaradılmış əsərdə milli arzunun romantik təcəssümü xəyal, fantaziya kimi yaradılmamışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra necə-necə qızlarımız Təbrizdən Bakıya, Bakıdan isə Təbrizə gəlin köçmüştür. Demək, aşığın bədii idealı həyat gerçəkliliyinə dönmüşdür. Ancaq buna təkcə dastan bədiiliyində ifadə olunmuş epik romantizmin təzahürü kimi yanaşmaq olmaz. Bu, ilk növbədə Aşıq Əhmədin sənətkar şəxsiyyətində təcəssüm etmiş xalq müdrikliyidir.

Aşıq Əhməd saç-saqqalını el məclislərində, xalq arasında ağartmış sənətkar idi. Heç vaxt unutmaq olmaz ki, aşıqlar öz ustadlarından təkcə sənətin sırlarını öyrənmirdilər, həm də minillərə siğmayan əxlaq dərsi, müdriklik təcrübəsi əxz edirdilər. Aşıq Əhməd də çox qədim əxlaqı-mənəvi ənənələrə malik Şirvan aşiq mühitində yetişmiş sənətkar kimi öz ustadlarından ulu müdriklik əxz etmişdi. Məhz bu, ona zorla ayrı salınmış, parça-parça edilmiş Azərbaycan xalqının birləşəcəyinə, öz əzəli və əbədi birliyinə qovuşacağına inam yaratmışdır. Əslində, aşığın «Yassər Xəzri və Səhər Təbrizi» dastanında ifadə olunmuş milli vəhdət ideyası aşığın qan-gen yaddaşında minillərlə yaşı

olan etnik-mənəvi bütövlüyün boy verməsi, epik-poetik təcəssümünü tapmasıdır.

Aşıq Əhməd yarım əsr dən çox müddətdə öz hafizəsin-də iyirmidən çox dastanı, o cümlədən Azərbaycan dastan-larının Şirvan aşiq mühitinə xas olan çoxlu variantlarını qoruyub saxlamaqla öz deyimində bir qədər də təkmilləş-dirmiş, şirinləşdirmiş, təravətləndirmişdi. Daha çox sev-diyi, söyləməkdən doymadığı dastanlar isə «Tufarqanlı Abbas», «Zəncanlı Qurbani», «Koroğlunun Bağdad sə-fəri», «Koroğlunun Tovqat səfəri» olub.

Şirvan sakinlərinin söyləmələrinə görə, əvvəllər iki-üç gün toy gedər, camaat da yerindən tərpənmədən, yorulma-dan Aşıq Əhmədin söylədiyi dastanlara qulaq asarmış. Aşıq toyxanada Koroğludan deyəndə Koroğluya, Kərəm-dən danışanda eşq oduna yanan aşiqə, Əslidən, Leylidən deyəndə incə, lətif bir qadın obrazına girərmiş. Keçəl Həmzəni oynayanda o qədər gülərmışlər ki, barmaqlarını kəssən xəbərləri olmazmış. Keşişi oynayanda isə obrazı o qədər qəddarlıqla, əzazilliklə oynayarmış ki, camaat yer-bəyerdən ona qarğış, nifrət yağıdırarmış. Hətta, deyirlər ki, hər dəfə dastana bir ayrı bəzək, bir ayrı çalar, rəng vuramış, bəzən çalanlar da əllərini saxlayıb, heyran-heyran, yeni dastan dinləyirmiş kimi ona qulaq asarmışlar.

Aşıq dilində meydangirlilik, ədəbi dildə səhnə mədə-niyyəti adlanan bu xüsusiyyət Aşıq Əhmədin zənginliyin-dən, natiqlik, aktyorluq, rəqqaslıq qabiliyyətindən, onun dərin hafizəsi, hazırlıcabılığı, fitri istedadından irəli gəlirdi. Bütün bunlar onun yaratdığı dastanlara da eynilə xasdır.

Aşıq Əhmədin bir kəlməsi var: «Həkim insan əzasının mühəndisi, aşiq isə insan qəlbinin dilmancıdır. Aşıq yüz-

lərlə tamaşaçısının dilini tapdığı, ürəyini oxuduğu üçün sevilir, alqışlanır». Bu mənada, o, yaratdığı dastanlarında da dinləyəcılörinin «qəlbinə yol tapmaq», «ürəyini oxumaq» məqsədini bir an olsun belə unutmamış, bu cəhətləri öz dastan yaradıcılığının başlıca bədii-estetik meyarına çevirmişdi.

Aşıq Əhmədin dastan yaradıcılığının səciyyəvi keyfiyyətlərindən biri onun öz qəhrəmanlarının lirik portretlərinin yaradılmasına xüsusi fikir verməsində təzahür edir. O, yaratdığı dastanların forma-məzmun vəhdətinə qarşı diqqətli olmuş və bu baxımdan, dastanların nəsr (yurd) hissəsi ilə nəzm hissəsinin poetik məna, formal-poetik gözəllik ahəngini təyin edə bilmişdir. Aşıq Əhməd dastançılığının bu cəhətinə diqqət verilməsi aşığın dastançılıq texnikasının özü-nəməxsusluğunu aşkarlayır.

Aşıq dastan qəhrəmanlarının dili ilə verdiyi şeirlərdə təkcə məna və forma gözəlliyinə qarşı həssas olmamış, eyni zamanda dastanın nəsr-süjet hissəsinin şeirlərin poetik məzmunu ilə bağlanmasına çalışmışdır. Elə buna görə də, biz qəhrəmanları mənəvi xarakterlərinin ifadəsi baxımdan heç vaxt bir-biri ilə uyuşmayan, həməhənglik təşkil etməyən iki fərqli planda görmürük. Epik qəhrəman nəsr hissəsində öz hərəkətləri ilə qabarık göründüyü kimi, nəzm hissəsində də qəlb dünyası ilə parlaq formada ifadə olunur.

«Rəhniyə və Fərmail» dastanında Fərmailin dilindən deyilmiş gözəlləmə-qoşmaya nəzər salaq:

*Xalıq nə xoş gündə xəlq edib siz,
Yenə nə çıxmışız seyrana, qızlar?!*

*Sizə gözəlliyi bəxş edən özü
Qalıb öz işinə heyran, a qızlar!*

*Açılib qönçətək yaz bahar ilə,
Oynamayın hər vəfasız xar ilə.
Qovuşub bir əhli-vəfa yar ilə
Hərəniz olasız bir ana, qızlar.*

*Yarla bəxt ulduzum barişsin deyə,
Mənə əmr etsəniz uçaram göyə,
Vəslə yetsin Fərmailnən Rəhniyə,
Bizə qonaq gəlin Arana, qızlar. (20)*

Bütöv şəkildə təqdim etdiyimiz bu gözəlləmə-qoşma dastandan bir yarpaqdır. Ancaq ümmandan bir damla bütöv okeanın üzvi keyfiyyətlərini özündə əks etdirə bildiyi kimi, «Rəhniyə və Fərmail» dastanından verdiyimiz bu bir «yarpaq» da bütöv dastanın məzmun və forma gözəlliyini, onu yaradan sənətkarın dastançılıq qabiliyyətini, söz qoşmaq qüdrətini özündə parlaq şəkildə əks etdirir. Ancaq gözəlləmə-qoşmanın daşıdığı bədii-estetik yük, poetik məna anlamı bununla məhdudlaşdırır. Belə ki, şeirdə Aşıq Əhmədin epik obraz yaratma qabiliyyəti lirik boyaların əlvanlığı ilə öz təcəssümünü tapmışdır. Burada qəhrəmanın (Fərmailin) epik portreti (hərəkətlərdə ifadə olunan xarakteri) ilə lirik portreti (qəlb, mənəviyyat dünyasının təsviri) vəhdətdədir. Dastanın bütün epik mahiyyəti (süjetdə ifadə olunan epik ideya) bu bir yarpaq şeirdə bütün gözəlliyi ilə ifadə olunmuşdur. Bu mənada, gözəlləmə-qoşmada qəhrəmanın obrazının epik bütövlüyü mənaların qatbaqat lay-

lanması şəklində müşahidə edirik. Ona görə də şeirdə aşağıdakı mənaları görüb aşkarlamaq olur:

1. Qəhrəmanın lirik portreti ilk növbədə onun qəlb aləminin ilahi boyaları şəklində üzə çıxır. Qızlara tərif deyən Fərmail onların gözəlliyi qarşısında vəcdə gələrək şeir qosur. Diqqətəlayiqdir ki, Fərmail bu gözəlliyi ilk növbədə ilahi hadisə kimi tərənnüm edir. Beləliklə, insan gözəlliyi Aşıq Əhmədin yaratdığı qəhrəmanın qəlbində ilk növbədə ilahi hiss və duyguları oyadır. Bu, o deməkdir ki, Aşıq Əhmədin obraz yaradıcılığında ilahi mizanlar ənənədən-gəlmə hadisə kimi özünə sabit yer tutur. Sənətkar özünün gözəlliklə bağlı ilahi-estetik düşüncələrini yaratdığı qəhrəmanın lirik portretində təcəssüm etdirir. Burada bir məqam da diqqətəlayiqdir. Şeirdə:

*«Sizə gözəlliyi bəxş edən özü
Qalib öz işinə heyran, a qızlar!»*

— misralarında Azərbaycan poetik fikir tarixi üçün nadir olan obraz yaradılmışdır. Dini-fəlsəfi düşüncədə gözəlliyin mütləq səviyyəsi Allahın gözəlliyidir. Allahın gözəlliyi yaratdıqlarında təcəlla olunur. Bu baxımdan, Allahın Öz yaratdığı gözəlliyə heyran qalması Aşıq Əhməd tərəfindən yaradılmış orijinal poetik lövhə kimi diqqəti cəlb edir.

2. Şeirin ikinci bəndində qəhrəmanın lirik düşüncələrinin diapazonu obraz genişliyi kəsb edir: «qönçə», «yaz», «bahar» kimi təbiət obrazları «yar», «ana» kimi insan obrazları ilə bir məna sırasında duraraq dastanın epik və lirik məna tutumunun bütün boyalarını lirik qəhrəmanın mənəvi portretinin təcəssümünə yönəldir.

3. Şeirin üçüncü bəndində lirik qəhrəmanın mənəvi portreti əski dastançılığın alqış-dualama elementi fonunda təzahür edir: «Vəslə yetsin Fərmailnən Rəhniyə». Yaxud şeirin ikinci bəndində də eyni elementdən istifadə oyunmuşdur.

*«Qovuşub bir əhli - vəfa yar ilə
Hərəniz olasız bir ana, qızlar».*

Lirik qəhrəmanın mənəvi portretinin bu qədim ənənə elementi ilə - dua-alqışla verilməsi bir tərəfdən dastançılıq ənənəsinin təzahürüdürəsə, o biri tərəfdən bu lirik lövhəni yaradan sənətkarın (Aşıq Əhmədin) bir yaradıcı kimi əski dastançılıq ənələrinə bağlılığının göstəricisidir.

Aşıq Əhməd dastançılığının daha bir mühüm keyfiyyəti onun dastanyaratmanın mühüm elementlərindən, bir qayda olaraq, yaradıcı şəkildə istifadə etməsində ifadə olunur. Belə ki, biz onun dastanlarında məna, forma və məzmun baxımından bitkin hadisə olan deyişmələrlə rastlaşıraq. Bu deyişmələr zəngin məzmunlu malikdir. Onlarda ən müxtəlif həyat situasiyaları özünün deyişmə üslubunda ifadəsini tapmışdır. Məsələn, «Arif və Qərənfil» dastanında qayınana ilə gəlinin deyişməsi el müdrikliyinin bütün sarkazmını (gülüşün şiddetli, kinayəli səviyyəsini) sənətkarlıqla təcəssüm etdirir:

QAYINANA

*Aç gözünü bir, ay gəlin,
Qalx yuxudan, dur, ay gəlin!*

*İşdən, gücdən gör, ay gəlin,
Xəstə, üzgündü qayınana.*

GƏLİN

*Dostu, düşməni saymayıb,
Çox qışqırma ayıb-ayıb.
Hələ səhər açılmayıb,
Dəng etmə kəndi, qayınana!*

QAYINANA

*Sil gözünü, dur bax mənə,
Az at mənə tərs badalaq.
Bircə şeyi düşün ancaq,
Doğma bibindi qayınana!*

GƏLİN

*Mən bu evə gəlməmişəm,
İş-güç ola hər gün peşəm.
Oğluna gəlin gəlmışəm,
Başa düş indi, qayınana!*

QAYINANA

*Çağıraram, gələr anan,
Bir də səni alan oğlan.
Eylədərəm sənə divan,
Bilərsən kimdi qayınana!*

GƏLİN

*Yavaş danış, key qızı key!
Qışqırmaqdən çıxar nə şey?*

*O ər mənim ərimdi ey,
Sənin nəyindi, qaynana!? (21)*

Burada gəlin-qaynana münasibətləri gülüş üslubunda verilmişdir. Aşıq Əhməd milli həyatın tipik situasiyalarını epikləşdirmiş, dastan süjetinin poetik ovqatını xeyli dərəcədə şuxlaşdırmağa nail olmuşdur.

Deyişmədən göründüyü kimi, epik situasiya heç də dramatik deyildir. İdeyanın əsasında gülüş durur. Deyişən tərəflərin hər biri öz səviyyəsində gülüşün daşıyıcısı olmaqla müsbət tip kimi xarakterizə olunmayıb. Aşıq Əhməd deyişmə motivindən məharətlə istifadə edərək həm dastanın süjetini əlvanlaşdırmış, həm də ona şux ovqat gətirmiştir. Bu da öz növbəsində sənətkarın dastançılıq ənənəsindən necə ustalıqla istifadə etməsinin daha bir bariz göstəricisidir.

Aşıq Əhmədin digər dastanlarında deyişmə motivinin fərqli şəkildə mənalandırılmasına rast gəlirik. Məsələn, «Kosmosda Qiyafət dastanı» sovet quruculuğu mövzusuna həsr olunmuş əsərdir. Burada diqqəti cəlb edən odur ki, sənətkar ideoloji mövzulu bir dastanda əski dastançılıq ənənəsinin elementlərindən üzvi şəkildə istifadə edə bilmışdır. Bu, dastançılıq ənənəsinin deyişmə motivinə də aiddir. Bu baxımdan, Qiyafətlə qızın deyişməsi səciyyəvidir:

QİYAFƏT

*Başına döndüyüm, a göylər qızı,
Hansı məlakənin balasısan sən?*

*Camalın günəştək göz qamaşdırır,
Ellik uluzların uluzusan sən.*

QIZ

*Cavan oğlan, canın-başın var olsun,
Sən elə bilmə ki, özgəsiyəm mən.
Sovet pasportum var, göydür məkanım,
Sən gələn torpağın müjdəsiyəm mən.*

QIYAFƏT

*Qiyafətəm, bir sualıım var sənə,
Əslin yer qızısa, cavab ver mənə.
Atan kimdir, peşən nədir, adın nə?
Hər zaman burdamı qalasısan sən?*

QIZ

*Tanıyr əslimi oğlan da, qız da,
Dunay da, Volqa da, Kür də, Araz da,
Özüm kosmonavtam, adım Zvezda,
Bax bu Qaçarının nəvəsiyəm mən (22)*

İdeoloji baxımdan öz dövrünü yaşamış bu dastan tarix-çilik baxımından bir neçə cəhətdən diqqəti cəlb edir:

Birincisi, Aşıq Əhməd bu əsərlə dastançılıq ənənəsini qorumağa çalışmış, əski epik ənənələri yeni mövzulara müncər etməklə dastan yaradıcılığını yaşatmağa səy göstərmişdir.

İkincisi, dastanda, o cümlədən onun poetik quruluş elementi olan deyişmədə Azərbaycanın milli varlığı sovet mədəniyyətinin üstün hadisəsi kimi tərənnüm olunmuşdur.

Dunay, Volqa, Kür, Araz sıralanmasında Azərbaycan Respublikası Kür və Araz obrazlarının simasında eyni mənə səviyyəsi kimi simvollaşdırılmışdır. Bu, Aşıq Əhmədin milli varlığa verdiyi dəyərin müasir mövzu ilə əski epik ənənənin qovuşdurulmasında hasilə gələn təzahürüdür.

Üçüncüsü, Qiyafətlə qızın bir-birini sorğu-suala tutması öz poetik qaynaqları baxımından əski dastançılıq ənənəsi ilə bütün hallarda bağlıdır. Yada salaq ki, klassik dastanlarda deyişən sənətkarlar, sevgililər, yaxud rəqiblər bir-birini həm də sorğu-suala tuturlar. Bu sorğu-sualla dastanın daşıdığı əsas ideya-məzmun öz ifadəsini tapır. Bu baxımdan, Qiyafətlə qızın bir-birini sorğu-suala tutmasının poetik qəlibi, heç şübhəsiz, əski dastançılıq ənənəsi ilə bağlıdır.

Aşıq Əhməd dastançılığının bir səciyyəvi cəhəti də onun bir sənətkar kimi yumora, əski xalq gülüşünə meylliliyində ifadə olunur. O, uzun illər məclislərdə olmuş, ağır-ağır el şənliklərini idarə etmişdir. Bu baxımdan, aşığın dastan repertuarında özünün yaratdığı yumoristik məzmunlu «Canbaxış və Qüdyal» dastanı da özünəməxsus yer tutur.

«Canbaxış və Qüdyal» dastanında Canbaxışın Qüdyala olan sevgisinin fonunda sosial bərabərsizliyə, onun ictimai psixologiyadakı eybəcərliklərinə gülüşlə münasibət bildirilmişdir. Canbaxışın ata-anası elçi gedirlər. Qızın adamları o qədər başlıq tələb edirlər ki, bunu düzəltmək sadəcə mümkünüsüz bir iş olur. Başlıqda tələb olunan şeylərin yumoristik məzmunlu şeirlərlə təsvir olunması sağlam gülüşə xidmət edir. Onu da qeyd edək ki, Aşıq Əhmədin repertuarında özünə möhkəm yer tutmuş bu kiçik dastanı o, toyular-da tez-tez danışar və dinləyicilərin ovaqatını qaldırardı.

Dastanda Canbaxışın dilindən anasına deyilmiş bir gərəylı nümunəsi, fikrimizcə, gülüşün altında ifadə olunmuş ciddi sosial məsələlərin ifadəsi baxımından səciyyəvidir:

*Ana, elə bilmə ki, mən
Qara-quradan qorxuram.
Dinlə, deyim birər-birər,
Hansi yaradan qorxuram.*

*Yeri, göyü tutsa boran,
Çıskin olsa dağla aran,
Nə istidən, nə soyuqdan,
Nə sir-sıradan qorxuram.*

*Ana, Canbaxışdan nahaq
Küsüb olursan bidamaq.
Toydan sonraki şaqqa-şaq,
Dəf, nağaradan qorxuram (23).*

Aşıq Əhmədin dastanlarının bir səciyyəvi keyfiyyəti də onların hansı mövzuya həsr olunmasından asılı olmaya-raq, çox dərin məzmuna malik şeirlərlə qurulmasında ifadə olunur. Bu şeirlər sevən aşıqlərin qəlb dünyasının iztirab və həyəcanlarını, sevgi titrəntilərini, aşiqanə hiss və duygularını çox incə şəkildə ifadə edən əsl sənət örnəkləridir. Məsələn, «Elşən və Gülşən» dastanında Gülşənin dilindən deyilmiş qoşmaya diqqət verək:

*Kor olub gözlərim, lal olub dilim,
Söz eşidib cavab verə bilmirəm.*

*Rəqib tənəsindən, çuğul şərindən,
Hansi qəfəsdəyəm, görə bilmirəm.*

*Əllərin qurusun, mənə bəxt yazan!
Baharım qış oldu, güllərim xəzan.
Nabələd tüccaram, naşı bəzirgan,
Özüm öz köçümü sürə bilmirəm.*

*Gülşən deyir, güldürmədi bəxt məni,
Tərk hökmüylə məhkum etdi vaxt məni,
Canımdan bezmişəm, apar at məni
Araza bilmirəm, Kürə bilmirəm (24).*

Bu şeir parçası Aşıq Əhməd dastançılığının lirik keyfiyyətinin poetik ifadəsi kimi bir neçə baxımdan əlamətdardır:

Birincisi, qoşmanın lirik ovqatı onun qəhrəmanlarının lirik ovqatını parlaq şəkildə ifadə edir: bir-birlərini dərin məhəbbətlə sevən iki gənc sevgilinin hər birinin dilində, o cümlədən bu qoşmada Gülşənin dilində bütün psixoloji gərginliyi ilə poetikləşməsi Azərbaycan məhəbbət dastanlarına xas ənənə hadisəsidir. Məhəbbət dastanlarında sevən aşıqlərin simasında ilahi məhəbbət, haqq aşıqliyi, Allahdan gələn sevgi simvollaşmışdır. Biz belə simvollaşmanı incə şəkildə Aşıq Əhmədin romantik qəhrəmanlarının lirik portretində müşahidə edə bilirik.

Gülşənin Elşənə olan məhəbbətinin şeirdə ifadə olunmuş psixoloji gərginliyi onun sevgilisini (məşuq obrazını) Azərbaycan məhəbbət dastanlarının klassik obrazları ilə bir sıraya qoyur.

Aşiq Əhməd Gülsənin məhəbbətinin təsvirində məhəbbət dastançılığı ənənəsinin səciyyəvi təsvir vasitələrindən ustalıqla istifadə etmişdir. Bu baxımdan, şeirdəki «bəxt», «xəzan», «rəqib», «çuğul», «tüccar», «bəzirgan» və s. kimi obrazlar klassik lirik ənənədən gəlməklə Aşiq Əhməd sənətkarlığının poetik ənənə qaynağını birbaşa ifadə edir.

Aşiq Əhmədin dastanlarında gözəlliyin təsvirinin klassik nümunələri ilə qarşılaşıraq. Məsələn, «Aytən və Zöhrab» dastanında «Gözlərin» rədifli qoşma bunun səciyyəvi örnəyidir:

*Maraldan, cüyurdən qəşəng ceyranum,
Məni məcnun edib qara gözlərin.*

*Tavuz kimi süzgün baxıb adımı
Elə bil çəkəcək dara gözlərin.*

*Eşqindən başımda çıskın, boran var,
Nə dərd bilib bir halımı soran var.
Gəl sinəmi aç, gör neçə yaram var,
Mürvət qılsa, edər çara gözlərin.*

*Zöhrab deyir, gözüm qalib gözündə,
Qovrulub yanırıam eşqin közündə.
Nə şövq edir o kahkəşan üzündə,
Şəmsi-Qəmər o sitarə gözlərin (25).*

Bu şeir parçası poetik gözəlliyə nümunə kimi dastandan verdiyimiz bir «yarpaq» olmaqla həm dastanın bədii-estetik siqlətini, həm də bütövlükdə Aşiq Əhməd poetizminin özünəməxsusluq keyfiyyətini parlaq şəkildə təcəs-

süm etdirir. Şeirdən onu yaradan sənətkarın bədii zövqü, dünya gözəlliklərinə estetik münasibətinin poetik tutumu, gözəlliyyin təcəssümündə bir sənətkar kimi obrazlaşdırma qüdrəti və ümumiyyətlə, Azərbaycan aşiq sənətinin sayılınca-seçilən nümayəndələrindən biri kimi poetik «kimliyi» aydın şəkildə görünür.

Aşiq Əhmədin dastan yaradıcılığı zəngindir. Onu burada poetik bütövlüyünün bütün göstəriciləri əsasında əhatə etmək mümkünsüzdür. Çünkü onun yaratdığı dastanların mövzu, məzmun, janr, kompozisiya, metaforik fond və s. kimi poetik sistem ünsürlərinin hər biri geniş tədqiqat tələb edir. Aşiq Əhməd yaradıcılığını bütövlükdə əhatə edən bir əsərdə onun dastanlarını həmin göstəricilər üzrə öyrənmək dissertasiyanın həcmi və onun qarşısında duran başlıca məqsəd və vəzifələr baxımından mümkünsüzdür. Bu halda səciyyəvi məqamlara diqqət verilməsinin məqsədə uyğunluğundan çıxış edərək daha bir dastandan bir qoşmaya diqqət edək.

Sənətkarın maraqlı və özünəməxsus süjetə malik «Höccət və Məşəqqət» dastanından aşağıda verdiyimiz qoşma Aşiq Əhməd dastanlarında forma ilə məzmunun, süjetlə şeirlərin poetik vəhdətinin səciyyəvi nümunəsidir:

*Bəxtəvər başına o kəslərin ki,
Könül mülkü müdam abad olubdu.
Yarıybıdı oğlundan və qızından,
Qəm yükü boynundan azad olubdu.*

*Müharibə odu, tənəzzül hökmü
Ağır etdi köşkülümü, yükümü.*

*Bilmədim, nə üçün evlənən kimi,
Əziz oğlanlarım boyad olubdu?!*

*Gərəgin sözündən incisən də sən,
Deyim, görün nədən şübhəliyəm mən.
Zabiş, qızın bizə gəlin gələnnən
Dağılıb tufağım bərbad olubdu (26).*

Bu qoşma öz məzmunu etibarilə dastanın süjeti ilə sıx bağlıdır. Burada şeirin məzmunu ilə dastanın süjet məzmununun poetik həməhəngliyi təkcə bu dastan üçün yox, Aşıq Əhmədin digər əsərləri üçün də səciyyəvidir.

Dastanyaratma texnikasının tarixindən bəllidir ki, aşıqlar bəzən hazır şeirlər əsasında da sonradan dastan yaradmışlar. Bu vaxt şeirlərin məzmunu ilə süjetdəki hadisələrin bir-biri ilə həməhəngliyini yaratmaq sənətkardan, əsl ustalıq, poetik qüdrət tələb edir. Çünkü şeirlər əsasında dastan qurarkən süjet həm də dastançılıq ənənəsindəki süjet sxeminə uyğun olmalıdır. Beləliklə, şeirlərin kimə (başqa sənətkara, yaxud dastanı yaradan sənətkarın özünə) məxsus olmasından asılı olmayıaraq, sənətkarın qarşısında həmişə iki məhdudlaşdırıcı çərçivə olur:

1. Şeirlərin öz məzmunu;
2. Dastanların ənənədə mövcud olan süjet sxemi.

Sənətkar bu iki çərçivənin arasında olmaqla elə etməlidir ki, onun şeirlərin məzmunundan çıxış edərək yaratdığı süjet həm də dastançılıq ənənəsindəki məlum-məşhur sxemlərdən kənara çıxmasın. Belə süjet sxemləri variativ şəkildə sayca ikidir: qəhrəmanlıq dastanlarının ənənəvi süjet sxemi və məhəbbət dastanlarının ənənəvi süjet sxemi.

Biz Aşıq Əhmədin sənətkar kimi bu sahədəki qüdrətini onun «Aşıq Mirzə Bilal» dastanında bütün parlaqlığı və coşgunluğu ilə görə bilirik.

Əvvəlcə qeyd edə ki, Aşıq Əhməd dastanları içərisində Şirvan aşıqlarının atası sayılan Aşıq Mirzə Bilala həsr edilmiş «Aşıq Mirzə Bilal» dastanı öz məzmun və mahiyyətinə görə daha önəmlı yer tutur. Dastan oxucuya və dinləyiciyə Mirzə Bilalın həyatı, saf məhəbbəti, zəngin daxili aləmi, yaşayış-yaratdığı mühit və bu mühitdə yaşayan Şirvanın bir çox görkəmli şəxsləri haqqında ətraflı bilgi verir. Dastanın dili çox şirin, bədii ifadə vasitələri ilə çox zəngindir. Azərbaycan klassik ədəbiyyatı, el ədəbiyyatı və müasirliyin vəhdəti dastanda o qədər güclü təsvir edilir ki, oxucu və dinləyici özünü gah keçmişdə, sehirli nağıllar aləmində hiss edir, gah da Bilalın mühitində, onun başına gələnlərin canlı şahidi olduğunu güman edir.

Aşıq Mirzə Bilala dastan həsr etmək çətin və məsuliyyətli iş idi. Hər aşiq bu məsuliyyətin altına girməzdı. Bunun üçün ilk növbədə özünü Aşıq Bilalın mənəvi şagirdi hesab etmək, ikincisi, Aşıq Bilalın ad-sən qoyduğu Şirvan aşiq mühitində sayılıb-seçilən sənətkar olmaq, üçüncüsü, söz demək, dastan yaratmaq qüdrətinə malik olmaq lazımdır. Aşıq Əhməd təkcə Şirvanın yox, bütöv Azərbaycanın sayılan sənətkarlarından biri kimi, bu məsuliyyəti boyнuna götürmüş və Aşıq Mirzə Bilala dastan qoşmaqdan çəkinməmişdir. Dastanın nəzərdən keçirilməsi göstərir ki, o, Mirzə Bilalın adına layiq əsər yarada bilmış və nəticədə Azərbaycan dastançılığını gözəl bir sənət əsəri ilə daha da zənginləşdirmişdir.

Şirvan aşiq mühitinin öyrənilməsinə bütün ömrünü sərf edən filologiya elmləri doktoru S.Qəniyev Mirzə Bilala həsr etdiyi «Şirvanlı Aşıq Mirzə Bilal» adlı monoqrafiyasında onun sənətini Dədə Ələsgərlə müqayisə edərək Mirzə Bilalı «Şirvanın Ələsgər həsrətlə bülbülü» adlandırır: «...Aşıq Mirzə Bilalın 1922-ci ildə Ələsgərə yolladığı, xitab etdiyi «Gəlginən» qoşmasının ona çatması, onun da Şirvana səfər etmək niyyətində olması barədə Bilala xəbərlər gəlmişdir. Ona görə də o, Dədə Ələsgərin Şirvana qonaq gələcəyinə ümid bəsləmiş, gümanlar içərisində olmuşdur. Bütün bunlar Dədə Ələsgəri, Azərbaycan aşiq poeziyasının bu nəhəngini Şirvana - Şamaxıya qonaq çağırıran Aşıq Mirzə Bilalın özünün də necə bir ünlü sənətkar olmasından soraq verir. Çünkü Şirvanın hələm-hələm sənətkarı Dədə Ələsgəri qonaq çağırmaq sevdasına düşməzdidi. Bu sənətkar Şirvan aşiq sənətinin nəinki Şirvanda, eləcə də bütöv Azərbaycanda tanınmış, ulu-ulu sənətkalar yetişdirmiş, eləcə də ulu-ulu sənətkarlarla deyişmiş aşığı Mirzə Bilaldır... O, bir sənətkar kimi Şirvanda və onun hüdudlarından qıraqda məşhur olmuşdur. Azərbaycan dastanlarını, eləcə də yerli Şirvan dastanlarını dəqiqliyi ilə bildiyi kimi, onları məharətlə də ifa edərdi..., bənzərsiz saz çalmağı vardı. Aşıq Mirzə Bilalı həm sələfləri, həm də xələflərindən fərqləndirən bir cəhət də onun klassik ədəbiyyata dərindən bələdliyi idi. Onu da qeyd etmək lazıim gəlir ki, aşığın klassik ədəbiyyata belə bələdliyi həm də ondan irəli gəlirdi ki, o, Şirvan aşiq mühitinin nümayəndəsi olmuşdur. Şirvan isə, bildiyimiz kimi, saz-söz sənəti ilə yanaşı, klassik yazılı ədəbiyyat ənənələrinin çox güclü olduğu bir ədəbi mühit, mərkəz olmuşdur...» (103, 209-210).

S.Qəniyevin bu fikrində Şirvan aşiq mühütinin özünə-məxsusluğu haqqında bir məqam diqqəti ayrıca olaraq çəkir. Tədqiqatçının göstərdiyi kimi, Şirvanda klassik yazılı ədəbiyyat ənənələri ilə el-aşiq sənəti çox güclü sintezdə olmuşdur. Aşiq Mirzə Bilal belə bir mühitdə şöhrət taplığı kimi, Aşiq Əhməd də onun mənəvi şagirdi kimi məhz Şirvan aşiq mühitində sənətkar kimi şöhrətlənə bilmışdır.

«Aşiq Mirzə Bilal» dastanı bir sıra cəhətləri ilə xüsusiilə əlamətdardır. Bu, ilk növbədə onunla bağlıdır ki, dastan Şirvan aşiq mühitində yaşayıb-yaratmış gerçək bir sənətkarın bioqrafiyasını əks etdirən də, Aşiq Əhməd klassik dastançılıq ənənələrinin kanonlarına çox dərindən bələd olan bir sənətkar kimi, Mirzə Bilalın bioqrafiyasını dastan süjetinin klassik sxeminə «siğışdır», «oturda» bilmışdır. Bu, çox çətin məsələ olmaqla Aşiq Əhməddən istedad və sənətkarlıq tələb etmişdir. Çünkü bu dastan adicə bir süjetə malik əsər yox, XIX əsrin axırı - XX əsrin əvvəlləri Şirvan-Şamaxı həyatının real lövhələrinin ecazkar şəkildə dastanlaşdırılmasıdır. Burada biz bir çox tarixi şəxsiyyətlərin (Seyid Əzim Şirvani, Mahmud ağa və s.) epik obrazlarını da görürük. Dastançı böyük bir sənətkarlıq qüdrəti nümayiş etdirərək bir tərəfdən bu tarixi şəxsiyyətlərin obrazını yaratmış, o biri tərəfdən elə etmişdir ki, gerçəkliliklə epiklik həməhənglik təşkil etsin. Bütün bunlara o, dastanda yüksək səviyyədə nail olmuşdur. Aşiq sənətinin bədii-əxlaqi «kodeksi», estetik-mənəvi «kanonları» bu dastanda özünün parlaq təcəssümünü tapmışdır. Maraqlıdır ki, «Aşiq Mirzə Bilal» dastanı elə bu sənət kanonlarının epik «bəyanı» ilə başlayır:

«Əzəl gündən aşiq elini, el də öz aşığını sevmişdir. Elə buna görə də saz çalıb oxuyanlara «el aşiqi» deyirlər.

Bir də deyirlər: «Aşıq elin anasıdır». Əlbətdə, bu sözün arxasında dağ boyda bir həqiqət dayanıbdır. Çünkü hər aşiq öz dövrünün adamlarını pislikdən - yaxşılığa, əyrilikdən - düzlüyə, yalançılıqdan - doğruluğa, sərtlikdən - sadəliyə dəvət edir. O, həm də bütün yaradıcılığında insanları vətənpərvərliyə, xalqlar dostluğuna çağırır, öz hünər və halal zəhməti ilə baş ucalığına yetməsini, sülh və əmin-amaniqliqla ömür sürməsini tərənnüm edir.

Əlbəttə, bu nəsihətimiz sözlər ağıllı ata və anaların öz övladlarına xoşbəxtlik bəxş edən işıqlı sabahının yoludur. Ona görə də «Aşıq el anasıdır» deyən kim isə - yanılmamışdır» (27).

Aşıq Əhmədin dastanın əvvəlində verdiyi bu hikmətlərin poetik mənası bizim diqqətimizi çox maraqlı bir məsələyə cəlb edir. Bilindiyi kimi, aşıqların dastanların əvvəlin-də, adətən, üç ustادnamə deməsi bir ənənədir. Ancaq yenə də bu ənənədə ustادnaməsiz dastanlara da təsadüf olunur, «Aşıq Mirzə Bilal» dastanı da ustادnaməsiz başlanır. Ancaq bir qədər dərindən diqqət etsək görərik ki, Aşıq Əhmədin aşiq sənətinin əxlaqi-bədii, mənəvi-estetik kanonlarını nəql edən bu «girişi» elə ustادnaməni əvəz edir.

«Ustadnamə» - ustad sözü, ustad nəsihətidir. Onlarda dünyanın ən ali və ulu həqiqətləri bəyan olunur. Ustadnamələr həm də «elin anası» olan aşıqların sənət və həyat amallarını, əqidələrini özündə əks etdirir. Dədə Ələsgərin «Aşıq olub tərki-vətən olanın...» misrası ilə başlayan məşhur ustادnaməsini yada salaq. Əslində, Aşıq Əhmədin «Aşıq Mirzə Bilal» dastanının əvvəlində nəsrlə verdiyi bu

«ustad sözü» elə Dədə Ələsgərin ustadnaməsinin məna «törəməsidir». Ustad aşıqların nəzmlə (şeirlə) dediyi «ustadnaməsini» o, burada nəsrlə deyib. Bu mənada, onun bu «girişi» məzmunu, mənası, poetik vəzifəsi və qayəsi baxımından elə ustadnamə məqamındadır.

Əvvəlcədən qeyd edək ki, dastan həcm baxımından çox iridir. Öna görə də biz onun məzmununu bütöv şəkildə burada verməyi artıq hesab edib, səciyyəvi məqamlara diqqət verməyi məqsədə uyğun hesab edirik.

«Aşıq Mirzə Bilal» dastanında Aşıq Əhməd aşiq sənəti ilə bağlı öz «ustad nəsihətini» verdikdən sonra dastana keçir. İstər bu «keçidin», istərsə də, ümumiyyətlə, dastanın poetik məna bütövləri (formal quruluşunun hissələri) dastançılıq ənənəsini əks etdirir. Aşıq Əhməd bütöv dastan boyu epik ənənəyə sadıq qalmağa çalışır və buna nail olur. Aşıq deyir: «Əziz oxular və hörmətli dinləyicilər, indi ki söhbət aşıqdan gedir, onda «Aşıq Mirzə Bilal» dastanını nəql edə bilərəm» (27).

Göründüyü kimi, sənətkar Mirzə Bilalın həyatını dastanlaşdırarkən epik təhkiyənin dastana məxsus qəliblərindən uğurla istifadə edir. Bu, Aşıq Mirzə Bilalın həyatının «başlanğıcına» da eyni dərəcədə aiddir: «Aşıq Mirzə Bilal macərası belə başlanır. Xanların, bəylərin zülmü ərşə direktən vaxtı Şirvan mahalının Qəşəd kəndində Mustafa adlı bir kişi yaşayırırdı. Mustafa kişinin dörd qızı, iki oğlu vardi. Böyük oğlu Rəsul Ərbəmehdibəy kəndində əzazıl Səlim bəyə rəncbər işləyirdi. Kiçik oğlu Bilalı Mustafa kişinin yaxın dostu Mollaverdi aparıb Hacı Seyid Əzimin Şamaxı şəhərində özü dərs dediyi «Üsuli-cədid» məktəbində oxudurdu. Bilalın yataqxanası Seyid Əzimin yaxın dostu

Aşiq İbrahim Əngxaranının ev otaqlarının bir çeşməsi idi» (27).

Göründüyü kimi, dastan elə başlanğıcından tarixi şəxsiyyətləri əhatə edir. Bu baxımdan, Aşiq Əhmədin real həyat situasiyalarını dastan süjetinin sxeminə uyğun təsvir etməsi ondan ustalıq tələb etmişdir. O, bu işin öhdəsindən sənətkarlıqla gəlmişdir. Bunun səciyyəvi tərəflərindən biri aşığın təsvirlərdə epik qəliblərə söykənməsində ifadə olunur. Aşiq Əhməd təhkiyəni elə qurur ki, dastan süjetinin gedışatı bütün hallarda ənənədən qıraqa çıxmır. Məsələn, o, Bilalla Aşiq İbrahimin münasibətlərini dastan təhkiyəsinin bütün şirinliyi ilə təzahür etdirə bilmişdir:

«Deyilənlərə görə, Aşiq İbrahim ən uca səsə malik olduğu üçün ruhanilər onu aşılıq peşəsindən ayırib, Şamaxı şəhərinin cuma məscidində əzan çəkdirirlərmiş, 80-90 yaşında qocalar and-misaf edirlər ki, Aşiq İbrahim Əngxaranlı Şamaxı cuma məscidinin minarəsində əzan verəndə onun səsi Dağ Göylər kəndində eşidilirdi. Bu məsafə, ən azı 7-8 kilometr olar. Bu baxımdan, səs üstünlüyündə İbrahim Əngxaranlinı əvəz edən insan yaranmayıbdır. İbrahim Əngxaranının oğlu Zeyqəm də Bilalın tələbə yoldaşı idi. Dərsdən sonra Aşiq İbrahim onlara saz çalıb oxumağı da öyrədərmiş» (27).

Aşiq Əhməd Bilalın sənətkanlığının təsvirində gerçəkliyin təqdiminin dastana məxsus üsullarından istifadə etmişdir. Bir tərəfdən çalışmışdır ki, Bilalın ömür yollarının təsviri gerçəkliyə uyğun olsun, o biri tərəfdən də çalışır ki, bu ömür yolu, sadəcə, bədii təsvir olmasın. Bilal ömrü və sənəti dastanlaşsın, epik abidəyə dönsün. Təhlil göstərir

ki, Aşıq Əhməd dastanı yaradarkən izlədiyi hər iki məqsədə nail olmuşdur.

«Rəvayətə görə, Bilal az müddət içərisində çox elmə yiylənir. Mənim öz qulaqlarımla eşitdiyim, gözlərimlə gördüyüm minlərlə insanlar təsdiq edər ki, 4-5 yüz nəfər əyləşən böyük bir toy mağarında Aşıq Mirzə Bilal «Bayatı», «Qobustanı», «Ərəb Osmanlısı»nı ifa edəndə öz başını qoyardı sazin çanağının üstünə, zəngulə vura-vura dövrə vurub, başladığı yerə çatanda zənguləni kəsərdi. Zəngulə çoxlarından eşitmışik: bəzən - şit, bəzən - yersiz, bəzən də - xəric. Amma Mirzə Bilal zənguləsi həm tavar, həm şirin, həm məlahətli... Həm də hansı melodiyani hansı pərdədə, hansı sözü hansı melodiyada işlətməyi gözəl bacarırdı. Onun ən gözəl xüsusiyətlərindən biri də bu idi ki, onda kök, taxt, ritm bütövlüyü vardı. Bilal həm bəstəkar idi, həm molla idi. Həm şair idi, həm nasır idi, həm natiq idi, həm xanəndə idi, həm aşiq idi, həm rəqqas idi, həm də gözəl tarzən idi. O, «Koroğlu» dastanından Nigarın sözünü oxuyanda adama elə gəlirdi ki, Nigar elə bu ifaçı özüdür, kişi libası geyinibdir. Koroğlunun sözünü ifa edəndə deyərdin, «Çənlibel elə buradı, Koroğlu da meydanda misri qılınc çalan adamdır. Söhbəti çox uzandırmayaq, keçək mətləb üstünə» (27).

Aşıq Əhməd dastanda Bilalın həyatını ustalıqla məhəbbət dastanları qəhrəmanlarının həyatına bənzətmışdır. Məhəbbət dastanlarının əsas mahiyyəti sevginin üzərində qurulur. Aşıq Əhməd də bunu dastanda sənətkarcasına təcəssüm etdirmişdir. Məsələn, Bilalın öz sevgilisini görüb ona aşiq olması səhnəsi detalları ilə yox, məna və mahiyyəti etibarilə məhəbbət dastanlarındakı ilahi eşqə bərabərdir:

«Bir səhər tezdən Bilal dərsə gedərkən gördü, Nanəli bulağının başında bir qız qab yuyur. Söz yox ki, bütün örpək sahiblərinə qız deyirlər, amma elə bir qızı Yusif görsovayı - Züleyxanı, Abbas görsovayı - Gülgəzi, Məcnun görsovayı - Leylanı, Kərəm görsovayı - Əslini o qədər oğrayıb oxşamazdı. Qızın çıyıləri ilə sağrıları arasındaki görkəm elə bil rəssam əli ilə yazılıb üz-üzə qoyulmuş iki ədəd 3 rəqəmini xatırladırı. 14 gecəlik ay kimi parlaq üzün alın hissəsindəki çatma qaşlar Bəhram kamanına, gözlərin dövrəsindəki kirpiklər Oğuz oxuna oxşayırdı. Qaşların altında şölə çəkən gözlər avqust ayının günorta yerindəki günəş kimi parıldayırdı» (27).

Qeyd edək ki, Bilalın sevgilisinin bu təsvirində Aşıq Əhmədin poetik istedadının səciyyəvi cəhətləri öz əksini tapmışdır. Bunlara diqqət edək:

Birincisi, Aşıq Əhməd Şirvan aşiq mühitinin real tarixi sənətkarına həsr edilmiş dastanda dastançılıq ənənəsinin klassik kanonlarına sadıq qalmağa çalışmışdır. Bu, nəzərdən keçirdiyimiz parçanın yüksək metaforizmində ifadə olunur. Əhmədin təsvirləri bir tərəfdən klassik metaforik sistemin ən yaxşı obrazları əsasında qurulursa, o biri tərəfdən bunlarda dastançı aşığın fərdi poetik zövqünün ifadəsini görməmək olmur. Məsələn, o, gözəlin mütənasib qəmətini iki ədəd 3 rəqəminin qarşı-qarşıya qoyulması ilə müqayisə edir. Burada diqqəti çəkən odur ki, aşiq XX əsr sənətkarı kimi, müasiri olduğu yazı sisteminin rəqəmlərindən bədii təsvir vasitəsi kimi istifadə edə bilmışdır. Ancaq burada da o, ənənədən qıraqa çıxmamışdır. Ənənədə ərəb hürufatı təsvir vasitəsi kimi çox fəal olmuşdur. Qəmətin «əlif» hərfinə bənzədilməsi, yaxud ağızın incəliyinin

«mim» hərfinə bənzədilməsi klassik şeir üçün səciyyəvidir.

İkincisi, Aşıq Əhmədin təsvirlöründə Azərbaycan dastançılığının təkcə islam epoxası yox, eləcə də islamaqədərki epoxası da işarələnmişdir. Məsələn, qızın üzünün tərənnümünə diqqət edək:

Üz - parlaq aya bənzədir;

Qaşlar - Bəhramın kamanına bənzədir;

Kirpiklər - Oğuzun oxuna bənzədir.

Gözlər - günəşə bənzədir.

Bəllidir ki, gözəlin kirpikləri Azərbaycan el-aşıq poeziyasında çox fəal şəkildə bədii təsvir obyektidir. Ancaq gözəlin qaşlarının Oğuzun, başqa sözlə, azərbaycanlıların ulu babaları Oğuz xanın (kağanın) oxuna bənzədilməsi Azərbaycan aşiq sənətinin Göyçə, Borçalı və s. kimi aşiq mühitləri üçün səciyyəvi deyildir. Bunu heç də Aşıq Əhmədin dastana gətirdiyi ənənədən qıraq element hesab etmək olmaz.

Unutmaq olmaz ki, qədim azərbaycanlıların təsəvvür-löründə ox-yay müqəddəsdir. Oğuz xanla bağlı bütün oğuz-namələrdə ox-yayın xüsusi yeri vardır. Ox-yay hakimiyyət simvollarıdır. Oğuz xan üç böyük oğluna (Gün xan, Ay xan, Ulduz xan) - yayı, üç kiçik oğluna (Göy xan, Dağ xan, Dəniz xan) - üç oxu verərək fəth etdiyi dünyani onların arasında bölür (121, 136-137; 122, 31-34; 123, 37-38; 63, 51-52). Yəni yay Oğuz xanın bozoqlar adlanan böyük oğlanlarının, ox isə ucoqlar adlanan kiçik oğlanlarının simvolu olur. Bundan başqa, ox-yay türk hökmdarlarının hakimiyyət simvolları sırasında olmuşdur.

Göründüyü kimi, Aşıq Əhmədin gözəlin kirpiklərini Oğuz xanın oxuna bənzətməsi çox qədim dastançılıq ənənəsindən gəlir. Bu, aşağıdakı qənaətlərə gəlməyə şərait yaradır:

Birincisi, «Aşıq Mirzə Bilal» dastanında «Oğuz oxu» bənzətməsinin işlənməsi Şirvan aşiq mühitində oğuz dastançılıq ənənəsinin xüsusi obrazlarda (işarələrdə) yaşadığını göstərir.

İkincisi, Aşıq Əhmədin «Oğuz oxu» obrazından istifadə etməsi onun şəxsi epik yaddaşının zənginliyindən, qan yaddaşına söykənməsindən soraq verir.

Aşıq Əhməd Bilalla onun sevgilisi arasında olan bu ilk görüşü klassik məhəbbət dastanlarından gəlmə ənənə olaraq «sual-cavab» - deyişmə üzərində qurmuşdur:

«Aşıq Mirzə Bilal belə bir nuri-təcəllaya xeyli həsrətlə baxıb, aldı görək nə dedi:

*Qaş-gözündə Şəmsi-Qəmər oynayır,
Sanki yanaqların güldür, a ceyran.
Səyyad olub sorağınlə gəzərəm,
Oylağını mənə bildir, a ceyran.*

Aşıq Mirzə Bilal sözün birinci xanəsini tamamlayandan sonra qız aşığın məlahətli səsinə, uca boyuna, nəcib xislətinə bir könüldən min könülə vurulub, aldı görək nə dedi:

QIZ

*De, kimsən, nəçisən, nəçikarəsən?
İnidib qəlbimi qurma, ay oğlan.
Yüz il desən, məni sənə verməzlər,
Aldanıb özünü yorma, ay oğlan.*

BİLAL

*Sən öz aşiqinət inayət eylə,
Eşqinət sadıq ol, dəyanət eylə.
Zavallı qulunam, mərhəmət eylə,
Qəlbini aç mənət, bildir, a ceyran.*

QIZ

*İndi bizi belə burda görsələr,
Atama, anama xəbər versələr,
Səni də, məni də gəlib öldürər,
Heyifsən, get, burda durma, ay oğlan.*

BİLAL

*Səhər-səhər doğan dan ulduzusan,
Uçan durnaların xoş avazisan.
Adın nədir? Söylə, kimin qızısan?
Bilalın qəlbini güldür, a ceyran.*

QIZ

*Mən nə ayam, nə də dan ulduzuyam,
Taleyi - kəm, bəxti qara, yazığam.
Adım Soltan xanum, Talib qızıyam,
Daha məndən bir şey sorma, ay oğlan» (27).*

Göründüyü kimi, Bilalla onun sevgilisi Soltan xanım arasındaki ilk görüş məhəbbət dastanlarındakı buta sevgisi ruhundadır. Klassik məhəbbət dastanlarında qəhrəmanın sevgilisi ona buta verilir. Aşıq Əhməd də Bilalın Soltan xa-

nıma bir könülüdən min könülə vurulmasını məhz ənənə ruhunda qurmuş və bununla ənənəni müasiri olduğu dövrün epik ruhuna «hopdurmuşdur».

Aşıq Əhmədin «Aşıq Mirzə Bilal» dastanı ənənəvi elementlərlə zəngindir. Məhəbbət dastanlarında, adətən, sevən aşıqlərlə onların öz ata-anaları, yaxud sevgililərinin yaxınları arasında bizim şərti olaraq «sevginin poetik-simvolik izharı» adlandırma biləcəyimiz bir «sual-cavab» - deyişmə olur: aşiq öz haqdan gələn sevgisini odlu misralarla izhar edir. Qarşı tərəf – öz atası, anası, yaxud sevgilisinin atası, qardaşı və s., bir qayda olaraq, onu başa düşməkdə çətinlik çəkirlər. Bu, təkrarlanan element kimi məhəbbət dastanları üçün xarakterikdir. Aşıq Mirzə Bilalın bioqrafiyası əsasında müasir dövrdə məhəbbət dastanı yaratmış Aşıq Əhməd də belə bir «dialog-mükələmədən» ənənəvi element kimi istifadə edərək qoşduğu dastanın ruhunu klassik sevgi dastanlarının ruhuna kökləmişdir.

Bunun belə olduğunu təsdiq edən cəhətlər dastanda sistem təşkil edir. Məsələn, klassik məhəbbət dastanlarında buta almış aşiq huşdan gedir, onu ayıltmaq çətin olur. Ayılan kimi öz sevgisini sazla-sözlə izhar edir. Aşıq Əhməd bu motivi çox ustalıqla Aşıq Mirzə Bilalın «sevgi dastanında» təcəssüm etdirə bilmışdır. Öz sevgilisinin harada yaşadığını öyrənmək istəyən Bilal onun ardınca düşür. Soltan xanımgılıq qapısında onun ürəyi gedir. Soltan xanımının atası həkim çağırtdırır. Bu, klassik məhəbbət dastanlarında buta alıb huşunu itirmiş aşiqin üzərinə ipək qarının gəlməsi və onu ayıltmasına uyğundur:

«Həkim bir iynə vurub oğlanı ayıltdı. Yerbəyerdən sor-
ğu-sual başlandı ki, sən kimsən, nəçisən və haralısan? (...)
Bu sorğu-suala Aşıq Mirzə Bilal aldı görək nə dedi:

BİLAL:

*Sizə qurban olum, yiğilan canlar,
Nə dağ adamiyam, nə çöl kəndliliyəm.
Qəfil məni bir dilbilməz oxlayıb,
Gecə-gündüz başı müsibətliyəm.*

Talib kişi sordu ki, ay oğul, bəs haralısan, hardan gə-
lib, hayana gedənsən?

BİLAL:

*Sinəmdə düyüñ var, yaram ağrıyır,
Taqətim yoxdur ki, duram, ağrıyır.
Axı necə deyim, haram ağrıyır?!
Məcnun sevdalyam, Kərəm dərdliyəm.*

Yenə də Talib kişi sorur, ay oğul, de görək, hansı yer-
dənsən, atan kimdir və adın nədir?

BİLAL:

*Gözümdə deyildir nə dövlət, nə var,
Az deyil zamandan çəkdiyim məlal.
Atam Mustafadır, öz adım Bilal,
Kəndimi sorsalar, bil, Qəşətdiyəm» (27).*

Dastanda Mirzə Bilalın həyatı ilə bağlı bioqrafik fakt-
lardan istifadə edilərkən dastanlaşdırmanın tələblərinə ria-

yət edilmişdir. Çünkü, ümumiyyətlə, dastan süjetinin özü-nəməxsus quruluşu vardır: burada ixtiyari hadisələr, onların ixtiyari düzümü olmur. Təqribi süjet sxemi qəhrəmanın doğuluşunu, buta almasını, yaxud göbəkkəsmə nişanı olmasına, sonra sevgilisinə qovuşmaq uğrunda mübarizə aparmasını təsvir edir. Aşıq Mirzə Bilal isə Şirvan aşiq mühitinin çox tanınmış simalarından, ustad sənətkarlarından olmuşdur. Aşıq Əhməd onun həyatını dastanlaşdırarkən elə etməyə çalışmışdır ki, dastanda Mirzə Bilalın həm ömür yolu təsvir olunsun, həm də bu təsvir dastanlara məxsus ənənəvi süjetdən qıraqa çıxmasın. Buna nail olmaq üçün Aşıq Əhməd Bilalın həyatındaki hadisələri dastan yaradıcılığının qanunlarına uyğun epikləşdirmiş, dastan süjetinin qəliblərinə salınmışdır. Məsələn, bir məqama diqqət edək.

Dastanın əvvəlində göstərilir ki, onun dörd bacısı və bir böyük qardaşı vardır. Aşıq Əhməd böyük qardaşı Rəsulla bağlı baş vermiş, eyni zamanda Mirzə Bilalın həyatına ciddi təsir etmiş hadisələri dastan strukturunun epik ənənədən gələn qəliblərindən istifadə etməklə bədiiləşdir-məyə nail olmuşdur.

Məlum olduğu kimi, dastanlarda sosial qarşıdurma güclü olur. Haqq aşığı olan qəhrəman, eyni zamanda haqq tərəfdarı olur: həmişə ədalətli işlər görür, sazi və sözü ilə haqqın keşiyində durur. Aşıq Əhməd Mirzə Bilalın adına dastan bağlayarkən Rəsulla bağlı epizodlardan məhz bu qəlibdə istifadə etmişdir. Rəsulun qapısında işlədiyi Səlim bəylə konfliktini dastanın əsas epik konflikti səviyyəsinə qaldırmış və Mirzə Bilalın ömür yolunu bu fonda dastanlaşdırmağa nail olmuşdur.

Aşıq Əhməd, qeyd olunduğu kimi, bütün dastanlarında deyişmə elementindən fəal şəkildə istifadə etmişdir. Əslində, deyişmə dastan quruluşunun mərkəzi elementlərindən biridir. Ümumiyyətlə, aşiq ifaçılığında deyişmənin böyük rolu vardır: ustad aşıqlar məşhur deyişmələri ilə şöhrətlənmiş, ad alaraq sənətkara çevrilmişlər. Deyişmənin aşiq sənəti tarixində yeri və rolu çox qədimlərə gedib çıxır. Qəhrəmanlıq dastanlarında (Məsələn, «Koroğlu» dastanında) deyişmənin fəal olması da onun Azərbaycan-türk dastançılığında tarixinin çox qədim olduğunu göstərir. Buna görə də Aşıq Əhmədin «Aşıq Mirzə Bilal» dastanında deyişmələrdən çox istifadə etməsi dastanı zənginləşdirməklə bərabər, sənətkarın dastançılıq ənənəsinə dərindən bələd olduğunu və bu ənənələrdən bacarıqla istifadə etdiyini də göstərir. Dastanın süjetində əhəmiyyətli bir məqama nəzər salaq.

Quba mahalının ən məşhur sinədəftəri – Aşıq Bəşir məktubla bir hərbə-zorba göndərərək Şirvan aşıqlarını deyişməyə dəvət edir:

*«Yığulsın Şirvanda aşiq olanlar,
Səqirin kəbirə qatım birbəbir.
Kükərəyim meydanda, töküüm sazları,
Bağlayım, qol-qola çatım birbəbir.*

*Səf çəkim hər yana ağır el kimi,
Tufanlar qopardım qara yel kimi,
Daşım boz-bulaniq, coşqun sel kimi,
Qırıım qayalardan atım birbəbir.*

*Gəlsin məclisimə aranlı, dağlı,
Bəşir söhbət açsın yerli-yataqlı.
Təslim aşıqları qolları bağlı
Dəyər-dəyməzinə satım birbəbir» (27).*

Aşıq Əhməd Qubalı aşiq Bəşirin Şirvan aşıqları ilə deyişməsini klassik dastançılıq ənənəsinə uyğun olaraq dastanın məna baxımından mərkəzi hadisəsi səviyyəsinə qaldırıa bilmişdir. Çünkü dastan Mirzə Bilalın ömür yoluna, sevgisinə həsr olunsa da, əsas diqqət onun sənətinə yönəldilmişdir: Mirzə Bilal Şirvanın ən ulu sənətkarlarından olmuşdur. Bu baxımdan, dastanda bir-birini təsdiq edən iki əsas məqsəd izlənilmişdir;

1. Aşıq Mirzə Bilalı bir ustad aşiq kimi tərənnüm etmək;

2. Aşıq Mirzə Bilalın adına bağlanmış dastanı elə yaratmaq ki, bu, klassik məhəbbət dastanlarının ruhuna uyğun olmaqla, onun ənənələrini parlaq şəkildə özündə eks etdirsin.

Qeyd olunmalıdır ki, Aşıq Əhməd buna çox ustalıqla nail olmuşdur. Bir tərəfdən onun adına dastan bağlanmış, o biri tərəfdən bu dastanda Mirzə Bilalın məhəbbəti, sənətkarlığı dastançılıq ənənəsi ruhunda bacarıqla tərənnüm olunmuşdur.

Dastanda Mirzə Bilalın deyişmədə məşhurlaşması klassik dastanlara uyğun təsvir olunmuşdur. Bəlli olduğu

kimi, klassik məhəbbət dastanlarında qəhrəmanın öz sənəti ilə birdən-birə tanınması var. Məsələn, o, adətən, bir deyişməyə təsadüf edir və heç kəsin bağlaya bilmədiyi, yaxud deyişməyə cəsarət göstərmədiyi sənətkarı məğlub edib şöhrətlənir. Aşıq Əhməd bu ünsürdən ustalıqla istifadə etmişdir:

«...camaat yığılır, məclis qurulur: bəylər, xanlar... Bir tərəfdə aşıqlar, bir tərəfdə rəiyyət əyləşdikdən sonra Aşıq Bəşir sazı sinəsində meydana çıxır. Məşhur ustad balabançılarından Kalbalı Əli Kərimov Aşıq Bəşirin işarəsi ilə «Osmanlı Gərayı» havası üstündə çalmağa başlayır. Aşıq Bəşir bir o başa, bir bu başa cövlan edib belə başlayır:

*Can içində can bəslədim can üçün,
İki aşiq gərək bu meydan üçün.
Biri mənəm, gəldim mərdi-mərdana,
İkincisi kimsə, çıxsın meydana.*

Aşıq Bəşirin bu dəli çağırış nərəsindən heç bir aşiq cürrət edib çıxmadi. İlkinci dəfə bir də təkrar eylədi, yenə də səsinə səs verən olmadı. Üçüncü dəfə də təkrar etdikdən sonra sizə deyim Mirzə Ələkbər Sabirdən. Mirzə Aşıq Bilalın gücünü bilirdi, amma istəməyirdi ki, birdən-birə ortaliğa çıxsın. Heç kəsdən bir səda çıxmadığını görən Mirzəayağa qalxıb camaatın qarşısında belə bir təklif irəli sürdü:

- Əhli-məclis, adət belədir ki, «vağam» olmasın deyə, birinci taxıl zəmisinin əvvəl «yağ» olan yerlərini biçər, sonra «avadan» hissəsinə keçərlər. Burada ustad aşıqlardan Aşıq İbrahim, Aşıq Daşdəmir, Aşıq Sədrəddin kimi çox böyük sə-

nətkarlar əyləşib. Onların balaca bir şagirdi Aşıq Bilal da bu məclisdədir. Əgər camaat məsləhət bilərsə, necə deyərlər, gün uzun, biz eycahan, Aşıq Bəşir siftə elə Bilalla deyişsin, sonra ustad aşıqlarla başlasın...» (27)

Qeyd etmək istəyirik ki, bu deyişmə dastanda həm Bilalın bir sənətkar kimi, həm də bir insan kimi bioqrafiyasının mərkəzi elementi kimi təsvir olunmuşdur. Bu üsulla Aşıq Əhməd onun ömür yolunu klassik dastanların ənənəsi ruhunda epikləşdirmiş və Şirvan aşiq mühitində bu gün belə məşhur olan əsl sənət incisini yarada bilmışdır.

«Aşıq Mirzə Bilal» dastanı həcməcə iri dastandır. Onu burada bütöv şəkildə təhlil etmək imkansızdır. Buna görə də biz dastanın bəzi səciyyəvi cəhətlərinə diqqət verməyi məqsədə uyğun hesab etdik. Səciyyəvi cəhətlər içərisində o da ayrıca olaraq vurğulanmalıdır ki, Aşıq Əhməd dastanda Mirzə Bilalın öz şeirlərindən çox böyük ustalıqla istifadə etmiş və onları dastanın süjeti ilə «səsləşdirə» bilmışdır. Bu da öz növbəsində Aşıq Əhməd dastançılığının daha bir səciyyəvi cəhətini göstərir.

Aşıq Əhmədin dastan yaradıcılığı (20-yə yaxın dastan), fəsilin əvvəlində göstərildiyi kimi, həcm və məna baxımından zəngindir. Onu bir fəsil həcmində bütövlükdə əhatə etmək mümkünüsüz işdir. Çünkü bunun üçün hər bir dastanın, qısa məzmunu verilməli, səciyyəvi xüsusiyyətləri bir-bəbir təhlil edilməlidir. Bu isə, dediyimiz kimi, bizi tədqiqatın başlıca məqsəd və vəzifələrindən yayındırmış olardı. Çünkü araşdırında əsas məqsəd indiyədək heç bir monoqrafik tədqiqatın obyekti olmamış Aşıq Əhməd kimi nəhəng bir sənətkarın yaradıcılığını bütövlükdə əhatə etmək olmuşdur. Buna görə də biz Aşıq Əhmədin dastan yaradıcılı-

ğindan kiçik həcm imkanlarından maksimum istifadə etməklə danışmalı olduq. Deyilənlərin bu istiqamətdə ilk tədqiqat olduğunu nəzərə alsaq, onda sənətkarın dastan yaradıcılığı ilə bağlı ilkin elmi təsəvvürlərin yaradılması yolunda birinci addımın atıldığını söyləmək olar.

NƏTİCƏ

Təkcə Şirvan aşiq mühitinin deyil, bütöv Azərbaycan aşiq sənətinin müasir dövrümüzdə görkəmli nümayəndəsi olan Aşıq Əhmədin yaradıcılığına həsr edilmiş tədqiqat ilk növbədə mövzunun aktuallığını bir daha təsdiqlədi. Araşdırma göstərdi ki, əlli ildən artıq aşıqlıq etmiş, yüzə yaxın şagirdə sənətin sırlarını öyrətmiş bu aşığın sənət və yaradıcılıq yolunun öyrənilməsi aşiq sənətinin tarixi-mədəni inkişafının müasir mərhələsi baxımından son dərəcə aktual elmi problemdir.

Tədqiqat aşkarladı ki, Aşıq Əhmədin sənətkar kimi yetişməsində onun pərvəriş taplığı Şirvan aşiq mühitinin böyük rolu olmuşdur. Şirvan elinin mədəniyyət özünəməxsusluğu bu mühitə məxsus aşiq sənətinin özünəməxsusluğuna təsir etdiyi kimi, həmin aşiq mühitinin görkəmli sənətkarlarından olmuş Aşıq Əhmədin də yaradıcılığına ciddi təsir göstərmiş, sənətinin bir çox mühüm və səciyyəvi cəhətlərinin özünəməxsusluğunu şərtləndirmişdir.

Azərbaycan mədəniyyətinin formalaşmasında tarixən çox mühüm rol oynamış Şirvanda milli mədəniyyətimizin bütün əsas məna laylarının təmərküzləşməsi, yazılı ədəbiyyatla şifahi ədəbiyyatın, şəhər həyatı ilə çölçülüyün (tərəkəmə-elat həyat tərzinin), tar-kamanla sazin, xanəndə ilə aşığın yanaşı yaşaması region mədəniyyətinin bütün laylarında, o cümlədən aşiq sənətində öz təsirini göstərmişdir. Aşıq Əhməd Şirvan aşiq mühitinin görkəmli nümayəndəsi kimi, mühitin təkcə aşiq sənəti ənənələrinin daşıyıcısı olmamışdır. Tədqiqita görə, onun sənətində iki mədəni lay aydın şəkildə üzvlənir:

1. Sırf aşiq sənətinə məxsus ənənələr;
2. Klassik sənət (muğam mədəniyyəti) ənənəsinin təsiri. Bu mədəniyyət laylarının təkcə Aşıq Əhməd sənətkarlığında deyil, bütöv Şirvan aşiq sənətində özünü bariz şəkildə göstərən sintezi dissertasiyada geniş şəkildə təhlil olunmuş və bunun Şirvan mədəniyyət mühitinin spesifikasiyası ilə bağlı tərəfləri aşkarlanmışdır.

Monoqrafiyada aşkarlanmışdır ki, Aşıq Əhmədin auditoriyası – dinləyiciləri təkcə saz-aşıq sənətinin dinləyiciləri (həm də biliciləri) olmayıb, eyni zamanda klassik muğam sənətinin dinləyici-publika səviyyəsində daşıyıcılarıdır. Bu baxımdan, tarixən formalaşmış sənət ənənələrinə görə, Şirvan aşığı bu sənətin yalnız (təkcə) tarixən ona məxsus olmuş ənənələri ilə publikanın qabağına çıxa bilməzdi. Hər bir aşiq mühitində olduğu kimi, Şirvan mədəni mühitində də dinləyici və sənətkarın mədəni düşüncəsinin formalaşması, təbii-dialektik olaraq, bir-birini qarşılıqlı şəkildə şərtləndirən proses olmuşdur. Buna görə də saz-aşıq mədəniyyət ilə muğam sənəti ənələrinin sintezi mədəniyyət daşıyıcılarını istisnasız olaraq bütövlükdə (sənətkar-ifacı) əhatə etmişdir. Publika qabağına çıxan aşığın sənəti, eyni zamanda dinləyicinin həm də muğama köklənmiş zövqünən fəvqünə qalxmalı idi. Belə olmasaydı, Şirvan aşığı publika qarşısında heç vaxt duruş gətirə bilməz və müəyyən zaman ərzində publikanın zövqünü oxşamaya-çaq, onun estetik tələbrini ödəməyəcək hadisə kimi aradan gedəcəkdir. Şirvan aşiq sənəti isə nəinki aradan getdi, əksinə, o elə bir səviyyəyə çatdı ki, bu səviyyə bütövlükdə Azərbaycan aşiq sənəti üçün zirvə məqamı idi. Çünkü Azərbaycan aşiq sənətinin yalnız Şirvan zirvəsi özündə

Azərbaycan mədəniyyətinin klassik muğam ənənələrini sintez edə bilmışdır. Bu həm də Azərbaycan aşiq sənətinin Şirvan aşiq sənətinin simasında yaşandığı, zamanın fövqünə qalxmaq qabiliyyətinin göstəricisidir.

Aşiq Əhməd sənəti və yaradıcılığının böyüklik və uluğlu öz qaynağını ilk növbədə mühitdən almışdır. Tədqiqatın Aşiq Əhmədin bioqrafiyası və sənətkar statusunun öyrənilməsinə həsr edilmiş birinci fəslində onun bir sənətkar kimi formalaşmasında mühitin roluna xüsusi diqqət verilmişdir.

Aşiq Əhmədin poeziyasının məna və forma aləminin araşdırılmasına həsr edilmiş ikinci fəslində bu sənətkarın poetik irlisinin, xüsusilə Şirvanda məşhur olmasının səbəblərinin elmi əsasları təhlil edilmişdir. Aydın olmuşdur ki, Aşiq Əhməd poeziyası mövzu, janr, bədii məna sistemi baxımından çox zəngin hadisədir. Onun şeirlərinin mövzu əhatəsi dini-ruhani, ictimai-siyasi, məhəbbət və s. mövzular baxımından təhlil edilmiş və aşkarlanmışdır ki, o, müasir aşiq poeziyasında klassik poetik ənənələrin görkəmliliyini, yaşıdıcısını və yaradıcısıdır. Aşiq Əhmədin poeziyasında mövzu baxımından klasik ənənələrlə müasirlik birləşir və yaranışından həyat gözəlliklərinin tərənnümçüsü olan aşiq sənəti onun yaradıcılığının simasında öz tarixi-estetik «missiyasını» yüksək səviyyədə davam etdirir.

Tədqiqat nəticəsində aydın oldu ki, Aşiq Əhmədin poetik yaradıcılığı aşiq poeziyası ənənələrinin təkcə müükəmməl bədii «tətbiqindən» ibarət olmayıb, sözün həqiqi mənasında, orijinal yaradıcılıq hadisəsidir. O, Azərbaycan aşiq poeziyasının mövzu dairəsinin bütün mütərəqqi ənənələrini davam etdirməklə bərabər, onu orijinal sənətkar

duyumu və istedadının məhsulu olan şeir inciləri ilə zənginləşdirmişdir. Bu mənada, tədqiqat Aşıq Əhməd poeziyasının, xüsusilə Şirvan aşiq mühitində, o cümlədən el arasında məşhurluğunun səbəblərinin də buna bağlı olduğunu aşkarlamışdır.

Şirvan aşiq mühiti tarixən poeziya ənənələri ilə zəngin olmuşdur. Bu mühitdə öz poetik sözü ilə seçilmək çətin məsələdir. Çünkü Şirvanda poeziyanın tarixən formalaşmış zəngin fondu və bu fond əsasında formalaşmış, yüksək tələblərə malik tamaşaçı – dinləyici zövqü var. Bu zövqün tələbləri səviyyəsinə qalxıb, onu ödəyəcək əsərlər qoşaraq məşhurlaşmış Aşıq Əhməd poeziyası poetik istedadın məhsulu kimi Azərbaycan el-aşıq poeziyası tarixində özünə əbədi yer tutmuşdur.

Aşıq Əhməd poeziyasının janr keyfiyyətinin öyrənilməsi göstərdi ki, onun yaradıcılığı janr baxımından da çox zəngin hadisədir. O, aşiq yaradıcılığının bütün janrlarında şeir qoşmuş və bununla həm aşiq poeziyasını zənginləşdirmiş, həm də özünün şairlik istedadını, söz demək qüdrətini bu janrlar vasitəsi ilə gerçəkləşdirmişdir. O, ayrı-ayrı janrların poetik təbiətinə dərindən bələd olan sənətkar kimi aşiq şeirinin hər bir janrının forma-şəkil imkalarından sonacan istifadə etmişdir. Buna görə də, Aşıq Əhməd yaradıcılığında janrlardan istifadə problemi ayrıca mövzu kimi diqqəti cəlb etmişdir. Təhlil onun ayrı-ayrı janrlara münasibətdə yaradıcılıq nümayiş etdirdiyini aşkarlamışdır. Poeziyasından hər bir janra aid səciyyəvi şeirlərin öyrənilməsi göstərmişdir ki, Aşıq Əhməd el-aşıq poeziyasının poetik-forma strukturuna qarşı çox həssasdır. Bu formalar onun poetik ruhunda yaşayır. Onun istifadə etdiyi janrlar milli

poetik düşüncənin ümumi janr fondunu bütövlükdə əhatə etməklə aşığın yaradıcılığına ənənə hadisəsi olaraq daxil olmuş və Aşıq Əhmədin poetik istedad və yaradıcılıq qüdrəti ilə bədii söz incilərinə çevrilmişdir.

Aşıq Əhməd janrin forma xüsusiyyətlərinə qarşı həssas olmuşdur. Belə ki, onun şeirlərində forma-şəkil elementlərinin «mexaniki tətbiqinə» rast gəlinmir. Yaratdığı hər bir şeirin janr xüsusiyyətlərini təşkil edən forma elementləri məzmunu, mənəni, bədiiliyi, estetizmi şərtləndirən (təşkil edən) elementlərlə poetik vəhdətə girərək yüksək bədii estetizmə xidmət etmişdir.

Sənətkarın poeziyasının yüksək bədii səviyyəsi disertasiyada bu məsələyə xüsusi diqqət verilməsini şərtləndirmiştir. Tədqiqat aşkarlamışdır ki, Aşıq Əhməd poeziyasında bədiiliyi şərtləndirən amillərin sırası genişdir. Təhlil aşağıdakı amilləri ortaya çıxartmışdır:

a) Aşıq sənəti ənənəsindən gələn bədiilik layı:

Aşıq Əhməd poeziyası ilk növbədə «varisi», yetirməsi olduğu Şirvan aşiq mühitinin poeziya faktıdır. Bu baxımdan, o, öz yaradıcılığında Şirvan el-aşıq poeziyasının ən mütərəqqi ənənələrini davam və inkişaf etdirmiştir. Ustadlardan, ululardan əxz etdiyi bədiilik ənənələri onun poeziyasında daha da cilalanmış, Aşıq Əhməd nəfəsinə məxsus bədiiliyin xüsusiyyətlərini şərtləndirmiştir.

b) Şirvan ədəbi mühitindən gələn bədiilik layı:

Şirvan el-aşıq poeziyası, ümumiyyətlə, Şirvanda çox qədim və yüksək ənənələrə malik poeziya ənənələri ilə həmişə qarşılıqlı təsirdə olmuşdur. Bu mühitdə aşiq sənəti heç vaxt məhəlli, mühitin mədəni-ədəbi həyatından təcrid olunmuş, yaxud müəyyən zümrəyə məxsus sənət və yara-

dıcılıq hadisəsi olmamışdır. Bu baxımdan, Şirvanda aşiq yaradıcılığı dövrün yazılı ədəbi ənənələri ilə daim qarşılıqlı təsirdə olmuşdur. Aşıq Əhməd poeziyası da Şirvan aşiq mühitinin qabaqcıl, öndə olan poetik hadisəsi kimi mühitdəki bu proseslərin fövqündə durmuşdur. Yəni onun poeziyasına Şirvanda çox güclü olan yazılı poeziya ənənələrinin təsiri olmuşdur. Aşıq Əhməd yaradıcılığının heç də məhəlli hadisə olmaması onun mühitin poetik ənələrinin hər cür mütərəqqi təsirlərinə qarşı həssas olduğunu aydın şəkildə göstərir.

c) Sənətkarın fərdi istedad və yaradıcılıq qüdrəti:

Aşıq Əhməd poeziyasının yüksək bədii estetizminin əsasında, təbii ki, yuxarıda sadalanan iki amillə yanaşı onun poetik istedadı dayanır. Yaradıcılığının bədii mahiyətinin tədqiqatda geniş şəkildə təhlili göstərir ki, onun poeziyasının məşhurlaşması, müasir aşiq poeziyasının qabaqcıl hadisəsinə çevriləməsi Aşıq Əhmədin ənənə ilə fərdi poetik istedadının ecazkar vəhdətindən doğmuşdur.

Araşdırında Aşıq Əhmədin dastan yaradıcılığına ayrıca fəsil həcmində diqqət verilmiş və təkcə Aşıq Əhməd yaradıcılığı üçün deyil, bütöv Azərbaycan dastan yaradıcılığı üçün xarakterik olan bir sıra əlamətdar və mühüm məqamlar aşkar edilmişdir.

Dastan yaradıcılığı Aşıq Əhmədin poetik irsi içərisində mühüm yer tuturdu. İyirmidən yuxarı dastanın müəllifi olan Aşıq Əhməd uzun illər ərzində dastan yaradıcılığı ilə məşğul olmuş və təbii olaraq, dastançı aşiq kimi məşhurlaşmışdır.

Onun dastan yaradıcılığının kəmiyyət baxımından çox iri hadisə olması tədqiqatın üçüncü fəslində Aşıq Əhməd

dastançılığının yalnız səciyyəvi məqamlarının xüsusi olaraq qabardılmasını şərtləndirmiştir.

Tədqiqat ilk növbədə onu aşkarlamışdır ki, Aşıq Əhmədin dastanlarının çox hissəsi sovet dövrünün ideoloji yasaq və çərçivəsidən irəli gəlməklə quruculuq mövzusuna həsr olunsa da, bu dastanlar klassik dastan yaradıcılığının ən yaxşı ənənələrini özündə hifz etmişdir. Belə ki, Aşıq Əhməd yaradıcılığı üçün bir səciyyəvi keyfiyyət aşkarlanmışdır ki, o, istənilən mövzunu dastanın süjet sxeminə uyğunlaşdırmağı bacaran sənətkar olmuşdur. Bu, aşığın dastan yaradıcılığının poetik sirlərinə dərindən bələdliyini, bu sahədə mövcud olan ənənələri dərindən əxz etdiyini göstərir. Bütün sovet dövrü aşıqlarının sosializm quruculuğuna zorən cəlb edildiyi və bunun bir çox sənətkarlara həyatı bahasına başa gəldiyi şəraitdə Aşıq Əhmədin ideoloji mövzular çevrəsində də dastançılığın əski ənənələrini qorumağa çalışması onun bir dastançı kimi öz sənətinin vurğunu olduğunu göstərməklə yanaşı, sənətin müqəddəslik ənənələrini davam etdiriyini də göstərir.

Tədqiqat aşkarlamışdır ki, ideoloji mövzular əksər hallarda Aşıq Əməd üçün epik ənənələrin davam etdirilməsindən ötrü «örtük» rolunu oynamışdır. Tədqiqatın üçüncü fəslində bunun səciyyəvi örnəyi kimi geniş təhlil edilmiş «Şirvan və Fərqanə» dastanı ilə bağlı araştırma göstərdi ki, o, dastançılıq ənənələrinin, milli-mənəvi dəyərlərin qorunması və yaşıdalmasından ötrü hər bir imkandan - «nəfəs yolundan» ustalıqla istifadə etmişdir.

Araştırma nəticəsində bəlli olmuşdur ki, Aşıq Əhmədin dastan yaradıcılığında milli ənənələrə sədaqət özünü açıq şəkildə hiss etdirir. O, bir çox hallarda ənənədən isti-

fadə edərək dini-ilahi, ruhani-mənəvi dəyərlərin yaşadılmasına xüsusi diqqət vermişdir.

Sovet dövrünün sənətkarı olan Aşıq Əhməd sosializm quruculuğu adı altında əridilən mənəvi-milli dəyərlərimizi dastanlar vasitəsi ilə yaşatmağa çalışmışdır. Bu baxımdan, onun dastan qəhrəmanlarının milli xarakteri həmişə ülvi, pak hissələrdən yoğrulmuşdur.

Aşıq Əhmədin dastanlarının təhlili göstərir ki, o, aşiq yaradıcılığının tarixi fonduna dərindən bələd olmuşdur. Sənətkar bütün məşhur Azərbaycan dastanlarını məharətlə ifa etməklə yanaşı, özü də həmin dastanların əbədi-əzəli ənənə əsasını özünün yaratdığı dastanlarda təcəssüm etdirə bilmışdır.

Sənətkarın dastanlarının tədqiqi aşkarlamışdır ki, onun dastanlarında epiq yaddaşdan gəlməklə bir sıra qiymətli obrazlar ənənə hadisəsi kimi yaşamaqdadır. Belə səciyyəvi cəhətlərə (məsələn, gözəlin kirpiyinin Oğuzun oxu obrazı ilə verilməsinə) diqqət edilməsi göstərdi ki, Aşıq Əhmədin dastanlarında təcəssüm olunan epiq yaddaş bir sıra cəhətlər ilə Azərbaycan dastançılığının çox qədim dövrələrinin izlərini özündə bu gün də yaşatmaqdadır.

Tədqiqat Aşıq Əhmədin dastan yaradıcılığının həm kəmiyyət, həm də bədiilik baxımdan nəhəng hadisə olduğunu aydınlaşdırmaqla onun dastanlarının ayrıca monoqrafik tədqiqata ehtiyacı olması zərurətini də aşkarlamışdır.

İNFORMATORLARIN SİYAHISI

1. Xanəhməd Hüseynov (Kürdəmir rayonu, Carlı kəndi, təqaüdçü, 76 yaş).
2. Gülməmməd Eyvazov (Kürdəmir rayonu, Carlı kəndi, müəllim, 60 yaş).
3. Əziz müəllim (Kürdəmir rayonu, Sovla kəndi, 2004-cü ildə vəfat edib).
4. Vaqif Hacıyev (Kürdəmir şəhəri, təqaüdçü, 66 yaş).
5. Pirvəli kişi (Qəbələ rayonu, Əmirvan kəndi, təqaüdçü, 76 yaş).
6. Həmid kişi (Kürdəmir rayonu, Şüsün kəndi, təqaüdçü, 85 yaş).
7. Həsən kişi (Şamaxı rayonu, təqaüdçü, 79 yaş).
8. Məmmədhüseyn kişi (Qəbələ rayonu, Əmirvan kəndi, təqaüdçü, 70 yaş).
9. Bahadur müəllim (Ağsu rayonu, Rəhimli kəndi, müəllim, 67 yaş).
10. Mələk xanım (aşığın həyat yoldaşı, təqaüdçü, 75 yaş).
11. Sədəf xanım (aşığın qardaşı arvadı, 2001-ci ildə vəfat etmişdir).
12. Adil Rüstəmov (aşığın qardaşı, Kürdəmir şəhəri, 2004-cü ildə vəfat etmişdir).
13. Aşıq Əhliman (Bakı şəhəri, aşiq, 54 yaş).
14. Elnarə Abdullayeva (müğənni, Bakı şəhəri, 35 yaş).
15. Aşıq Məhəmməd Şirvanlı (Ağsu rayonu, aşiq, 56 yaş).
16. Qəşəm İsbəyli (Bakı, «Şirvannəşr»in direktoru, şair, 60 yaş).
17. Zəlimxan Yaqub (xalq şairi, Bakı şəhəri, 60 yaş).
18. Xələf Qarayev (Kürdəmir rayonu, Carlı kəndi, 2001-ci ildə vəfat edib).

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT

Azərbaycan dilində:

1. Abbasov İ. Ön söz // Azərbaycan ədəbiyyatı inciləri: Dastanlar. B.: Yaziçı, 1987, 17 s.
2. Abdulla B. «Kitabi-Dədə Qorqud»un poetikası. B.: Elm, 1999, 223 s.
3. Abdullayev C. Lirika və zaman. B.: Yaziçı, 1982,
4. Abdullayev K. Gizli «Dədə Qorqud». B.: Yaziçı, 1991, 152 s,
5. Abdullayev T. Aşıq Əhmədin yubiley mərasimi // «Kürdəmir» qəz., 3 iyun 1995.
6. Abdullayev T. Ziyalılar fəxrimizdir. B.: Əbilov, Zeynalov və oğulları nəşriyyatı, 230 s.
7. Abdullayev T. Onlar xatırələrdə yaşayır. B.: Çaşioğlu, 2001, 262 s.
8. Axundov A. Aşıq Şamil Piriyev. B.: 1988, 81 s.
9. Axundov Ə. Azərbaycan sovet aşiq yaradıcılığına dair / Azərbaycan şifahi xalq yaradıcılığına dair tədqiqlər. II kitab. B.: Azərbaycan SSR EA Nəşriyyatı, 1966, s. 52-76.
10. Axundova K. Aşıq Şamil Piriyev (metodik material) / Azərbaycan SSR Mədəniyyət Nazirliyi, Xalq Yaradıcılığı və Mədəni-maarif İşi Üzrə Elmi-metodiki Mərkəz, Respublika Aşıqlar Birliyi. B.: 1988 (əlyazması hüququnda), 36 s.
11. Allahmanlı M. Türk dastan yaradıcılığı. B.: Ağrıdağ, 1998, 142 s.
12. Allahmanlı M. Dastan ənənəsi və onun bəzi məsələləri // «Dədə Qorqud» jur., № 3, 2002, s. 70-81

13. Araslı H. Aşıq yaradıcılığı. Bakı: «Birləşmiş nəşriyyat», 1960, 121 s.
14. Aşıq Əhməd. Sazımın telləri. B.:1965, 30 s.
15. Aşıq Əhməd. Əlləriniz yorulmasın. B.: Yaziçı, 1980, 43 s.
16. Aşıq Əhməd. İtən sazım. B.: «Şur» nəşriyyatı, 1995, 144 s.
17. Aşıq Əhməd. Xoş gəlmisən Kürdəmirə, rəhbərim. B.: Şirvannəşr, 1998, 32 s.
18. Aşıq Əhməd. «Şirvan və Fərqanə» dastanı (əlyazması şəxsi arxivimizdədir)
19. Aşıq Əhməd. «Yasər Xəzri və Səhər Təbrizi» dastanı (əlyazması şəxsi arxivimizdədir).
20. Aşıq Əhməd. «Rəhniyə və Fərmail» dastanı (əlyazması şəxsi arxivimizdədir).
21. Aşıq Əhməd. «Arif və Qərənfil» dastanı (əlyazması şəxsi arxivimizdədir).
22. Aşıq Əhməd. «Kosmosda Qiyaftə» dastanı (əlyazması şəxsi arxivimizdədir).
23. Aşıq Əhməd. «Canbaxış və Qüdyal» dastanı (əlyazması şəxsi arxivimizdədir).
24. Aşıq Əhməd. «Elşən və Gülşən» dastanı (əlyazması şəxsi arxivimizdədir).
25. Aşıq Əhməd. «Aytən və Zöhrab» dastanı (əlyazması şəxsi arxivimizdədir).
26. Aşıq Əhməd. «Höccət və Məşəqqət» dastanı (əlyazması şəxsi arxivimizdədir),
27. Aşıq Əhməd. «Aşıq Mirzə Bilal» dastanı (əlyazması şəxsi arxivimizdədir).

28. Aşıq Əhmədin dastan fondu (əlyazmaları şəxsi arxivimizdədir),
29. «Aşıq Qərib» dastanı. Azərbaycan məhəbbət dastanları. B.: Elm, 1979, s. 167-202
30. Aşıqlar // Tərtib edəni S.Axundov. II çapı. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1960, 183 s.
31. Aşıqlar və el şairləri // Toplayanı və tərtib edəni S.Qəniyev. B.: ADPU, 1993, 112 s.
32. «Aşıq mahnları»// «Bakı» qəz., 14 fevral 1978.
33. Azurdə A. «Ay ustad» // «Kürdəmir» qəz., 27 may 1995.
34. Azərbaycan aşıqları və el şairləri / Tərtib edəni Ə.Axundov 2 cilddə, II c., B.:«Elm», 1964, 544 s.
35. Azərbaycan dastanları. 5 cilddə, I c.. Tərtibçilər: Ə.Axundov və M.H.Təhmasib. B.: Az. SSR EA Nəşriyyatı, 1965, 423 s.
36. Azərbaycan dastanları. 5 cildə, II c. / Tərtibçilər: Ə.Axundov və M.H.Təhmasib. B.: Az. SSR EA Nəşriyyatı, 1966, 439 s.
37. Azərbaycan dastanları. 5 cilddə, III c. / Toplayanı və tərtib edəni Ə.Axundov. B.: Azərbaycan SSR EA Nəşriyyatı, 1967, 438 s.
38. Azərbaycan dastanları. 5 cilddə, IV c. / Tərtib edəni M.H.Təhmasib. B.: Az. SSR EA Nəşriyyatı, 1969, 542 s.
39. Azərbaycan dastanları. 5 cilddə, V c. / Tərtib edəni Ə.Axundov. B.: Az. SSR EA Nəşriyyatı, 1969, 468 s.
40. Azərbaycan dastanları / Toplayıb nəşrə hazırlayanı A.Nəbiyev. B.: 1977, 179 s.
41. Azərbaycan ədəbiyyatı inciləri: Dastanlar / Tərtibçi B.Abdullayev. B.: Yazarçı, 1987, 571 s.

42. Azərbaycan xalq dastanları. 2 cilddə, I c./ Toplayanı və tərtib edəni Ə.Axundov. B.: 1961, 297 s.
43. Azərbaycan xalq dastanları. 2 cildə, II c. / Toplayanı və tərtib edəni Ə.Axundov. B.: 1961, 281 s.
44. Azərbaycan xalq dastanları / Toplayanı və tərtib edəni Ə.Axundov. B.: 1980, 231 s.
45. Bahadurqızı Y. Həsrət. B.: Çəşioğlu, 1999, 80 s,
46. Bahadurqızı Y. Vurğunam nəğməyə, saza. B.: Çəşioğlu, 2000, 134 s.
47. Bayat F. Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. B.: Sabah, 1993, 194 s.
48. Babayev İ., Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B.: Maarif, 1970, 268 s.
49. Borev Y. Estetika. B.: Gənclik, 1980, 222 s.
50. Bülbüloğlu P. Təbrik teleqramı
51. Cabbarov Ə. «İtən sazin havası» // «Xalq qəzeti», 21 iyun 1996
52. Cəfərli M. Azərbaycan məhəbbət dastanlarının poetikası. B.: Elm, 2000, 264 s.
53. Cəfərli M. Dastan və mif. B.: Elm, 2002, 188 s.
54. Cəfərli Y. Qarabağ şikəstəsi. B.: «Azərbaycan Ensiklopediyası» NPB, «Göytürk», 1995, 54 s.
55. Cəfərov M. Klassiklərimiz haqqında. B.: Uşaqgənc-nəşr, 1948, 199 s.
56. Cəfərov N. Eposdan kitaba. B.: Maarif, 1999, 220 s.
57. Cəfərov N., Xəlil A. Aşıq sənətinin sistemi: invariant strukturunu və funksional-diaxron elementləri. - H.İsmayılov. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. B.: Elm, 2002, s. 3-8

58. Cəfərzadə Ə., Qəniyev S. Şirvan şairləri (məlumat kitabı). B.: 1994, 50 s.
59. Cəlal M., Xəlilov P. Ədəbiyyatşunaslığın əsasları. B.: Maarif, 1972, 280 s.
60. Cəmşidov Ş. «Kitabi-Dədə Qorqud». B.: Elm, 1977, 236 s.
61. Cəmşidov Ş. «Kitabi Dədə Qorqud» (tarixi, coğrafi, tekstoloji tədqiq və Drezden əlyazmasının dürüstləşdirilmiş elmi mətni). B.: Elm, 1999, 678 s.
62. E1 sənətkarının xeyirxahlığı // «Səhər» qəz., 13 fevral 1993.
63. Əbülgazi Bahadır xan. Şəcəreyi-tərakimə. Ruscadan tərcümə edəni İ.M.Osmanlı. B.: «Azərbaycan Milli Ensiklopediyası» NPB, 2002, 144 s.
64. Ədəbiyyatşunaslığın əsasları. B.: Azərtədrisnəşr, 1964, 279 s.
65. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B.: «Maarif», 1981, 403 s.
66. Əfəndiyev P. Azərbaycan şifahi xalq ədəbiyyatı. B.: Maarif, 1992, 480 s.
67. Əfəndiyev P. Dastan yaradıcılığı. B.: ADPU, 1999, 131 s.
68. Əfəndiyev O.Aşıq poeziyasının estetik problemləri. B.: Azərnəşr, 1983, 116 s.
69. Ələsgərnən Səhnəbanu. - Göyçə dastanları və aşiq rəvayətləri / Toplayanı və tərtib edəni H.İsmayılov. B.: Səda, 2001, s. 412-431
70. Əşrəf M. Hər daşına qurbanam // «Kürdəmir» qəz., 25 sentyabr 1998.

71. Əzimli Ə. Aşıq Əhmədi gümrah gördüm // «Həyat» qəz., 17 aprel 1998.
72. Hacıyev A. Bayati poetikası. B.: Mütərcim, 2000, 162 s.
73. Həkimov M. Azərbaycan klassik aşiq yaradıcılığı. B.: API, 1982, 87 s.
74. Həkimov M. Azərbaycan aşiq ədəbiyyatı. B.: Yaziçı, 1983, 279 s.
75. Həkimov M. Azərbaycan aşiq şeir şəkilləri və qaynaqları. B.: Maarif, 1999, 376 s.
76. Həkimov M. Aşıq sənətinin poetikası. B.: Səda, 2004, 606 s.
77. Həmidova Z. Sevən qəlbi, görən gözü cavandı // «Əlil-lər» qəz., 17-23 dekabr 1999.
78. Xalisbəyli T. Məhəbbətə xalq abidəsi. B.: Yaziçı, 1989, 141 s.
79. Xoşdilək el sənətkarı // «Səs» qəz., 26 oktyabr 1998
80. İbrahimov M. Aşıq poeziyasında realizm. B.: Az. SSRİ EA Nəşriyyatı, 1966, 121 s.
81. İsabəyli Q. «Koroğlu aşiq» / Y. Bahadurqızı. Vurğunam nəğməyə, saza. B.: Çəşioğlu, 2000, s. 92-93
82. İsmayılov H. Göycə dastanları: türk epik sistemində dastan informasiyasının fasıləsizliyi (ön söz) / Göycə dastanları və aşiq rəvayətləri. Toplayanı, tərtib edəni, ön sözün, qeyd və izahların müəllifi H. İsmayılov. B.: Səda, 2001, s.3-82.
83. İsmayılov H. Aşıq sənətinin inkişaf mərhələləri / «Dədə Qorqud» T. 1, B.: 2002, s. 50-100
84. İsmayılov H. Aşıq yaradıcılığı: mənşəyi və inkişaf mərhələləri. B.: Elm, 2002, 311 s.
85. İsmayılov H. Göycə aşiq mühiti: təşəkkülü və inkişaf mərhələləri. B.: Elm, 2002, 404 s.

86. İsmayılov H. Aşıq Alının şəxsiyyəti və irsi // «Dədə Qorqud» jur., N 2, 2002, s. 103-123
87. İsmayılov H. Dədə Ələsgər poeziyasının sufi mahiyyətinə dair / Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. XI kitab. B.: Səda, 2002, s. 24-49
88. İsmayılov H. Göyçə dastanlarında Şah İsmayılov obrazı / «Struktur-semiotik araşdırmları» toplusu, N-1 2, B.:Səda, 2002, s.62-66.
89. İsmayılov H. Aşıq sənətinin ata, baba, dədə mərhələləri / Azərbaycan şifahi xalq ədəbiyyatına dair tiədqiqlər. XII kitab. B.: Səda, 2002, s.156-164
90. İsmayılov H. Göyçə dastanlarının sufi konteksti // «Filologiya məsələləri», № 1, B.:ADPU, 2003, s. 252-259
91. İsmayılov H. Aşıq sənətində «Dədə» epitetinin sufi mahiyyətinə dair // «Filologiya məsələləri», N 2, B, ADPU, 2003, s. 18-20
92. İsmayılov H. Aşıq yaradıcılığının iki konteksti: təriqət və sənət // «Dədə Qorqud» jur., N-1 «, B.:2003, s. 58-64
93. Kitabi-Dədə Qorqud. F.Zeynalov və S.Əlizadənin nəşri. B.: Yaziçı, 1988, 265 s.
94. Xələfli Ə.R. Aşıq Əhmədi gümrah gördüm // «Kredo» qəz., 14 mart 2000.
95. Qaçaq Nəbi. Toplayıb tərtib edəni Ə.Axundov. EA AzF Nəşriyyatı. B.: 1941, 321 s.
96. Qarayev Y. Tarix: yaxından və uzaqdan. B.: Sabah, 1996, 712 s.
97. Qasimzadə F. XIX əsr Azərbaycan ədəbiyyatı. B.: Maarif, 1956, 554 s.
98. Qasımlı M. Aşıq sənəti, B.: Ozan, 1996, 260 s.
99. Qəniyev S. Şirvan folklor mühiti. B.:Ozan, 1997, 260 s.

100. Qəniyev S. Aşıq şeirinin poetikası. B.: ADPU, 1999, 64 s.
101. Qəniyev S. Nə Şakiri tapdım, nə Həsrəti, nə də Əhmədi. -Y.Bahadurqızı. Vurğunam nəğməyə, saza. B.: Çaşioğlu, 2000, s. 81-86
102. Qəniyev S. Adım Aşıq Şakir - Mahalim Şirvan. B.: Nurlan, 2001, 167 s.
103. Qəniyev S. Şirvanlı Aşıq Mirzə Bilal. B.: Nurlan, 2003, 307 s.
104. Məhəbbət dastanları / Toplayanı və tərtib edən R.Rüstəmzadə. B.: Gənclik, 1982, 171 s.
105. Məmmədli E. Təcnis sənətkarlığı. B.: 1998, 161 s.
106. Məmmədov C. Türk epik ənənəsində Dədə Qorqud. Namizdlik dissertasiyasının avtoreferatı. B.:1999, 27 s.
107. Məmmədov F. Dindi telli saz // «İrəli» qəz., 15 may 1990
108. Məmmədova N. Aşıq poeziyasında mövzu və janr əhatəsi (Aşıq Hüseyin Şəmkirlinin poetikası əsasında). B.: ADPU, 1999, 102 s.
109. Məmmədova Z. Əli sazlı, dili sözlü // «İrəli» qəz., 16 dekabr 1989.
110. Milli müdafiə fonduna // «Kürdəmir» qəz., 19 sentyabr 1992.
111. Mirəhmədov Ə. Ədəbiyyatşünaslıq. Ensiklopedik lügət. B.: Azərbaycan Ensiklopediyası NPM, 1998, 240 s.
112. Miskin Abdal / Toplayanı, tərtib edəni, ön söz, qeyd və izahların müəllifi H.İsmayılov. B.: Səda, 2001, 287 s.
113. Musiqidir gödək ömrü uzadan // «Səhər» qəz., 2 aprel 1991.

114. Mustafayev C. Sənətin milli kökləri (ön söz) / O.Əfəndiyev, Aşıq poeziyasının estetik problemləri. B.: Azərbaycan Dövlət Nəşriyyatı, 1983, s. 3-7
115. Mürsəlov M. Əsgər oğluna // «Gənc müəllim» qəz., 9 dekabr 1971.
116. Mürsəlov M. Aşıq Əhməd // «Mədəni-maarif işi» jur., N- 3, 1983
117. Namazov Q. Azərbaycan aşiq sənəti. B.: Yaziçı, 1984, 192 s.
118. Namazov Q. Aşığın sazi və sözü. B.: Yaziçı, 1980, 189 s.
119. Namazov Q. "Ulu Şirvanın saz-söz ustası" /Aşıq Əhməd. İtən sazım. B.: Şur, 1995, s.139-143
120. Nəbiyev A. Qəhrəmanlıq səhifələri. B.: 1975, 50 s.
121. «Oğuz kağan» dastanı / F.Bayat. Oğuz epik ənənəsi və «Oğuz kağan» dastanı. B.: Sabah, 1993, s. 110-123
122. Oğuznamələr / İsləyib çapa hazırlayanlar və ön sözün müəllifləri: K.V.Nərimanoğlu və F.Uğurlu. B.: Bakı Universiteti Nəşriyyatı, 1993, 91 s.
123. Rəşidəddin F. Oğuznamə /Fars dilindən tərcümə, ön söz və şərhlərin müəllifi R.M.Şükürova. B.:Azərbaycan Dövlət Nəşriyyat-Poliqrafiya Birliyi, 1992, 71 s.
124. Saz-söz ustası // «Zaman» qəz., 14 noyabr 1996.
125. Sazın-sözün işığında // «Sovet kəndi» qəz., 26 mart 1991.
126. Səfəroğlu Ə. Niyə belə qəmlisən. B.: 1994, 117 s.
127. Şirvan aşıqları / Toplayanı və tərtib edəni S.Qəniyev. B.: ADPU, 1993, 115 s.
128. Şirvan aşıqları. I hissə / Toplayanı və tərtib edəni S.Qəniyev. B.: 1996, 197 s.

129. Şirvan aşıqları. II hissə / Toplayanı və tərtib edəni S.Qəniyev. B.: ADPU, 1997, 183 s.
130. Tapdıq I. «Şirvanın ustad sənətkarı» / Y.Bahadurqızı. Vurğunam nəğməyə, saza. B.: Çəşioğlu, 2000, s. 87-90.
131. Təhmasib M.H. Azərbaycan xalq dastanları (orta əsrlər). B.: Elm, 1972, 379 s.
132. M.H.Təhmasib. Dastanlanımızın bir növü haqqında / Azərbaycan şifahi xalq ədəbiyyatına dair tədqiqlər. IV kitab. B.: Elm, 1973, s. 3-32
133. M.H.Təhmasib. İlk söz / Azərbaycan məhəbbət dastanları. B.: 1979, s.3-32
134. Vəliyev K. Dastan poetikası. B.: Yaziçi, 1984, 222 s.
135. Vəliyev K. Elin yaddaşı, dilin yaddaşı. B.: Gənclik, 1988, 274 s.
136. Vəliyev V. Azərbaycan qəhrəmanlıq dastanları. B.: ADU, 1980, 83 s.
137. Vəliyev V. Qaynar söz çeşməsi. B.:Yaziçi, 1981, 161 s.
138. Vəliyev V. Azərbaycan folkloru. B.:Maarif, 1985, 351 s.
139. Yusifli V. Yolun düşsə Şirvana. B.: Şur, 1993, 160 s.

Türk dilində:

140. Caferoğlu A. XVI Asır Azeri Saz Şairlerinden Tufarkanlı Abbas. AUB, I, İstanbul, 1932, 7 s.
141. Caferoğlu A. Terekeme Ağzile Hüdut Boyu Saz Şairlerinden Kurbanı ve Şiirleri. TDĘD, III, İşçitanbul, 1948, N 112, 8 s.

142. Caferoğlu A. Azerbaycan Edebiyatı / «Türk Dünyası Edebiyatı». 1, TDAV, 1991.
143. Düzgün D. Aşık Şenligin Latif Şah Hikayesi Üzerine Bir Deneme. «Milli Folklor» Dergisi, Ankara, 1990, N15, s. 12-14.
144. Köprülü M.F. Türk Edebiyatında Aşıq Tarzının Menşe ve Tekamülü. «Milli Tetebbüler Mecmuası», N 1, İstanbul, (h.) 1331, 21 s.
145. Köprülü M.F. Azeri Edebiyatının Menşei / İslam Ansiklopedisi, cilt 1, 1942, 5 s.
146. Köprülü M.F. Türk Edebiyatında İlk Mutasavvifalar. Ankara, Diyanet İşleri başkanlığı Yayınları, 1991, 444 s.
147. Köprülü M.F. Türk Saz Şairleri. Ankara, 1992.

Rus dilində:

148. Бадалов Р. Правда и вымысел героического эпоса. Б.: Элм, 1983, 154с.
149. Веселовский А.Н. Историческая поэтика. М.: Высшая школа, 1989, 406 с.
150. Гребнев Л.В. Тувинский героический эпос: опыт историко-этнографического анализа. М.: 1960, 147 с.
151. Гринцер П.А. Древнеиндийский эпос. М.: Наука, 1974, 419 с.
152. Гуляев Н.А. Теория литературы. М.: Высшая школа, 1989, 381с.
153. Дадашзаде К. Енуреская традиция как объект прагматического исследования. Б.: ИПО НА , 72 с.

154. Емельянов Н.В. Сюжеты якутских олонхо. М., 1980, 376 с.
155. Емельянов Н.В. Сюжеты ранних типов олонхо. М., 1983, 246 с.
156. Жирмунский В.М. Тюркский героический эпос. Л., 1974, 727 с.
157. Землянова Л.М. Современная американская фольклористика. М.: Наука, 1975, 312 с.
158. Короглы Х.Г., Набиев А.М. Азербайджанский героический эпос. Б.: Язычы, 1996, 397 с.
159. Котляр Е.С. Эпос народов южнее Сахары. М., 1985, 288 с.
160. Краткий словарь по эстетике. М.: Издательство Политическая Литература. 1963, 544 с.
161. Лебедева Ж.К. Архаический эпос эвенов. Новосибирск, 1981, 158с.
162. Мелетинский Е.М. Происхождение героического эпоса: ранние формы и архаические памятники. М., 1963, 462 с.
163. Неклюдов С.К. Героических эпос монгольских народов: устные и литературные традиции. М., 1984, 400 с.
164. «Песни ашуга» // Газ. «Вышка», 14. П. 1978
165. Пропп В.Я. Русский героический эпос. М., 1958, 603 с.
166. Уланов А.И. Бурятский героический эпос. Улан-уде, 1963, 220 с.
167. Якубова С. Азербайджанское народное сказание «Ашиг Гарип». Б.: Элм, 1968, 198с.

168. Ямаева Е.Е. Алтайский героический эпос (связи с мифологией, представлениями, социально-бытовыми институтами). Автореферат дисс. ... канд. ист. наук. Л., 1986, 26 с.

M Ü N D Ə R İ C A T

| | |
|--|------------|
| Şirvan aşiq yaradıcılığının yorulmaz və cəfakesh tədqiqatçısı (H.İsmayılov) | 3 |
| GİRİŞ | 9 |
| | |
| I FƏSİL. | |
| AŞIQ ƏHMƏDİN HƏYAT VƏ YARADICILIQ YOLU..... | 15 |
| Aşığın həyatı və sənət yolu..... | 15 |
| Aşığın sənətkarlıq fəaliyyəti | 23 |
| | |
| II FƏSİL. | |
| AŞIQ ƏHMƏDİN POEZİYASI | 47 |
| Aşiq poeziyasının ideya-estetik əsasları | 47 |
| Şeirlərin mövzu əhatəsi | 59 |
| Şeirlərin janr əhatəsi | 87 |
| Şeirlərin bədii səciyyəsi | 109 |
| | |
| III FƏSİL. | |
| AŞIQ ƏHMƏDİN DASTAN YARADICILIĞI | 109 |
| Azərbaycan dastançılıq əmənəsi və Aşiq Əhməd | 109 |
| Sənətkarın dastan yaradıcılığı | 124 |
| | |
| NƏTİCƏ | 176 |
| | |
| İNFORMATORLARIN SİYAHISI | 178 |
| | |
| İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT | 185 |

YAQUT BAHADUR QIZI ƏŞRƏFOVA

AŞIQ ƏHMƏDİN YARADICILIĞI

Nəşriyyatın direktoru:
Eldar Əliyev

Mətbəənin direktoru:
Səhraf Mustafayev

Kompüter tərtibçisi:
Aliyə Qabilqızı

Çapa imzalanıb 28.04.2009
Formatı 60x84 1/16.
Həcmi 13 ç.v.
Tirajı 300.